

NƏSİMƏN YAQUBLU

XOCALI SOYQIRIMI



84(5AZP)-44
Y 24

NƏSİMƏN YAQUBLU

XOCALI
SOYQIRIMI

№15ab



“Elm və təhsil”

Bakı - 2012

XOCALI HAMİDİYYƏ

Redaktor: Şamil Vəliyev
Professor, filologiya elmləri doktoru

Nəsiman Yaqublu. Xocalı Soyqırımı.
Bakı, "Elm və təhsil", 2012, 188 səh.

Tarixçi-jurnalist Nəsiman Yaqublunun "Xocalı soyqırımı" kitabı XX əsrin ən böyük faciəsi olan Xocalı hadisəsinə həsr olunub. Kitabda Xocalı faciəsində ölenlər, yandırılanlar, diri-dirisi başları kəsilənlər, dırnaqları qoparılib işgəncə ilə öldürülənlər haqqında geniş məlumat verilib. Ermənilərin vəhşiliyi, türk qanına hərisliyi agrılı bir dillə yazılır. Kitabda həmçinin ayağı kəsilən, şikəst olan qadınlarımızın, cavanlarımızın, oğlu, qızı itkin düşmüş analarımızın faciəsi də təsvir edilib. Xocalı soyqırımı haqqında bu ilk tarixi kitab 1992-ci ildə 30 000 nüsxə olaraq nəşr edilmişdir. 2012-ci ildə isə müəllif tərəfindən yenidən işlənib nəşrə hazırlanmışdır. Qeyd edk ki, müəllif həmin hadisələrdə döyüş bölgələrində olmuş, xocalılarla görüşmüş, o faciəni yaşayanların dediklərini və öz gördüklerini qələmə almışdır.

4702000000
N098 - 2012 qrifli nəşr

© "Azərbaycan" nəşriyyatı, 1992
© «Elm və təhsil», 2012

XOCALI HAQQINDA

- Mənbələrdə Xocalı ərazisi "Müqəddəs yurd" adlandırılır və müqəddəslərin uyuduğu diyar, müqəddəs məkan, yer mənasını verir. "Xoca" - türk sözü olub, türkdilli xalqların dilində hörmətli, müqəddəs şəxslərə deyilir. Buradakı "lı" şəkilçisi "el", "oba", "yer-yurd", "məkan" ifadə edən mənsubiyyəti bildirir.
- Xocalı Soyqırımına qədər Xocalıda 7 (yeddi) min nəfərdən çox əhali yaşayıb. Dağlıq Qarabağ Muxtar Vilayətində Şuşadan sonra azərbaycanlılar yaşayan ən böyük yaşayış məskəni olub.
- Xocalının rayon olaraq ümumi ərazisi 0,97 min kv km-dır.
- Əhalisi əsasən əkinçilik, üzümçülük və heyvandarlıqla məşğul olub.
- Burada 2 tam orta, 1 ibtidai məktəb, 3 məktəbəqədər müəssisə, 1 mədəniyyət evi, 3 klub, 3 kitabxana, 1 feldşer-mama məntəqəsi, 100 çarpayılıq xəstəxana, bank, telekommunikasiya qovşağı, Şəki İpək fabrikinin, Gəncə Tikiş fabrikinin, Bakı Dəzgahqayırmacı zavodunun filialları və s. fəaliyyət göstərib.
- Araşdırmałara görə Xocalı abidələri kompleksi b. e. ə. II-I minillikləri əhatə edir və buraya kurqan, daş, qutu, torpaq qəbirləri və s. daxildir.
- Xocalıdakı kurqandan aşkar edilən bir gil qabdakı bugda təsviri 3-4 min il bundan əvvəl də sakinlərin əkinçiliklə məşğulluğunu göstərir.
- 1978-ci ilə qədər Xocalı Xankəndi rayonunun, 1978-ci ildən 1991-ci ilə qədər Əsgəran rayonunun Xocalı kəndi adlanıb.
- 1991-ci ildə noyabrın 26-da Dağlıq Qarabağın Muxtar Vilayət statusu ləğv edilib, Xocalıya rayon statusu verilib, keç-

miş Əsgəran rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona təbe edilib.

• Xocalının Milli qəhrəmanları – Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Hikmət Nəzərəli, Tabil Həsənov, Natiq Əhmədov, Şakir Salahov, İnqilab İsmayıloğlu, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov (həlak olublar) və Mövsüm Məmmədov (sağdır).

- Xocalı soyqırımında 613 nəfər həlak olub:
- Uşaqlar – 63 nəfər;
- Qadınlar – 106 nəfər;
- Qocalar – 70 nəfər;
- 8 ailə tamamilə məhv edilib;
- 27 ailənin yalnız 1 üzvü qalıb;
- 25 uşaq hər iki valideynini itirib;
- 30 uşaq valideynlərindən birini itirib;
- 239 ailə öz başçısını itirib;
- 487 nəfər yaralanıb, onlardan:
- Uşaqlar – 76 nəfər;
- 200 nəfərin ayaqlarını don vurub;
- 1275 nəfər əsir götürülüb;
- 1165 nəfər girovluqdan azad edilib;
- 155 nəfər itkin düşüb;

Azərbaycan dövlətinə və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə qədər 5 milyarad rubl dəyərində ziyan vurulub.

XOCALI SOYQIRIMINI TANIYAN DÖVLƏTLƏR:

• MEKSİKA

- Şimali Amerikada yerləşir, paytaxtı Mexiko şəhəridir;
- Milliyyəti – meksikalı;
- Milli dili – ispan dili;
- Müstəqilliyi – 16 iyul 1810-cu il, elan etdiyi vaxt – 27 iyul 1821-ci il;
- əhalisi – 111 milyon nəfər;
- katoliklər – 89%; protestantlar – 6%; digər inançlılar – 5%;
- idarəcilik sistemi – Respublika.

Meksika Senatı Xocalı soyqırımını tanıdı
30.01.2012 | 23:02

Bu qərar ən böyük və aparıcı Latin Amerikası dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub

"Qafqazinfo"nun məlumatına görə, Meksika Senatı Xocalı soyqırımını rəsmən tanıyb.

Senatın qərarının əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Xocalı soyqırımı xarici parlament tərəfindən qanunvericilik aktı səviyyəsində tanınıb.

Bundan əlavə, bu qərar ən böyük və aparıcı Latin Amerikası dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub.

Qeyd edək ki, Azərbaycan xalqının fəlakət və faciəsi, əsasən Xocalı əhalisinin erməni silahlı qüvvələri tərəfindən kütləvi qətlə yetirilməsi, ümumilikdə işğal olunmuş ərazilərdə etnik təmizləmə haqqında həqiqətlərin dünyaya çatdırılması Azərbaycan üçün vacib şərtdir.

PAKİSTAN

- Cənubi Asiyada yerləşir;
- Dövlət dili urdu və ingilis dilləri;
- ərazisi – 796, 095 kv km;
- 1956, 23 mart - Pakistan İslam Respublikası adlanıb.

Daha bir ölkə Xocalını soyqırımı kimi rəsmən tanıdı- Qətnamənin mətni
01.02.2012 | 15:57

Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.

Çərşənbə günü Pakistan Senatının Beynəlxalq münasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırımı kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Trend-ə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli İslambaddan telefonla bildirib.

Bu komitənin qərarı əsasdır və Senatın özünün qərarı hesab edilir.

Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işgalini və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.

Senat habelə beynəlxalq ictimaiyyətdən Ermənistani BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyyətə cəlb edilməsinə çağırmağı tələb edir.

"Pakistan Ermənistani-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanında olacaq", - senator deyib.

1992-ci il fevralın 26-da Ermənistani Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə hücum ediblər və onların beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınan əməlləri nəticəsində öz etnik mənsubiyətinə görə yüzlərlə adam qətlə yetirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Qafqazinfoya daxil olan qətnamənin mətnini diqqətinizə təqdim edirik:

1) Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistən tərəfindən işgalini və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir.

2) Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.

3) Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işgal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistəni bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.

4) Komitə Azərbaycan Respublikasının Ermənistən - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir.

Bir az əvvəl Meksika Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.

1992-ci il fevralın 26-da Ermənistən silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırımı akti həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqirəcili hərəkətlərə yol verilib. Həmin kütləvi qırğıın həyata keçirilərkən

8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürüllər. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işgali altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-in həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışçıları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məlumatlar Qafqazinfo.az. saytından götürüllər.

ALLAH ÖLƏNLƏRƏ RƏHMƏT ETSİN!

Ölümün alovlu nəfəsi hər yandan onların üstünə axırdı. Zalimin qara qılınçı günahsızların başına endirildi. Gecənin qaranlığı tökülen nahaq qanlardan qızarmağa başlayırdı. Gök üzünü qalın matəm buludları örтmüdü. Dilsiz körpələrin ahi, fəğani yüksəlirdi göylərə. Rəhmsiz insanların işgəncə torunda çırpınan ağsaçlı analar ucalardan uca sandığımız ulu Tanrıni səsləyirdi. Ulu Tanrı da kömək əlini uzatmadı çırpınıb, al-qan içində inildəyənlərə. Deyəsən, Ulu Tanrı yaratdığı bəndəsinin bu zülmkarlığından bərk peşiman idi. ...Qırmızı qana bürünmiş qaranlıq gecə hər yandan ölüm yağırdırdı insanların üstünə. Kəsilirdi, doğranırdı adamlar. Vaxtsız-vədəsiz dünyasını dəyişirdi insanlar! Onlara zülm edilir, divan tutulurdu o gecə! O qanlı gecədə ölenlər, itənlər yüzlərlə, minlərlə idi... Allah sizə rəhmət eləsin, ölenlər! Qəbriniz nurla dolsun!

“Bismillahir rəhmanir rəhim!

Rəhmi, mərhəmətli Allahın adı ilə!

1. Həmd [şükr və tərif] olsun Allaha-aləmlərin Rəbbinə!

2. [Bu dünyada hamiya] rəhmlı [axırətdə isə ancaq möminlərə] mərhəmətli olana,
3. Haqq-hesab [qiymət gününün] sahibinə!
4. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
5. Bizi doğru yola yönəlt!
6. Nemət verdiyin kəslərin yoluna!
7. Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!"

Müqəddəs
"Quran" kitabindən
"Əl-Fatihə" surəsi.

RUHLAR ÖLMÜR

"Allah ölündən sonra hər bir mömini və kafiri dirildəcəkdir ki, ixtilafda olduqları məslələri onlara izah etsin və qiymət günü ölülərin diriləcəyini inkar edənlər də yalançı olduğunu bilsinlər".

Müqəddəs "Quran" kitabından "Ən-Nəhl" ["Bal arısı"] surəsi.

Pak və təmiz insanların ruhu ölmür! Günahsız qətlə yetirilənlərin ruhu daim yaşayıb qatılə sıxıntı gətirir. Ruhlar ölmür, ruhlar yaşayır. Onlar heç zaman gözümüzə görünmür. Amma daim bizimlədir. Sevincli, xoş günlərimizə şadlanır, qəmgin, nisgilli halımıza pərişan olur. Ruhlar addimbaaddim bizi izləyir, kafir zərbəsindən, şeytan nəfəsindən qorumağa çalışır. Ruhlar hər vasitə ilə gözümüzə görünməyə cəhd edir və bundan ötrü hansı

işgəncələri çəkir! Çətinliklə də olsa; min bir əziyyətlə başa gəlsə də ruhlar bu müqəddəs istəklərinə çatır: biz ən çox yuxularımızda onları görürük. Bəzən huşa gedəndə ruhlar gözümüzə görünüb tez də çəkilib yox olur. Ruhlar çırpınır, ruhlar əzab çəkir, bizi sayiq dolanmağa çağırır, təhlükələrdən xəbərdar edir. Ruhlar ölmür, ruhlar yaşayır!

Bir tanışımın qəribə ifadəsi: Anamın üzünü görməmişəm. Mən lap balaca olanda o dünyadan köçüb. Amma tez-tez yuxuda ağ paltarlı qadın görülərəm. O, həmişə mənə qayıçı göstərir, mehriban və şirin sözlər deyir, isti nəvazişiyə oxşayır məni. Bəzən nəzərdə tutduğum hansısa bir yerə getməyi qadağan edir. Yaxud da məsləhət bilir ki, hansısa işi görüm, kimlərləsə görüşüm. Yaxşı adamlar deyir ki, o, anamın ruhudur, məndən nigaran olduğuna görə tez-tez yuxuma girir. Doğrudanmı insanın ruhu yaşayır?

Qatil nələr söyləyir? Bir günahsız qətlə yetirən cavan oğlanla həbsxana kamerasında söhbət edirdim. Oğlan çox peşiman idi bu cinayətə görə. Məqsədim isə oğlanın psixoloji sarsıntılarından yazmaq idi. O, çəkdiyi əzablardan, sıxıntılardan danışdıqdan sonra qəfildən dedi: Bilirsən, bu əziyyətlərə dözə bilərəm. Amma bir şey işgəncə verir mənə. Gözümü yuman kimi, öldürdüyüm adam gəlib durur qabağında. Nə edirəmsə, gözüm öündən çəkilmir. Bu, məni bərk əsəbiləşdirir, dilxor edir. Yata bilmirəm, yuxusuz qalıram.

...Qatil oğlana əzab verən günahsız öldürdüyü adamin ruhu idi. Ruh ona əzab verib qisasını alırdı.

Yenə bir qəribəlik: Biri danışındı ki, atam, anam, qardaş və bacım avtomobil qəzasında həlak olandan sonra gecələr evə girməyə qorxuram. Mənə elə gəlir ki, evdə kimssə var. Hərdən otaqda şıqqıltı, hətta addım səsləri də eşidirəm.

Oğlan nahaqdan narahatlıq hissi keçirmirdi. Doğmalarının ruhu evdə dolaşır gəzir, onu tək qoymurdu.

...Ruhlar ölmür, ruhlar yaşayır. Pak və təmiz insanların ruhu daim aramızda dolaşır.

XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınından sonra görüşüb söhbət etdiyim onlarla atasız, anasız qalmış, doğmalarını itirmiş adamlar bu sözü ürək ağrısı ilə təkrar edirdilər: onları tez-tez yuxuda görürük. Bizi elə gəlir ki, onlar diridir, sağdır, yenə bir gün yanımıza qayıdacaqlar. Yəqin xocalılar nahaqdan demirdi bu sözü. Onların itirdiyi doğma adamların pak və müqəddəs ruhu hələ yaşayır və hər zaman yaşayacaqdır!

XOCALI FACİƏSİ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içində yiğib kimsəyə aman vermədi. Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya da gullə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xisətindəki bütün insani hissələri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan

içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməksiz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qəlbində yalnız bir "istək" alovlanırdı: Türk qanı içmək! Bacardıqca çox içmək türk qanını! Onun ulu babaları da həmişə belə etmişdi - türk qanı içmək həsrətiylə yaşamışdılar. İndi o məkrili babaların kinli övladları bu istəyi həyata keçirirdilər. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Körpə naləsindən, ağbirçək ana yalvarışlarından xoşallanırdı bu kafirlər - ermənilər! Ermənilər doğrudanmı kafirlik edirdi həmin o günü? Ermənilər Allah xofundan ehtiyat etmirdilərmi? Bir də kafirdə hansı insanı hiss, düşüncə olur ki, Allah adından da ehtiyatlansın?

KAFİR KİMDİR?

"Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümündə hökm olunur ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!"

Müqəddəs "Quran" kitabından Fatir ["Yaradan"] surəsi.

Həmin o Xocalı soyqırımında ermənilərin vəhşiliyi, etdikləri hərəkətlər yalnız kafirə məxsusdur. Bu zülmü, işgəncəni yalnız kafir edə bilər. Kafir qəlbə yalnız kin, küdurət bitirir, zülm yağıdır, ölüm alovu saçır. Kafir işqları söndürüb zülmətlər yağıdırlandır! O, təbəssümləri

sildirib, iztirablar yetirəndir, insanların xoş gününü, güzəranını qılıncayıb, cəhənnəmə döndərəndir! Amma nə zamansa Allahın qəzəbinə gələcək kafir! Köməksizliyin ahı, kimsəzislərin qarğışı bir gün tutacaq kafiri! Onu amansız bir ölüm alovunda yandıracaq!

Allah kafiri kafir kimi yaratmayıb. Onu da insan yaradıb, adamlıq nuruna boyayıb. Amma kafir erməni xəyanətlər və şeytanlar arasında böyüdüyündən insanlıqdan kənar olur, Allahın buyurduğu pak yoldan uzaqlaşır. Kafir erməni Allahın bu müqəddəs kəlamını nahaqdan unudur:

"Ey insan! Sən ölenə qədər Rəbbinə doğru çalışib çabalayırsan. Sən ona qovuşacaqsan! Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmişənsə, xoş halına. Pis əməllər etmişənsə, vay halına!"

Kafir erməninin inamb sitayış etdiyi xristian dininin müqəddəs kitablarında da onun vəhşiliyi qəbul edilmir, Allahın yanında cəzalanacağı ilə hədələnir.

Kafir erməni Xocalıda törətdiyi qırğına görə, bütün dinlərin müqəddəs kitablarındakı işgəncələrə məruz qala-caqdır. Böyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O bu cinayətlərinə yə Allah kəlamını eşitmə-diynə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbində bu dəhşətli faciəyə ağriyb, zülmkar ermənini, kafirlilik libasına bürünmüş bu qorxunc varlığı hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb, yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünü gözləyin, ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

HADİSƏ OLMAYA BİLƏRDİMİ?

O qanlı soyqırımdan az bir müddət keçsə də, indi çox acı həqiqətlər aşkarlanıb. Onlar könül açmır, ürək sevindirmir. Təəssüfun, peşmançılığın qanlı zəncirində boğur adamı. Ağrı içində qovrula-qovrula bir acı həqiqətin hökmü ilə razılaşırsan: O dəhşətli qırğın olmaya bilərdi!

Bəs günahkarı kimdir bu soyqırımın? Faciə kimin laqeydliyi, biganəliyi ucbatından baş verdi? Bu xalqın taleyi ilə oynayan kimlər idi? Hansı çirkin məqsədə qurban verdilər bu xalqı? O "niyyət", o "məqsəd" məgər işgəncə ilə ölü analardan, bacılardan, qardaşlardan uca idimi bu adamlar üçün? Niyə vaxtında tədbir görüb xalqı xilas etmədilər? Axı, bunu vaxtında etmək olardı! Kafir erməninin ac gözlükə, türk qanına hərisliklə pusquda dayandığını "o adamlar" - yəni özümüzkülər məgər bilmirdimi? Axı niyə bu qəti addımı atıb xalqı tələdən çıxarmadılar?

Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kimliyi bilinir. Və qatil özünü gizlətmir də. Amma səbəbkar hələ ki, tapılmır. Qatil ermənidir. Bəs səbəbkar kimdir?

İndi çoxları bu sözü təkrarlayır: Xocalı siyasətin qurbanı oldu. Doğrudanmı belədir? Doğrudanmı kimlərsə həkimiyət ehtirasına bürünüb Xocalı camaatını qırğına verdi? Əlbəttə ki, həqiqət nə zamansa üzə çıxacaq, qaranlıq suallar aşkarlanacaq.

Amma bir həqiqət də məlumdur: əgər cəhd göstəril-səydi, qeyrət və ürəyiyananlıq edilsəydi xocalıları xilas etmək olardı. O zaman XX əsrin ən böyük və dəhşətli qırğınlarından biri baş verməzdi.

XOCALI ÇOXDAN MÜHASİRƏDƏ İDİ

Faktlar göstərir ki, Xocalı çoxdan düşmən mühasirəsində idi. Ətraf mühitlə, doğma Azərbaycanla əlaqə demək olar ki, kəsilmişdi. Xocalı camaatının taleyi nazik bir tədən asılmış kimiyydi. Adamlar da, Azərbaycan hökümətinin rəhbərləri də bu nazik telin tezliklə qırılacağını bilirdilər. Vaxtilə böyük həvəslə Xocalıda geniş yaşayış evləri tikib, yüzlərlə qaçqını orda yerləşdirən başçılarımız qısa bir zamanda buraya xərclənən milyonlarla pulun havaya sovrulacağını hiss etmişdilər.

Sonradan görüşüb söhbət etdiyim bəzi Xocalı sakinləri ürək ağrısı ilə deyirdilər: "Əslində Xocalının düşmənə verilməyində hökümət başçılarımız maraqlı idi. Çünkü yalan işlər adı ilə milyonlarla pul yeyilmişdi. Axı, o milyonları ört-basdır etmək lazım idi".

Belə çıxır ki, həm də pul ehtirasının, var-dövlət aludəciliyinin qurbanı olmuşdu yazıq xocalılar!

Xocalı mühasirə əzabının qanlı tikanları ilə hörülmüşdü. Baş verən son hadisədən sonra ümid yolu yalnız hava nəqliyyatına idi.

Xocalı şəhərinin Baş prokuroru Atakişi Atakişiyevin ifadəsi:

- 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayonunun içərisində bizim UAZ markalı maşında 3 nəfər öldükdən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən sonra ermənilər Əsgəran qalasını böyük panellərlə hördülər. Yol kəsildi. Xocalıların kənara çıxmazı ancaq hava xəttindən asılı qaldı. Vətənyotlarla sursat, ərzaq və digər təchizat vaxtında təmin olunmadı. Hətta çörək də çox vaxt vətənyotla daşınırıldı. Xankəndində silah düzəldən zavodun dayandırılması ilə əlaqədar biz öz təşəbbüsümüzlə elektrik xəttini kəsdirmişdik. Son üç ay idı ki, işigımız da yanmırıdı...

Camaatin işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiyəsiz, kimsəsiz, başsız halda təhlükə pəncəsində qorxu çəkirdi. 1992-ci il yanvarın 28-də isə Xocalı şəhərini böyüdüb rayon etmişdilər. Təəssüflər olsun ki, həmin fərmanı imzalayanlar çoxdan o rayonu da, orada yaşayanları da unutmuşdular. Bəs o fərman imzalayınrlara real məlumat çatdırılırdı mı?

Rayonun Baş prokuroru Atakişi Atakişiyevin hadisədən iki ay əvvəl - 1991-ci il dekabrın 27-də respublika rəhbərliyinə göndərdiyi xəbərdarlıq teleqramı:

Təcili teleqrafla, Bakı, Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov yoldaşa:

Surəti Respublika prokuroru Murad Babayev yoldaşa:

Sizə müraciət edərək bildirirəm ki, DQMV-nin Cəmili və Tuğ kəndlərindən azərbaycanlıları erməni quldurları çıxartmışlar. Malibəylidə vəziyyət olduqca ağırdır. Dağlıq

Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xocalıdır. Çünkü Xocalı Əsgəranın və Stepanakertin ortasında yerləşir. Burada dəmir yolu və aeroport vardır. Xocalı şəhərinə Əsgəran ilə Stepanakert arasında olan yol 25-30 gündür ki, kəsilmişdir. Gediş-geliş yoxdur. Bu günə kimi belə çətin vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə yerli milis şöbəsi, aeroport milisi, öz yaratdıgımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Buna baxmayaraq vəziyyət getdikcə çətinləşir. Ona görə ki, 25-30 gündür yol işləmir. Vətənyot işləmir. Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə qərargah indiyə kimi bizə heç bir kömək edə bilməmişdir. 10 gündür ki, maşın, heç bir şey işləmir. Ərzaq malımız yoxdur. Müharibə vəziyyətində bütün bunlara dözmək olar. Lakin bir şeyə dözmək mümkün deyil - hər şeyimiz qurtarmışdır. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üzrədir.

Öziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etdikdə Əsgəranla Stepanakert (Xankəndi) arası açılacaq. Azərbaycanın bu işlərdə çəkdiyi əziyyət hədər olacaq. Sonra DQMV-də vəziyyət daha da ağırlaşacaq. Onu bilirom ki, hələ Xocalı şəhərini bu günə kimi heç kim gözüylə görüb müşahidə edib məlumat çatdırmayıb. Sizdən artıq xahiş edirik ki, bizə lazım olan şeyləri çatdırınız. Köməklik edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb və kolxoz, sovxozi işləmir, fəaliyyəti dayanmışdır. Öziz rəhbərlərim, yaralıları aparmağa təcili yardım maşını yoxdur. Yaralıları heç bir yerə aparmaq mümkün deyil. Adı sarğı materialı da yoxdur. Açıq müharibə şəraitində

yaşamaq çətindir. Biz sizdən təxirə salınmadan kömək və ümid gözləyirik. Əziz rəhbərlərim, sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bizə təcili yardım edin.

Xocalı şəhər prokuroru A. Ataklışiyev.

Beləcə, ulularımızın qədim yaşayış yeri olan Xocalı göz görə-görə məhvə gedirdi. Neçə yüzilliyin nəfəsini özündə yaşıdan, Assuriya padşahlığı dövrünə aid məzarlar tapılan, təkgöz adamın meyidi uyuyan, bir qədim top lüləsindən 48 kilogram qızıl çıxarılan, 30 metrə kimi torpağa batmağı ehtimal olunan bu qədim və sirli-sehirli diyar biganəliyin, laqeydliyin ucbatından dağılıb gedirdi. Xocalı camaati ulu babaları uyuyan bu torpağa öz sədaqətlərini, hər istəyin fövqündə dayanan məhəbbətlərini bildirirdilər. Aclıq və ehtiyac içində əzab çəksələr də, dözüb dayanır, müqəddəs ana yurddan, ulu torpaqdan ayrılmak istəmirdilər.

Yaxınlıqda, cəmi iki addımlıqda dayanmış xain düşmən isə hər şeyi görür, ehtiyatla, düşünülmüş planla köməksiz xocalıların üstünə gəlirdi.

Lənətlənmiş rəhbərlərimiz isə susur, düşmənin bu asta addımlarını ögeyliliklə izləyirdilər.

Ağdam qərargahında isə qəribə oyunlar gedirdi. Dövlət nümayəndələri əsassız məlumat verirdilər mətbuatda: Xocalı bizimdir! Xocalını heç kim bizzən ala bilməz! Heç kimin bizə gücü çatmaz və s. Bunlar hamısı gülünc və boğazdan yuxarı deyilən ibarələr idi. Əslində isə Xocalı sarsılır, məhvə aparılırdı.

Ağdamda isə oyunlar davam edirdi. Xocalıya yol açmaqdan ötrü dəfələrlə əməliyyat planı hazırlandı. Amma hər dəfə bu plan kimlər tərəfindənsə pozuldu. Əməliyyat planlarından biri belə idi: "Bir zirehli teplovoz, zirehli vagon, dəmir yolunu söküb tikən aqreqat, vaqonlarda qum, çinqıl, vaqonların qabağında isə yolu təhlükəsizliyi üçün boş vaqonlar qoyulmalı idi. Həmin zirehli qatarda 2 tank vardı. Saat 6-da Əsgərəna girib Xocalı yolunu açmaq lazımdı".

Lakin əməliyyat keçirilmədi, kimlər tərəfindənsə pozuldu.

Növbəti "əməliyyatlar" belə idi: "Zabratdan iki "krokodil" hərbi vertolyot göndərilmişdi. O, iki gün Dağlıq Qarabağ ətrafında firlandı, guya ki, Əsgəranda, Naxçıvanıkdə, Xanabad və Noraguhdakı erməni silahlı dəstələrini "bombaladı". Lakin sonradan məlum oldu ki, bu əməliyyat da uğurla başa çatdırılmayıb.

Yanvarın 29-da Xocalıdan sonuncu vertolyot uçub. Fevralın 12-də Gəncədən daha bir hərbi vertolyot Xocalıya gəlib. Amma bu "gelişlər" Xocalı camaatını təhlükədən xilas etmirdi. Qarşidan dəhşətli bir faciənin qara tufanı gəlirdi. Yerli camaat təhlükəni duyurdu. Xocalının qeyrətli igidləri isə mərdliklə, vətənpərvərliklə şəhidlik cami işib yurdun keşiyini çəkirdilər. Düşmənin tankının, topunun qabağında bu igidlər boş əllə dayanmışdılar. Avtomatla zirehli tanka, BTR-ə nə etmək olardı ki?

Fəlakət yaxınlaşırıldı. Fevralın 25-i günü hamının unu dub yaddan çıxardığı Xocalı camaatı doğma yurdda saatlarını yaşayırıldı.

ŞÜBHƏLİ MƏLUMAT

Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov qəribəliklə deyir:

" - Fevralın 25-də axşam saat 9-a işləmiş mənə zəng vurdular ki, Xocalının fin evləri yerləşən tərəfindən bir BMP keçdi. Sonra dedilər ki, Ağdamdan xəbər verilib ki, 4 tank gələcək, atmayın. Bu yalan məlumatın mənbəyini hələ də müəyyənləşdirə bilməmişəm". Məhz həmin BMP-nin keçməsindən sonra Xocalının altı tərəfdən mühasirəsi başladı. İki saata kimi mühasirə davam etdi.

"14", "90" GİZLİ ÇAĞIRIŞDIR

Mühasirə halqası daraldıqca Xocalıdan hər yana - yəni bizimkilərə "14", "90" gizli çağırışları ilə həyəcan dolu xəbərlər göndirilirdi: Bizi qırırlar, kömək edin! Bizi qırırlar, kömək edin!

Təxminən axşam saat 22.00-23.00 radələrində dəhşətli atışma başlandı. Amansız ermənilər rus hərbçilərinin köməyi ilə altı tərəfdən Xocalıya hücum etdilər. Əslində bu hücumda əsas məqsəd yalnız Xocalını almaq deyildi. Bu hücumda vəhşi ermənilər qatil rus hərbçilərinin köməyi ilə həm də nifrət etdikləri Azəri türklərini qırır, ürəklərindəki

nifrət alovunu söndürürdülər. Xocalı faciəsi içərimizi didib parçalasa da, bir acı həqiqəti üzə çıxardı: Ermənilər bize düşməndir! Fürsət düşən kimi xalqımızı qırır. Onlara heç zaman inanmaq olmaz!

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı oldu. Yüzlərlə günahsızın nahaqdan qanı axıldı. Bu nahaq qanı axıdan kafir ürəkli, kafir düşüncəli erməni idi. Kafirlilik insan xislətinə uyuşmayan bir alçaqlıqdır. Kafir geci-tezi cəzasına çatacaq.

Müqəddəs "Quran" kafirlərin cəzası haqda: "Kafirlər əzabın yaxınlaşdığını gördükleri zaman üzləri eybəcər kökə düşəcək [qaralacaq] və onlara: "Sizin dünyada istədiyiniz əzab budur!" deyiləcəkdir". Əl-mülk ["hakimiyyət"] surəsi.

YAZIQ XOCALILAR

Kafir ermənilər fevralın 25-dən 26-na keçən gecə kimsəsiz xocalılara divan tutdu. Adamlar gecənin qaranlığında, gullə, mərmi yağışının dəhşətində ayaqyalın, baş-açıq baş götürüb dağlara, meşələrə qaçırdı. Şəhər alovlanıb yanındı. Hami qaçırdı. Dəhşət və qorxu içində baş götürüb artıq xarabalığa çevrilən doğma yurdlarından üz döndərib gedirdilər. Vətən dedikləri o müqəddəs torpaq erməni kafirlərin əlinə keçirdi. Yaziq xocalılar hələ bilmirdilər ki, onların əsil faciəsi qabaqdadır. Qaçmaq hələ faciə deyildi. Qaçmaq əslində xoşbəxtlik idi ki, düşmən gulləsindən sağ çıxırdılar. Dolu evlərini, var-dövlətlərini qoyub gedirdi

xocalılar. Kiminin qoca və xəstə anası qalırdı yanın evlərdə, kiminin də vari, dövləti, pulu. Kimi də həsrətlə, ürəkacısı ilə dayanıb ani olaraq güllə mərmisindən od tutub alovlanan gəlinlik cehizinə baxırdı. Bu qaçaqaç alovunda ana baladan ayrı düşürdü, qardaş bacıdan. Qocalar, qarilar bu qaçaqaç cəhənnəminin əzabına dözə bilməyib soyuq torpağa döşənib deyirdi: "Gəl, gəl öldür məni kafir erməni! Gəl, məni öldürüb rahatlıq tap! O mənim evim, eşiym, varım, dövlətim, apar nə istəyirsən! Amma cəzanı alacaqsan! Allah qisasımızı yerdə qoymayacaq! Sevinmə erməni, sevinmə! Gün gələr ki, haqqın qapısı açılar, Allah sənin də cəzanı verər! Tökdüyün nahaq qanların rəngi gözünü tutar! Sevinmə erməni, sevinmə! Bu torpaq. Bu yurd sənə qalmayacaq! İgid oğullarımız sənin murdar nəfəsini bu torpaqda boğub məhv edəcək! Cəhənnəm alovunda haqqın hökmü ilə diri-dirı yandırılacaqsan! Köməksiz qocaların torpaqda çırpınmağına baxıb sevinmə! Körpələrin göylərə yüksələn nalələrini dinləyib könül xoşluğu tapma! Ağbirçəkləri əzabla öldürüb ləzzət aparma! Övladın gözü qarşısında atanı ağaca sarıyb, əl-ayağını kəsməyinlə öyünmə! Çiçək qızlarımızın pak namusunu ləkələyib, heysiyyatına toxunmaqla qürrələnmə! Yox erməni, sevinmə! Sən bu vəhşiliyinə və zalimliyinə görə cəzalanacaqsan!".

...Qocalar, qarilar soyuq torpaqda can verir, yanın yurdlarına baxıb hıçqırıldır.

Xocalının mərd və qeyrətli oğulları bu qeyri-bərabər vuruşda amansız düşmənlə döyüşür, layiqli müqavimət

göstərirdilər. Düşmən olduqca qüvvəli idi. Muzdlu rus hərbçiləri də qatil ermənilərə hər cür kömək göstərirdilər.

Yazılıq və kimsəsiz Xocalı camaati işə qaçıb qalın məşələrə, soyuq, qarlı dağlara pənah aparırdı.

Həmin günü Xocalıya möhkəm qar yağırıldı. Buzlu, şaxtalı çöllərdə Xocalı camaati inildəyir, əzab çəkirdi.

BEŞMƏRTƏBƏ DÖYÜŞÜ

Xocalının igid oğulları döyüşür, doğma yurdlarını düşmənə asanlıqla təslim etmirdilər. On yaraşıqlı binalarından biri olan **Beşmərtəbə** çoxlu Xocalı camaati toplaşmışdı. Onlar mərdliklə düşmənin həmlələrini dəf edirdilər. Hətta fevralın 26-sı gündündə də Beşmərtəbədəki camaat düşmənə müqavimət göstərmiş, doğma yurdlarındakı son sığınacağı ermənilərə təslim etmək istəməmişdilər. Lakin düşmən güclü və çox idi. Bir də köməyə gələn qüvvə də yox idi.

Beləcə, Beşmərtəbə də süquta uğradı.

Xocalının igid oğulları son sığınacağı da tərk etdilər.

Fevralın 25-dən 26-na keçən gecə elə adamlar oldu ki, evinə od vurulduğundan qaça da bilmədi, diri-dirı yandi.

Qaçanların taleyi işə acınacaqlı oldu. Zülmün, işgəncənin hansı üzünü görmədi bu xocalılar? Çoxunu qatil ermənilər mühəsirəyə alıb qırdı, çoxunu girov götürüb başına min bir müsibət gətirdi. Coxu da qarın, şaxtanın soyuğuna dözə bilməyib dondu. Canını qurtaranların ilk pənah

gətirdiyi yer Ağdam idi. Ağdam həmin o çətin günlərdə xocalıların ümid qapısına çevrilmişdi.

Sağ qalan xocalıları, başı müsibətlər çəkmiş xocalıları soraqlaya- soraqlaya Ağdama gedirəm.

AÇILMAYAN DÜYÜNLƏR

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciələrindən biri baş verdi: Azərbaycanın Xocalı şəhərində erməni faşistləri ilə rus hərbçiləri dinc əhalini vəhşicəsinə qətlə yetirdilər. Yeddi minə yaxın sakinə divan tutuldu.

AĞDAMDA ÖLGÜNLÜK VAR

Ağdamda bir ölgünlük hiss olunur. Küçələrdə az-az gözə görünən adamlar qaşqabaqlı və qanıqaradırlar. Qapıların çoxundan qıfil asılıb. Şəhər sanki matəm içindədir. Hərbi libaslı adamlar isə daha tez-tez gözə dəyir.

YAZIQ XOCALILAR!

Səhər erkən yazıq xocalılar Xalq Cəbhəsi binasının qarşısına toplaşırlar. Xocalı, cavanlı, hamisının beli bükkülüb. Onlar bura zəif bir ümid işığıyla gəlirlər: bəlkə qırılanlarımızdan, itənlərimizdən bir soraq verildi. İtən, qırılan da ki, bir deyil, beş deyil... Xocalılara baxıram. Kimi quru torpağın üstə oturub, kimi də ümidsiz, hissiz halda gözünü bir nöqtəyə dikib. Xocalılara baxıram və dərdin böyüklü-

yündən içərim alışib yanır. Qəfildən dəhşətli bir fikir silkələyir məni: deyəsən, bu xocalıların yalnız gözləri baxır, yaşamaq üçün gərəkli olan bütün istəkləri boğulub, məhv edilib. Yurdu zəbt olunan, evi, eşiyi dağıdılan, qohumu-qardaşı qətlə yetirilən adamin əhvalı bəs necə olsun?

AĞDAM XALQ CƏBHƏSİNDƏ

AXC Ağdam şöbəsinin sədri Allahverdi bəyi¹ xocalılar hər yandan dövrəyə alıblar. Bu gün o, Xocalıdan meyidləri gətirməlidir. Ermənilərlə bu haqda razılıq əldə olunub. Xocalılar əli qoynunda dayanıb meyidlərin nə vaxt gətiriləcəyini gözləyirlər. İyirmi günə yaxındır ki, onlar belə işgəncəli ömür yaşayır, meyid gözləyirlər!

Allahverdi bəyin başı bərk qarışq olsa da, ara-sıra söhbət edə bilirəm. O, Xocalı qırğınınin "açılmayan düyünləndən" ilk məlumat verir: "Qırğının qarşısını ala bilərdik. Onları xilas etmək üçün əməliyyat planımız da vardı. Amma...".

Ağdamda bu "amma"ları hələ çox eşidəcəyəm. Və çoxları bu sözü təkrar edib deyəcək: "Xocalıları qırğından qurtarmaq üçün əməliyyat planı hazırlanmışdı. Amma...".

Əməliyyat planını pozan, adamları qırğından qurtarmağa maneçilik törədən kim idi axı?

¹ Allahverdi Bağırov qəhrəmanlıqla həlak olub.

BAŞ HƏKİMİN QƏRİBƏ İFADƏSİ

Ağdam rayon xəstəxanasının baş həkimi Tariyel Eyvazovla söhbətdən daha acı faktlar öyrəndim. Baş həkimin dedikləri: - Həmin gün tapşırıq verilmişdi ki, xəstəxananı, operasiya stollarını hazır vəziyyətdə saxlayaqq. Ağır vəziyyətdə olanları Bakıya çatdırmaq üçün iki vertolyot da ayrılmışdı...

Qəribədir! Qırğın hələ başlanmayıb. Amma onu qarşılamağa hazırlıq görülür.

BİR HAŞİYƏ: Ermənilərin Xocalıda tutub iyirmi günə qədər girov saxladıqları Yaqub Məmmədovun ifadəsi: - Ermənilər bizə dedilər ki, iki gün əvvəldən bütün xocalılara və "sizinkilərə" (yəni rəhbərlərinizə) çatdırmışdıq ki, ora hücum olacaqq. Hətta gününü də demişdik.

Qəribə məntiqdir. Ermənilər hücumun vaxtını, gününü də çatdırır "bizimkilərə", xəstəxana hazırlıq vəziyyətinə gətirilir...

Düyünlər hələ də dolaşıqdır.

MEYİDLƏRİ GƏTİRMƏYƏ GEDİRİK

"UAZ" maşınınında dördümüzük: Allahverdi bəy, köməkçisi, sürücü və mən. Arxadakı "Kamaz"da isə 16 nəfər əyləşib, meyidləri yiğmaq üçün. Meyid yiğmaq üçün adam tapmaq da çətindir. Coxunun ürəyi gəlmir getməyə.

Allahverdi bəy əvvəlcədən ermənilərlə danışıb. Razılığa gəliblər ki, iki girov erməninin əvəzinə meyidləri və bir azərbaycanlı girovu dəyişsinlər. Saat 12- də ermənilərlə müəyyənləşdirilmiş yerdə görüşməliyik.

BİR ƏLAVƏ. Ağdam rayon Xalq Cəbhəsinin sədri Allahverdi bəy haqqında çoxları razılıq və minnətdarlıqla danışır. Məhz onun bacarığı, səyi nəticəsində çoxları əsillikdən buraxılıb, yüzlərlə meyidi gətirib basdırmaq mümkün olub.

Ağdamın qurtaracağında post qoyulub. Bura "Qatır Məmməd" adı ilə məşhur olan Yaqubun dəstəsinin nəzarətiindədir. Postun kənarında isə üstündə Yaqubun həlak olan oğlu Canpoladın adı yazılmış tank dayanıb. Öyrənirəm ki, Yaqub bəy qəhrəmanlıqla həlak olan oğlunun meyidini dünən ermənilərdən alıb basdırıb. Neçə müddət idi ki, ermənilər meyidi vermirdilər.

ERMƏNI QULDURLARI İLƏ GÖRÜŞ

Əsgəran yoluna çatırıq. Qarşıda ermənilərin postu qoyulub. Ratsiya ilə xəbər verməyimizə baxmayaraq sürücü maşının işığını yandırıb-söndürərək işarə verməyə başladı. Allahverdinin köməkçisi maşından düşüb onlara tərəf getdi. Allahverdi bəy qazılmış yolu göstərib dedi: - Bax buranı ermənilər qazıb. Axıra kimi yolu qazmaq istəyirdilər ki, tank keçməsin. Mən onlarla danışıb qoymadım. Amma belə getsə axıra kimi qazacaqlar. Belə olmaz axı! Silahımız azdır, texnika çatışmir. **Bax, gedib çətinliklə**

Əsgəranı almışdıq. Yağışın altında gecə saat 12-yə kimi ermənilərlə döyüdük. Kömək olmadığından geri çekilməyə məcbur olduq, o Qaraqayani görürsünüz mü? Ora da əlimizdə idi. **Amma saxlaya bilmədik.**

Allahverdi bəy narazı halda danışır. Qaraqayadan isə ermənilər Ağdama güllə atırlar.

...Ermenilərin sarı rəngli "UAZ"ı on metrliyimizdə dayanır. Allahverdi bəy düşüb, maşına sarı gedir. Mənə isə düşməməyi, maşında oturmağı tapşırır. Kənardan görüşü müşahidə edirəm. **Ermənilərin komandiri Vladik maşından düşüb Allahverdi ilə görüşür.** Özü də mehribanlıqla, heç nə olmamış kimi səmimi görüşür.

KİÇİK HAŞİYƏ. Allahverdi bəyin Vladiklə çoxdankı tanışlığının nəticəsində belə görüşürlər mümkün olur: Ermənilər öz girovlarını qəbul edir, bizimkiləri isə verirlər.

Maşından beş nəfər əlavə silahlı quldur düşür və düşmən hesab etdikləri azərbaycanlılarla görüşürlər. Kənardan baxanda ermənilərin bu davranış və hərəkətindən "quldurluq, vəhşilik" əlaməti yağımrı. Amma bu xain xəstələrin içərisində bizi hər zaman sancmağa hazır olan zəhərli bir ilan yatır.

Bu vaxt maşından qara palıtlı heysiz-halsız bir kişi düşürülür. Qısa danışqdan sonra qara palıtlı kişi əyləşdim maşına tərəf gəlir. Gözlərində kədər qarşıq sevinc ifadəsi var. Maşına əyləşən kimi sorğu-suala tuturam:

- Ermənilər nə vaxt, tutmuşdu sizi?

- Xocalıdan bizi qovub çıxaran günün sabahısı Dəhraz kəndində girov götürdülər.

- Harda saxlayırdılar sizi?

- İyirmi gün idi ki, Stepanakertdə saxlayırdılar. Başımıza olmazın oyununu açıdalar. Gündə əl boyda çörək, yarımlı stəkan su verirdilər. Heç bilmirəm ki, oğul-uşağımdan kimlər qaldı, kimlər qırıldı.

Əlli iki yaşlı Yaqub kişi bu sözləri deyib acı-acı hönkürdü. Yaziq görkəmli, başı min bir faciələr çəkmiş bu adamın halına baxdıqca içərim alışış yanındı.

Az aralıda isə ermənilər dayanmışdı. Allahverdi bəyin dediyinə əməl etməyib maşından düşüb onlara sarı gedirəm. İstəyirəm ki, onlarla azacıq da olsa söhbət edib bu vəhşiliklərini heç olmasa üzlərinə deyim.

ERMƏNİ QULDURLARI İLƏ SÖHBƏT

Komandir Vladik: - Ara, hər şeyi sakitcə, "po çeloveçeski" (yəni insancasına-red) eləmək olar də...

- Axı Xocalı faciəsində hər şey bu dediklərinizdən uzaq oldu.

Quldurlardan biri: - **Oradakıları ruslar öldürdü.** Qalanları da gecə görməyib bir-birlərinə atıblar.

- Bəs başları kəsilən, əlləri, qulaqları kəsilənlər necə?

Quldurlardan biri: - Biz belə şey etməmişik. Amma sizinkiləri görürsənmi, danışmışıq güllə atmayaq, lakin atırsınız.

- Bayaq rusları dediniz, vuruşmaq üçün sizdən çoxmu pul alırlar?

Quldurlardan biri: - Sizdən necə alırlarsa, bizdən də o qədər alırlar. Bizdən də alırlar, sizdən də alırlar bu ruslar.

Başqa bir quldur: - Amma biz də bezmişik. Bəzən yeməyə çörək də tapmırıq.

Görüş qurtarır. Erməni Vladik zarafatla deyir:

- Allahverdi, maşındakıların sayını dəqiq deyin ha, yoxsa artıq adamı Stepanakertə aparacağıq.

Vladikin ironiya ilə dediyi sözlər içərimi kəsib doğrayır: Vətənimdə, torpağında at oynadana bir bax!

"Kamaz"dakı azərbaycanlılar ermənilərin müşayiəti ilə Xocalı meyidlərini gətirməyə gedirlər. Biz isə Ağdamə qayıdırıq.

MEYİD GÖZLƏYƏNLƏR

Bayaqdan sixıntı içərisindəyəm. Meyid gözləyənlərə yaxınlaşış sorğu-sual etməkdə çətinlik çəkirəm. Nəhayət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışış yanın zavallılara yaxınlaşıram.

Əliyeva Zoya: - Oğlumdan xəbər-ətər yoxdur. Anamı meşədə girov götürmüştülər. Bir erməni girovu ilə dəyişdirildi. Oğlum, görən, salamatdım, ay Allah...

Əliyeva Afət: - Bacımın oğlu Ülfəti gözləyirəm. Rus dili institutunda oxuyurdu...

Fərzəliyeva Hürü: - Oğlanlarım beş gün aeroporta keşik çəkdilər, indi heç birindən xəbərim yoxdur.

Bəsti Bəndəliyeva: - Qoca nənəmdən, babamdan heç bir xəbər yoxdur.

Vidadi Əliyev: - Qaynatam altı nəfər ailə üzvü ilə birlikdə gəlməyib. Haradadırlar, başlarına nə oyun gəldi?...

Çaxalov Vəhdi (mesxeti türkü): - Qardaşım uşaqlarının beşi də yoxdur. Heç bir xəbər öyrənə bilməmişik.

SAĞ QALAN KİMLƏRDİR?

Hami Yaqubu qucaqlayıb bağrina basır. Höñ-kür-höñkür ağlayır. Neçə gündür ermənilərin əsir saxladığı Yaqub onlar üçün qardaş kimi doğmadır, əzizdir. Dağılan yurdlarından daha bir adamı sağ görmək xocalıları necə olsa da, dərddən alışış yansalar da sevindirir. Yox, təbəssümlə deyil, ağlaya-ağlaya, göz yaşı içərisində sevinirlər. Yazıq xocalılar, zavallı, biçarə millətim!

Sorğu-sual başlayır:

- Ay Yaqub, mənim Halayımı görmədin?
- Halay orda, yanımdeydi, Niftalı da, qardaşı da ordaydilar.
- Ay Yaqub, Anarı görmədin?
- Anar da ordeydi.
- Ay Yaqub, Muradı görmədin bəs?
- Yox, Muradı görmədim. [Sual verən qadın doluxsunmuş halda yana çəkilir.]
- Ay Yaqub, Mobili görmədin, çörək bişirən Mobili?
- Hə, Mobil ordadı.
- Ay Yaqub, Məşədi müəllimin olğunu görmədin?
- Yox, onu görmədim, vallah.

Yaqubu üzük qaşı kimi dövrəyə alıblar. Kiminə ümidli xəbər verir, kiminə də yox. Yaqub yalnız bir yerdə saxlandığı 70 xocalının taleyindən xəbərdardır. Bəs qalanı! Yüzlərlə, minlərlə günahsızın taleyi necə olacaq?

Yaqubun söhbətindən məlum olur ki, Xankəndinin həbsxana və zirzəmilərində çoxlu azərbaycanlı işgəncə çəkir. Onları bəs necə xilas etməli? Öz torpağımızın havasını əsirlikdə udan yurdaşlarımıza kömək əlimizi necə uzadaq?

MƏSCİDDE

Ağdam məscidinin qabağı adamlı doludur. İndicə maşınla gəlib xəbər verdilər ki, meyidləri gətirirlər. Hami sə-birsizliklə və həyəcanla gözləyir. Meyid gözləmək nə böyük dərd imiş!..

Maşın məscidin həyətində dayanır. Camaati maşından uzaqlaşdırırlar. Arvadları isə yaxına buraxırlar. **Birinci meyidi düşürəndə qadılardan biri nalə çəkir: Ay Allah, yandım! Yandım!**

Nalə, ağlaşma, ah-fəryad göyə yüksəlir. Meyidləri xərəklərlə düşürüb maşına yiğirlər. Meyidlərə baxdıqca dəhşət bürüyür məni: yazıq xocalıları nə günə salıblar! **Kiminin ayağı kəsilib, kiminin burnu, qulağı, çoxlarının dişi [yəqin qızıldışlı olanları] kəlbətinlə qoparılib. Balaca bir qız uşağının meyidinə isə sakit baxmaq olmur.** Yazıq uşağın üzünü vəhşi quşlar dimdikləyib deşik-deşik edib. Yaşlı bir qadının ayağının biri kəsilib, o

biri ayağında isə yamaqlı corab var. **Bir cavan oğlanın meyidi lap dəhşətlidir: başının yarısı paralanıb, yoxdur.**

Meyidləri maşından düşürüb məscidə yiğirlər. Meyidlər aparıldıqca kənarda dayanan bir Xocalı ağısaqqalı dərdli-dərdli deyir:

- Bax, o, Bahadırın meyididir. Səlimov Bahadırın. O Zərifin meyididir. O da Xəlilin meyididir. Baxan kimi tənidim.

...Xocalılar ağır dərd içində otaqlara girib meyidlərə baxır. Kimi doğmasını axtarır, kimi oğlunu, kimi qızını... **Qəfildən bir nalə eşidilir: - Ay Rza, mən səni belə saxlamamışam, ay Rza! Səni nə hala salıblar, ay Rza!**

Qadının ürəkparçalayan səsi bütün Ağdama yayılır...

MEYİD GƏTİRƏNLƏRİN DEDİKLƏRİ

Meyidləri gətirənlərə yaxınlaşırıam. Hamısının üst-başı toz-torpaqdır. Ağır da olsa, çətin də gəlsə onları söhbətə tuturam: - Meyidlərin hamısını gətirə bildiniz, yoxsa qalanı oldu?

Baxış kişi: - Yox, ay bala, meyid doludu, dolu. Hara baxırsan meyid görünür.

Vəliyəddin kişi: - Biz yalnız donuz fermasının üstündəkiləri yıga bildik. Qalanı qaldı. Ermənilər deyir hələ meşənin içində o qədər meyid var ki...

AÇILMAYAN DÜYÜNLƏR

Xocalılar haqlı olaraq ittiham edirlər:

- Əgər bizi qorunmayacaqdılarsa, niyə başımızın altına balış qoyub arxayın salırdılar: deyirdilər ki, qorxmayıñ, sizi qoruyuruq?

Təşkil edib arvad-uşağı niyə çıxartmadılar?

- Xocalıda sonuncu vertolyot yanvarın 28-də gəlib. Bu xəbərdarlıq deyildimi böyüklərimizə.

- Həmin günü ermənilərin hücum edəcəyini bizim rəhbərlər bilirmiş, niyə tədbir görməyiblər?

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciələrindən biri - Xocalı qırğını oldu. Minlərlə adamın günahsız qanı töküldü. Hami bilə-bilə, hamı görə-görə.

Ağdamda gördüklərim məni dəhşətə gətirir. Sıxıntı və əzab içində Ağdamdan ayrıram. O meyidləri isə unuda bilmirəm. Gözümü yuman kimi məzhun və yazıq sıfətli insanlar gözüm özünə gəlir. O əli kəsilmiş ağsaqqal qocanı necə yadımdan çıxarım? Bir ayağı kəsilmiş ananı, burnu qoparılmış balaca qız uşağını yaddan çıxara bilərəmmi? Bədəni deşik-deşik edilmiş milli ordu əsgərinin o halını necə unudum?

Ağdamdan ağır dərd içində ayrıram. Qulaqlarımda isə bayraq Ağdam məscidində eşitdiyim o dəhşətli fəryadlar təkrarlanır: "Ay Rza, mən səni belə saxlamamışdım. Səni kim bu hala saldı, ay Rza!"

Ağdamda gördüyüüm o dəhşətlərdən sonra hələ uzun müddət özümə gələ bilməyəcəyəm.

KAFİR ERMƏNI

İndi sənə nifrat edirəm. Əlimə düşsən səni parçalaya-ram, təəssüf də etmərəm! Sən zalımsan, sən qəddarsan! Sən insanlıq adına ləkəsən! Kafir erməni! Sənin hər görünüşün təhlükədir, ölüm təhlükəsi! İnsan qanı içən, kafir erməni! Ağsaqqal, ağbirçək bilməyən erməni! Sən o kafirliyinin, zülmkarlığıının cəzasını mütləq alacaqsan!

Müqəddəs "Quran" kitabında: "Kafirlər cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: "Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq dünyada törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz". Ət-Təhrin ["Qadağan"] surəsi.

MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİ

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni qudlurları tərəfindən qətlə yetirilən şəxslərin xəsarətinin təhlili:

"Xocalı hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi müayinədən 181 meyid keçirilmişdir. Həmin meyidlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyidlərdən 13 nəfəri azyaşlı olmuşdur. Xəsarətlərin əmələ gəlmə mexanizminə görə bölünməsi aşağıdakı qaydada olmuşdur:

- a) Qəlpə təsirindən - 20
- b) Güllə təsirindən - 151
- c) Küt alət təsirindən - 10

Xəsarətlər yerləşdiyi nahiyyələrə görə aşağıdakı kimi olmuşdur:

- a) Baş nahiyyəsi - 40
- b) Döş qəfəsi - 74
- c) Qarın nahiyyəsi - 17
- d) Ətrafları - 11

Bununla yanaşı müayinə olunmuş meyidlərdən 3 nəfərində ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq qıçırdıqlarının kəsilməsi, qadınların cinsiyyət üzvlərinə odlu silahdan atəş açılması əlamətləri aşkar edilmişdir. Eyni zamanda göz almalarının çıxarılması, dişlərin sindirilmesi, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi müşahidə olumuşdur. Müayinə olunmuş 31 meyiddə isə kombinə olunmuş, yəni bədənin müxtəlif nahiyyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur. Müayinə olunmuş meyidlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanık kömürləşmə aşkar edilmişdir. Eyni zamanda müayinədən keçən meyidlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların üzərində hərbi texnikanın keçməsi əlamətləri olmuşdur.

*Baş məhkəmə tibb eksperti,
Professor R. M. Yusifov.*

ŞƏHİD XOCALILAR, ŞAHİD XOCALILAR

*Verin! Verin də əvət, susdurun bu fəryadı,
Aman! Əsirgəməyin mərhəmətlə imdadı.
Verin! Verin! Gözü yollarda bir yığın bəşərin,
Nə heyvət ah! Əsərsizmi bunca ahu ənin!?*

H. Cavid.

Bu fəryadları susdurmaq olarmı! Göylərə yüksələn nalələri sakitləşdirmək mümkündürmü? Gözü yollarda qalan yüzlərə kimsəsizə hansı təsəllini verməli? Necə söyləməli ki, oğulun başı kəsilib, qızın cismi yandınlıb, ananın ağbirçəyi qana bulanıb, bacının namusu ləkələnib! Necə, necə söyləməli bu dəhşətləri? Necə deməli ki, körpə qız uşaqlarının isməti tapdanıb? Bunu hansı ürəklə, hansı vicdanla söyləməli? İnsan adına sığışmayan bu vəhşiliyi hansı xalq sakitliklə dinləyər, qəbul edər? Ömrümüzü, günümüzi məzarıstanlıq ağrısına saldı bu hadisə! Bundan sonra yaşayacağımız ömür xəcalət bürküsdə can verib iztirab çəkəcək. Üzümüzdə təbəssümün azacıq işığı dolaşsa da, içimiz qəmxanaya çevrilib göz yaşları ilə göynəyəcək. Düşündükcə, yada saldıqca yanıb-yanıb iztirablar içində qovrulacağıq!

Şəhid xocalılarla Ağdamdakı o ürəkağırdan "görüşdən" sonra şahid xocalıları axtarıram. Şahid xocalıların ağrısını, acısını dinlədikcə bir qorxulu həqiqət

dumanına bürünürəm: şahid xocalılar sağ qalıb yaşasa da bu ömrə deyil, dolanışıq, güzəran deyil. Şahid xocalıları yaşıdan yalnız bir qəribə istəkdir: Bəlkə tapıldı! Şahid xocalılar diri də olmasa, bəlkə doğmalarının meyidini görmək, öz əlləri ilə torpağa basdırmaq ümidi ilə yaşayırlar. Şahid xocalılar yaman ağrılı gün yaşayır. Şahid xocalıların aldığı ümidli xəbərlər də var: kimlərisə qatil ermənilər hələ öldürməyib, girov saxlayır. Şahid xocalılar hər gün Xankəndinin gülləli, mərmili yollarına boyanıb istəklilərinin qayıdacağını gözləyirlər.

Üzgün Xocalı kişişi. Səni hər gün tozlu yollarda oturan görürəm, Xocalı kişişi! Üzgün halda, ağrılı bir görkəmdə, cırıq paltarda tozlu yollar içində oturub ahu-madar bir olan oğlunu gözləyirsən! Səni bir ümid yaşıdır, Xocalı kişişi! Oğlunun ya dirisini, ya ölüsunü görmək! Sonra özün demişkən, həyat, yaşamaq səni düşündürmür. Yaziq Xocalı kişişi! Hər gün ac-susuz tozlu yollarda dayanıb oğul həsrəti ilə alovlanırsan! Sənin bu halını, bu yaziq və miskin görkəmini heç zaman unuda bilməyəcəyəm, Xocalı kişişi!

Ağrı-acı içərimi kəsə-kəsə o qanlı fəlakətdə təsadüfən sağ qalan şahid xocalıları soraqlayıram. Hərbi qospitalda ilk görüşüb söhbət etdiyim adam Xocalı sakini Bəxtiyar Aslanovdur.

"ATAMI, ANAMI, QARDAŞIMI, QOCA NƏNƏMİ ERMƏNİLƏR ÖLDÜRDÜ"

Bəxtiyar ağrından qırılır, əzab çəkir. Kəsilən sağ ayağının ağrısı onu haldan salır. Ağrını özündən uzaqlaşdırmaq üçün tez-tez əlləri ilə dəmirdən möhkəm yapışır, sıxır. Bəxtiyar sıkəst ayağının ağrısını bu üsulla sakitləşdirən də, içəri dərdinin göynərtisini saxlaya bilmir. Sağ qalan körpə uşaqlarının taleyindən isə xəbərsizdir. Bəxtiyar ağrı içində o dəhşətli hadisəni xatırlayır:

- Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocaliya girdilər. Qarşılara nə çıxırdısa ağır texnikanın köməyi ilə vurub dağıdır, yandırırdılar. Məcbur olub postları tərk etdik. Hər vasitə ilə çalışırdıq ki, camaati xəlvəti yolla Ağdamaya çatdırıraq. Adamları bir dərəyə toplayıb bir-bir təhlükədən qurtarmağa başladıq. Yüzə qədər adamı güllənin altından sağ çıxardıq. Amma ölənlərin sayı da çox idi. Bir də ətrafımı baxanda gördüm ki, hamı gedib, tək qalmışam. Hiss etdim ki, mühasirədəyəm. Bu vaxt bir nəfər erməni azərbaycanca qışqırdı ki, çıx, təslim ol, səni öldürməyəcəyik. Ermənini səsindən tanıldım. Karo idi. O da məni tanıydı. Çoxdan ədavətimiz vardi. Məni şübhəsiz ki, sağ buraxmazdı. Odur ki, atışmağa başladım. 3 minə kimi patronum vardi. Yarğan tərəfdə yenə başladım vuruşmağa. 8 saatə kimi döyüsdüm. Axşam yarğanla sürünen armud ağacının yanına getdim. "Noçnoye videniye" ilə məni gördülər. 20 metrə kimi süründüm. Qəfildən ayağımın isındığını hiss etdim. Hərəkətsiz halda qarın üstünə uzandım. 6

-7 erməni öldüyümü bilib hazırlıqsız halda mənə tərəf gəlirdilər. Yaxşı ki, silah əlimdə hazır vəziyyətdə idi. Qəfildən çəvrilib avtomatla onlara atəş açdım. Onları öldürdükdən sonra sürünməyə başladım. 20 kilometrə kimi süründüm. Bu vaxt qar üzərində qaraltı gördüm. Aclıq və soyuq taqətimi kəssə də qaraltıya tərəf sürüñürdüm. **Ona çatanda dəhşətdən donub qaldım: bu, doğma atamın meyidi idi.** Aci-acı ağladım atamın ölümünü. Qaçanda ermənilər onu vurub öldürmüdü. Qəribə hal keçirirdim. Nə edəcəyimi bilmirdim. Ermənilər məni görə bilərdilər. Qarışdakı meşəyə sürünmək lazım idi. **Amma** atamın meydini necə qoyub gedim? Basdırmaq imkanı olsaydı, bir az arxayınlışardım. Çətinliklə də olsa atamın meydindən ayrılib meşəyə tərəf süründüm. Meşədə Elman müəllimgillə rastlaşdım. Onlar da bir yol axtarır, çıxa bilmirdilər. Axır ki, meşədən çıxmaga başladılar. Təbii ki, məni özləri ilə apara bilməzdilər. Mənə qumbara verib getdilər. Yenə sürünməyə başladım. Gəlib bir qaz borusuna çatdım. Elə həmin andaca huş məni apardı. Nə qədər huşa getdiyimi bilmirəm. Gözümü açanda bir qaraltının mənə tərəf gəldiyini gördüm. Tez qumbaranı çıxarıb ona atdım. Həmin adam öldü. Bildim ki, o erməniymiş. Bir müddət keçəndən sonra öz uşaqlarımız gəlib məni tapdı. Əvvəl Ağdam, ordan da Bakıya gətirib parçalanmış ayağımı kəsdi. İndi bilmirəm ki, yaşayışım necə olacaq, şikəst ayaqla nə edəcəyəm! Şikəst ayaqla bir də necə ev quracağam? Doğmalarımın faciəli ölümünə necə dözəcəyəm?

Bəxtiyar ümidsiz bir halda danışır. Və hərdən də donuq baxışlarıyla dizdən kəsilmiş ayağına baxır. Həyat yoldaşı isə bayaqdan ağlayır, göz yaşı tökür. İçin-için ağlayır, bu xocalılı bacım. Elə ağlayır ki, ömür-gün yoldaşı Bəxtiyar görməsin. Özü azmi dərd içindən alovlanıb yanır? Üç balasından nigaran ana göz yaşına bürünmüş halda şikəstlik əzabında qovrulan ığid Bəxtiyarına baxır. Atasız, anasız, qardaşsız, ayaqsız, yurdsuz qalan tale yoldaşına baxır!

Çətinliklə də olsa Bəxtiyardan ayrılıram. Palatalardan, cərrahiyə otaqlarından inilti və fəryad eşidilir. Kiminsə ayağı, əli kəsilir, kiminsə bədənindən güllə çıxarılır, kimsə aldığı yaradan xilas yolu tapmayıb dünyasını dəyişir.

ŞIKƏST ANALAR, ŞIKƏST BACILAR

Bakı şəhər Təcili Yardım xəstəxanasında Xocalının ən ağır yaralıları yatır. Burda yatanlardan çoxunun günlərlə meşədə qaldığından ayaqlarını şaxta vurub. Qaralmış, donmuş ayaqları isə həkimlər yalnız kəsməklə müalicə edirlər.

Xəstəxana çarpaylarında şikəst xocalılar əzab çəkir, dərddən qovrulur. Ağır da olsa palataların qapısını açıb şikəst kişilərin, qadınların, qızların halını soruşuram. Amma bu qapı mənə görə dünyanın ən çətin açılan ağır qapısı oldu. Hətta mənə elə gəldi ki, qapı açılmaq istəmir. Dərdlərin, fəryad və nalələrin ağırlığı çöküb qapıya. Və indi

qapı o dərdli adamların ağırlısına dözə bilməyəcəyindən açılmaq istəmir.

Amma çətinliklə də olsa qapını açıb içəri girirəm. Dərdli adamların dərdini dinləyirəm.

Abdullayeva Sənəm. 29 yaşlı. Hər iki ayağının barmaqları kəsilib. IV dərəcəli əlildir.

- Yoldaşım milli orduda idi. Hadisə başlayanda, təxminən saat 11-də qorxudan girdik quyuya. Gecə saat ikiyə kimi qaldıq orda. Atışmanın dayanmadığını görüb quyudan çıxdıq. **Başaçıq, ayaqyalın meşəyə qaçdıq.** Tələsdiyimizdən isti pal-paltar da götürə bilməmişdik. Dədəmin əlində bir tək lülə vardı. İməkləyə-iməkləyə getdik qayanın dibinə. Nənəm balaca uşaqları arxasına şəlləmişdi ki, güllə dəyməsin. Dörd-beş saat gedəndən sonra hamımız yorulub əldən düşdük. Hərəkət etməyə halımız yox idi. Min bir çətinliklə ocaq qaladıq. Qəfildən gördüm ki, nənəm yerə uzanıb öz-özünə sayıqlayır: "**Balalarımı yandırırlar, balalarımı yandırırlar, qoymayın, balalarımı yandırırlar**". Nənəm can verirdi. Az keçməmiş yazıq arvad keçindi (Sənəm bacı hönkürtü ilə ağlayır). Sonra çətinliklə nənəmin meyidindən ayrıldıq. Bir gün yol getdik. Qorxu içində, soyuqdan donmuş halda gedirdik. Növbəti dəfə oturub dincələndə dədəm yerə uzandı. Elə bildik ki, yorulub yatır. Bir müddət fikir vermədik. Birdən ürəyimə nə isə damdı. Dədəmi silkələdim. Tərpənmirdi. Dəhşət içində başa düşdüm ki, ölüb... Dədəmin də meyidini soyuq və qarlı torpaqda qoyub yolumuza davam etdik. Birdən ermənilər hər yandan üstümüzə töküldülər. Paltarlarımızı, sırgaları-

mızı dartib aldılar. Dörd yaşlı qızımın qulağında sırga vardı. **Erməni əlindəki bıçaqla onun da sırgalarını kəsib götürdü.** (Qızım o vaxtdan, o əli bıçaqlı erməniనi görəndən qorxu keçirir. Çünkü zavallı uşaq elə bildi ki, erməni bıçaqla onun başını kəsəcək). Üstümdə on min manat pul vardi. O pulları da bizdən aldılar. Sonra bizi traktora mindirib Pircamallı kəndinə gətirdilər. Bir gün orda qalandan sonra bizi Xankəndinə apardılar. **Yolda Vəliyəddin adlı bir oğlanın qolunu burub qırdılar.** Xankəndində təpiklə vururdular bizi. İsa adında bir kişi gedib əvəzimizdən döşəməni yuyurdu. Bir erməni tez-tez bizə deyirdi ki, sizə iynə vuracaqlar. Hamımız qorxu içində yaşayırdıq. Tez-tez orda qulağı sırgalı zənciyə oxşayan adamlar görürdük. Öyrəndik ki, onlar xarici ermənilərdir. Hamısı hündürboylu, əjdaha kimi idilər. Bizə çox əzab verirdilər. **Uşağım acıdan ağlayırdı. Yerli bir qoca erməni gözətçilərə deyirdi: o uşağa çörək verməyin. Qoyun acıdan ölsün.** Qoca erməni elə nifrət bəsləyirdi ki, bizə. Xankəndində bir müddət qaldıqdan sonra bizi gətirdilər Əsgəranə. Orda isə girov ermənilərlə dəyişib Ağdamə gətirdilər. **Elə o vaxtdan qızım Vüsalə həmişə gecələr qorxudan qışdırır:** "Erməni məni öldürür, erməni məni öldürür". O faciədən sonra bizi müalicə üçün Bakıya gətirdilər. Bakıda öyrəndim ki, başımıza daha hansı müsibətlər gətirilib. Bibimdən və üç oğlundan hələ heç bir xəbər tutmamışıq. Əmim də, oğlu da öldürülüb. Xalam oğlu öldürülüb. Bacım Xədicənin iki ayağı topuqqan kəsilib. Heç iyimi üç yaşı tamam olmamışdı. Yaxın qo-

humlarımın sağ qaldığını, yaxud da öldürdüyüünü bilmirəm. Qohumlarımın adı: 1.Kifayət, 2.Əhmədov Eldar, 3.Əhmədov Rafiq, 4.Əliyev Rüfət, 5.Qarayev Usubəli, 6.Əhmədova Durna, 7.Əhmədova Sürəyya, 8.Əliyeva Çiçək, 9.Cabbarov Azad.

Sənəm bacı hadisəni göz yaşı içində danışır. Soraqla-
diği adamların da adını qəhərdən boğula-boğula deyir. Sə-
nəm bacı anasının, atasının soyuq çöllərdə qalan meyidlə-
rindən də xəbərsizdir, nigarandır. Görəsən, doğmalarının
meyidini gətirib torpağa basdırın olacaqmı? Sənəm bacı
həm də öz acı taleyinin ağrısına bürünüb: şikəst ayaqları
imkan verəcəkmi ki, biçarə övladlarını böyüdüb başa çat-
dırınsın. O, ağrı içindədir, nigarançılıq ağrısında, şikəstlik
ağrısında.

Gözünün yaşı dayanmayan, axıb yanaqlarına, xəstə-
xana mələfəsinə tökülen Sənəm bacının ağrılарını dinlə-
yəndə birdən yaxınlıqdakı çarpayıda uzanmış balaca qız
uşağı ağlaya-ağlaya, hirsət başını yolmağa başladı. Sənəm
bacı hönkürtü içində dedi: - Qızım Vüsalədir. Hər iki
ayağının barmaqları kəsilib. İndi hirsindən saçını
yolur...

YAZIQ VÜSALƏ!

Sənə baxıram, balaca Vüsalə, sənə! Hirsindən hıçqı-
ra-hıçqıra ağlayırsan! Acı göz yaşların sellər, sular kimi
axır. Gör hansı əzabları çəkibsən bu dörd illik ömründə.
Dörd yaş ömrün hansı çağıdır ki, axı? İndi sənin qaçıb oy-

nayan, deyib gülən vaxtındır. İndi yaşıdlarınla sevinib,
şadlanıb şer söyləyən, mahni oxuyan vaxtındır. Sən indi
qayğısız, kədərsiz, qəmsiz bir ömür yaşamalı idin! Dörd
yaş ömrün hansı vaxtıdır ki, axı, belə üzüntülü qəmlə yük-
lənibsen! Sənin indi dörd çəkən vaxtındırı, Vüsalə! İndi
yaz çağıdır, gülərin, çiçəklərin min bir ətir qoxuyan za-
manıdır. Quşların xoş nəgmələri hər yanı bürüyüb. Sən isə
bu gözəlliklərdən məhrumsan! Cölə dartınırsan, oynamaq,
demək, gülmək istəyirsən. Amma bacarmırsan. Hər iki
ayağının şikəstlik sarğısına bürünüb. Ona görə də hirsindən
saçlarını yolursan. Başın da keçəlləşib. Dözə bilmirsən
dərdə, Vüsalə! Amma sağalacaqsan, böyüyəcəksən, ümid,
inam verirəm sənə, Vüsalə! Bir də əlimdən nə gəlir ki, axı!
Amma daha ağlama, Vüsalə, saçlarını da yolma! Axı anan
yazıqdır, əzab çəkir! Sən qatilin, zalim ermənin zülmünə
uğramışan! Sənin ahın, körpə nalən o kafir erməni zülmə,
sağalmaz dərdə düçar edəcək! Gəl indi ayrılaq, amma ağ-
lama, saçını da yolma, Vüsalə! Anan yazıqdır!

ON İKİ GÜN MEŞƏDƏ

Xocalı hadisəsində qadınlarımız əsil mərdlik, müba-
rizlik, Həcər qeyrəti göstərdilər. Düşmən əlinə keçməmək-
dən ötrü günlərlə qarlı, buzlu meşələrdə ac-susuz, haldan
düşüb soyuq torpağın üstündə qaldılar. Aclıq ac qılıncını
başları üstündə oynatdığı zaman dözüb ağac qabığı yedilər,
qar yedilər. Belə etdilər ki, az da olsa qüvvətə gəlib yağı
düşmənə, xain erməniyə sinə gərə bilsinlər. Erməniyə

təslim olmaqdansa soyuq meşələrdə donub ölməyi üstün tutdular. On iki günün o dəhşətli anlarında ümidlərini də itirmədilər. İnanırdılar ki, onları bu məhrumiyyətlərdən qurtaran tapılacaq. Hərdən göyün lap yüksəkliyindən vertolyotlar uçanda ürəklərində qəribə bir ümid qığılçımı alovlanırdı: Bəlkə bizimkilərdir! Bəlkə bizi axtarırlar! Ola bilməz ki, axı, bizi yaddan çıxarsınlar. Beləcə ümid işığı onları tərk etmirdi. Amma neçə dəfə qəribə təsadüf onları ölümdən - erməni əlinə düşmək təhlükəsindən xilas etmişdi. Əli avtomatlı ermənilər qar kimi ağ paltar geyinib meşələri gəzir, biçarə xocalıları axtarırdılar. Kolun-kosun arasına girib çətinliklə də olsa gizlənirdilər. Gecələr isə tez-tez erməni kimi quduz, ac yalquzaqlar üstlərinə hücum çəkirtilər. Yenə təsadüflər onları xilas edir, qoruyurdu. Beləcə günlər ötür, onlar sanki soyuq meşənin daimi sakininə çevrilirdilər. Meşədən çıxmaga isə cəhd göstərmişdilər. Amma hər dəfə erməniləri görüb geri qayıtmışdilar. Hətta bir neçə dəfə xain və qatil ermənilər onları qəsdən azərbaycanca səsləyib demişdilər: "biz azərbaycanlıyıq, qorxmayın, hardasınız?" Yalandan, yalandan onları çağırmışdı ermənilər. Onların bu yalan çağırışına aldانب gedən də olmuşdu, getməyən də.

On iki gün bu qadınlar meşədə qalıb, iztirablı anlar keçiriblər. On iki günün soyuğu, şaxtası onlara çox müsbətlər, bələlər gətirib.

Qasimova Ayna. 51 yaşı. İki ayağını da şaxta dondurub. - On iki gün meşədə qaldıq. İşgəncələr çəkdik o on iki gündə. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-tez

qar da yeyirdik. Gecələr yaman vahiməli və qorxulu keçirdi. Bizi Allah saxlayırdı təhlükələrdən. On iki gündən sonra min bir zümlə gəlib çıxdıq Yaqubun postuna. Ordan Ağdamda gətirdilər. Ağdamda nə qədər çalışdlarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuşdu. Sonra ayaqqabılarımızı bıçaqla kəsdilər. Vəziyyətimiz çox ağır idi. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.

Sona Əliyeva. Ayaqlarını don vurub. Barmaqlarını kəsiblər. On iki gün meşədə qalıb. - Yoldaşımı elə Xocalının özündə ermənilər güllə ilə vurub ağır yaralamışdilar. Yolu gedə bilmirdi. Heç getmək də istəmirdi. Deyirdi siz çıxıb gedin, mənimlə işiniz yoxdur. Çətinliklə də olsa həyat yoldaşımı da götürüb meşəyə getdik. Düz üç gün yazılıq kişi yaradan əzab çəkdi, qırıldırı ağrıdan. Dördüncü gün keçindi. Can verəndə tez-tez su istəyirdi. Mən qar verirdim, o su istəyirdi. Son nəfəsində dedi ki, əlini sal cibimə, pasportu, pulu götür. Ürəyim gəlmədi pasportunu çıxaram. Pulu da götürmədim. O pul boğazım-dan keçərdim heç? Yazıq Malik əzab içində canını tapşırıldı. Bir gödəkçəsi vardı, atdıq üstünə. Sonra nə edəcəyimizi bilmədik. Ömür-gün yoldaşımı bu vəziyyətdə qoyub necə gedəydim? Yenə bir yerdə torpağa basdırısaydım, az da olsa rahatlanardım. Amma burası təhlükəli yer idi və biz uzaqlaşmaliydiq. Ömür-gün yoldaşımdan ağrı içində ayrıldım. Yazıq tez-tez deyirdi ki, sən özünü qoru, sağ qal ki, uşaqları başsız qoymayasan. Yazıq üç uşağım atasız qalmışdı. Öz taleyim isə hələ naməlum idi. Bilinmirdi ki, qarşida

necə hadisələrlə üzləşəcəm. Yoldaşımdan sonra daha səkkiz gün meşədə qaldıq. Qar yeyirdik, itburnunun qabığını yeyirdik. Məşəqqətli günlər yaşayırırdıq. Yenə Allaha şükür ki, erməni əlinə keçmədik, gəlib çıxdıq Ağdama. Hər iki ayağımı şaxta vurub. Ayaq barmaqlarımı kəsiblər.

Bu altmış iki yaşlı kişinin aqibəti də acınacaqlı olub. O yalnız soyuq və buzlu meşənin məşəqqətlərini yaşamayıb. Bu əzab ilə yanaşı erməni əsirliyində də işgəncə çəkib. İndi isə xəstəxanada müalicə olunur.

Talibov Səməd. 62 yaşlı. Hər iki ayağını şaxta vurub. - Fevralın 25-dən 26-na keçən gecə ermənilər qəflətən evlərimizi atəşə tutdular. Özü də hara atıldırsa od tutub yanındı. Adamlar qorxudan baş götürüb gecənin qaranlığında hara gəldi qaçırdı. Biz də bir dəstə adamla meşəyə qaçıdıq. 120-130-a qədər adamla Kətiyin soyuq meşəsində qaldıq. Adamların çoxu ayaqyalın, başıaçıq idi. Çoxu yuxudan yarımcıq durub qaçmışdı. Bir müddət meşədə qaldıqdan sonra Haray kəndinə tərəf hərəkət etdik. Gördük bir dəstə adam gəlir. Dedilər ki, getməyin, orda hamını qırırlar. Yenə qayıtdəq meşəyə. Böyükər soyuğa, şaxtaya, aclişa dözə bilirdilər. Amma uşaqlarla çox çətin idi. Ağlayıb qışqırıldılardı ki, çörək, çörək verin! Yazılıq uşaqlar neyləsin? Aclişa necə dözəyilər? Üç gün ac, susuz qaldıq meşədə. Üçüncü gün Naxçıvanik istiqmətinə hetdik. Bir yoxuş vardı, oranı qalxmağa başladıq. Bir də gördük ki, ermənilər hər yandan bizi dövrəyə alıblar. Bizi döyə-döyə, təpikləyə-təpikləyə gətirib saldılar mal tövləsinə. Gördük ki, biz-

dən başqa 50 - 60 adam da var burda. Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar. Sonra qadınların, qızların pulunu, qızılınlı aldılar. Bir az keçmiş bir dəstə erməni içəri girib qışqırıldı ki, kişilər hamısı ayrılib arxamızca gəlsin. Bizi aparıb başqa bir tövləyə saldılar. Sonra bir nəçəmizi çıxarıb həyətdə odun daştırdılar. Odunluqdan az aralıda dörd-beş adamın meyidini gördük. Onları ermənilər güllələmişdi. Biz tövlədə olanda gözünü qan tutmuş bir cavan erməni dəstəsi ilə içəri girib bizi söyməyə, təhqir etməyə başladı. Sonra da hirsə qumbara çıxarıb bizə atmaq istədi. Əgər yanındakılar tez tərpənib mane olmasayırlar bizi çoxdan öldürmüdü. Bir dəfə ermənilər yenə gəlib bizi təpikləyir, döyürdülər. Bir cavan məhsəti türküvardı. O yazığı o qədər döydülər ki, axırdı dözə bilməyib dedi: "İt oölu, niyə məni döyürsən?" Ermənilərdən biri avtomatın bütün güllələrini boşaltdı oğlanın qarnına. Zülmkar idilər, yaman zülmkar idilər. Vuranda, döyəndə kimin hünəri vardı ki, səsini çıxarsın. Həmin saat güllələyərdilər. Ermənilər bizi döyəndə deyirdilər: "Axi niyə vaxtında burdan köçüb getməmisiniz? Biz rəhbərlərinizə üç gün qabaqdan xəbərdarlıq etmişdik". Girovluqda gördüğüm dəhşətləri heç zaman unutmayacağam. O üç gün üç il qədər ağır gəldi mənə. İndi yadına düşəndə öz- özümə əsəbiləşirəm. Amma nə edim? Nə qədər cavan oğlanları güllələdilər, qadınların, qızların namusunu tapdaladılar...

Heç zaman donan əl, donan ayaq görməmişdim. Eşitmışdım ki, soyuqdan, şaxtadan insanın bədəni donur. Amma donmanın dəhşətli nəticəsindən xəbərsiz idim.

İndi ürəyim göynəyə-göynəyə Salmanın qaralmış ayaq barmaqlarına baxıram. Barmaqlar qapqara, kömür kimidir. Barmaqlar elədir, sanki əl vursan qopub düşəcək. O barmaqlar hərəkətdən düşüb daha, bir neçə günə həkimlər onu kəsəcəkdir.

Qasimov Salman. 15 yaşında. Hər iki ayağını şaxta dondurub. 12 gün meşədə qalıb. - Ermənilər Xocalıya girəndə hamımız qaçıq meşəyə. Əvvəl 300-ə qədər adam idik. Gülablı tərəfə gedirdik. Orda ermənilər camaatin qabağını kəsdi. Atışmada Abdullani öldürdülər. Adamlar qaçıb daşılışdilar. 11 adam qaldıq. Tofiqin də anası yanımızda oldu. Mən paltomu onun üstünə saldım. Sonra mühasirədən çıxməq üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik. Yediyimiz də ancaq qar idi. Hamımız haldan düşmüştük. Keçdiyimiz yerlərdə çoxlu meyid vardi.

Görüşdüyüm xocalıların hamısının acı taleyinə yaxıram. Onları özümə ən yaxın, doğma adam bilirəm. Xocalılar hamısı sakit, köməksiz adam təsiri bağışlayır mənə. Amma Gülalı kişinin o yaziq görkəmini heç unuda bilmirəm. Gülalı kişiyə çəkilən dağ da ağır dağdır.

Mehraliyev Gülalı. 57 yaşında. Hər iki ayağını şaxta vurub. 6 gün meşədə qalıb. - Altı günə kimi meşədə qaldıq. Ac-susuz meşənin içində qızımla məşəqqətlər çəkdik. Gecə meşənin vahiməsi, soyuğu, şaxtası, daima gözlənilən erməni qor-

xusu yaziq qızımın bağırı yardı. Nakam bala dözə bilmədi, keçindi [Gülalı kişi için-için ağlayır]. Qurumuş bir halda qızımın meyidinin yanında oturdum. Bədbəxt qızıma baxıb acı göz yaşı tökürdüm. Balamın iyirmi yaşı vardi. Səkkiz ay idi ki, toyu olmuşdu. Dişimnən, dırnağımdan yiğib qızıma cehiz almışdım, 12 min manatlıq mebel alıb, toyunu etmişdim. İndi yazıq balam torpağa döşənmişdi. Halsız, hərəkətsiz uzanmışdı. Zavallı qızımdan çətinliklə də olsa ayrıldım. Meşə ilə gedirdim. Şelli istiqamətinə üz tutmuşdum. Qəfildən aralıda erməniləri gördüm. Qaçış girdim bir kötüyün içində. Ermənilər xoçbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra min bir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyidində nigaranam. Bircə meyidi götürüb basdırısaydım, rahatlanardım. Meyidin yeri yaxşı yadımdadır. Ora gedən kimi tapa bilərəm. Amma ora getmək mümkün olacaqmı?

Xəstəxanada ayağından şikəst olan, barmaqları kəsilən çoxlu Xocalı cavanları yatır. 13 yaş, 15 yaş, 16, yaş, 18 yaş... Ömrün şikəstlik adına uyğun olmayan bir işgəncəli dövrünü yaşayır bu cavanlar.

Qarayev Vüqar. 18 yaşında. Hər iki ayağını şaxta vurub. 6 gün meşədə qalıb. - Gecə saat 11-də evdən çıxdıq. Meşədə çoxlu adam vardi. Uşaqlar ağlaşır, qışkırışırırlar. Arvadlar uşaqların ağızına dəsmal tixayırdılar ki, səsləri eşidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov tutdular. Babək adlı bir oğlan vardi. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apar-

dım. Sonra qüvvəm çatmadı. Ayaqlarımı şaxta vurmuşdu. Bədənim heç elə bil ki, mənim deyildi. Düz iki gün sürünmüşəm. Mənə elə gəlirdi ki, erməninin üstünə gedirəm. Amma mənim üçün daha heç bir fərqi yox idi. Onsuz da tam haldan düşmüşəm. Xoşbəxtlikdən döyüşçülərimizin postuna gəlib çıxdım. Məni tez içəri aparıb çay-çörək verdilər...

Şikəst xocalılarla hər görüşə gedəndə qorxu hissi və qəribə həyəcan keçirirdim. Onların bu faciəsində nədənsə özümü günahkar sayırdım. Doğrudanmı biz bu faciədə günahkarıq? Onların dünyada insandan ötrü ən böyük fəlakət olan şikəstliyinə bais bizik? Bu doğrudurmu, həqiqətdirmi? Necə olur ki, onların bu fəlakətinə indi ağriyır, yanıb alovlanırıq. Göz yaşı içində ürəyimiz hicqıra-hicqıra bu zavallıların acı taleyinin qəminə bürünürük. Hə, niyə məhz edirik bu "canıyananlığı"? Niyə indi xocalılara qardaş deyirik, bacı deyirik, ata anamız sayırıq? Bəs o qanlı faciədə harda idik? Meşənin soyuğunda, düzlərin palçığında, dağların qarında bu zavallilar vurnuxanda, həyatla ölüm arasında dayananda harda idik? Günlərlə kolun-kosun arasında yaşıq xocalılar gizlənib ümid baxışlarıyla yollara boylananda niyə səsimiz çıxmırı? Xocalılar danışır ki, on iki gün ac-susuz meşələrdə qalıb donmuşuq. Bu on iki gündə onları xilas etməyə niyə cəhd göstərməmişik? Laqeydlik, biganəlik, soyuq ruhla yanaşmışıq xocalıların taleyinə. İnsanlar qırıldan, şikəstlik toruna düşəndən sonra göz yaşı axıdırıq, düşməni lənətləyirik. Düşmən düşməndir, söyməklə, döyməklə öz düşüncəsinə dəyişməyəcək!

Erməni bütün əsrlər boyu türkə düşmən olub və çətin ki, ürəyindəki kini silib atsın. Çünkü o kin-küdürüt erməni-yə ulu babalarından miras qalıb. Ermənidə türkə nifrat hissi bir günün, iki günün bitirdiyi hiss deyil, bu neçə əsrin qısa vulkanıdır ki, xain erməni onun püskürəcəyini səbirsizliklə gözləyir.

...İndi şikəst xocalıların acı taleyini gördükcə bu xəyanətkar varlıq haqqında - erməni haqqında yalnız bir sözü deyə bilirəm: Kafir! Erməni kafirdir! Kafiri isə ən böyük cəzalar gözləyir...

KAFİR ERMƏNI!

Erməni kafirdir! Erməni zülmkaridir! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer üzündə zalimliq, işgəncə və ağrı bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Büyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağriyb zülmkar ermənini, kafırlıq libasına bürünmiş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüüzü gözləyin ey insanlar! Ey adı nurlu Mə-

həmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın!
Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda:
"Kafirlər cəhənnəmə girdikdə Allah onlara belə buyurur: Bu günə yetişəcəyinizi unutduğunaza görə indi əzabı dadın! Biz də sizi unutduq! Cəhənnəmdə köməksiz buraxdıq. Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!"
Əs-Səcdə /"Səcdə"/ surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını baş verdi. Yüzlərlə günahsız insanların qanı axıldı o gün. Ağbirçək anaların ağ saçı qırmızı qana boyandı. İgid oğulların diri-diri başı kəsildi. Dilsiz körpələrin bədəni gülələrlə deşik-deşik edildi. Pak və çiçək qızlarımızın namusuna toxunuldu o qanlı gecədə...

MƏHKƏMƏ-TİBB EKSPERTİNİN RƏYİNDƏN

1. Orucov Telman Ənvər oğlu, 36 yaşında. - Başın kəsilmiş yarası, döş qəfəsinin zədələnməsi, döş qəfəsinin gülə yarası.
2. Hüseynov Həbib Həmzə oğlu, 54 yaşında. - Aşağı ətraf sümüklərinin qəlpəli, açıq sıniqları.
3. Şükürov Vaqif Rəsul oğlu, 24 yaşında. - Döş qəfəsinin gülə yarası.
4. Əliyeva Səhər Çərkəz qızı, 60 yaşında. - Kəllənin qəlpə yarası.
5. Babayeva Aqibə Xasay qızı, 34 yaşında. - Baş və döş qəfəsinin gülə yarası.

6. Hüseynova Maral Kamil qızı, 6 yaşında. - Qarnının ön səthinin gülə yarası.

7. Naməlum qız uşağı. Atasının adı Muraddır, 3 yaşında.
 - Döş qəfəsinin və qarnının ön səthinin gülə yaraları.

...Beləcə insanlar qətlə yetirilir, işgəncə əzabı ilə dün-yalarını dəyişirdilər. Ermənilər həmin gecə insanları diri-diriyandır, başlarını kəsir, gözlərini çıxarır, dərilərini soyurdular... Məhkəmə-tibb ekspertinin rəyi ilə tanış olduğca onları, o qanlı gecənin şahidlərini soraqlayıram. So-raqlayıb tapdığını adamlar göz yaşı içində başına gələn faciələri danışır. Düçər olduqları zülmün, sitəmin ölçüsüzlüyündən sızlayırdılar. Özü də qəribə təəccüb içində bu vəhşilikləri sadalayırdılar. İnsanın bu qədər zülmkar və quduz xislətli olduğuna xocalılar inana bilmirdilər. Erməninin hər vəhşiliyini gözləri ilə görsələr də, hələ də çəşqinliq içində yanırıdlar.

... İçimdə ağrılar, acılar göynəyə-göynəyə yazıq xocalıları soraqlayıram.

GİROVDA KİMLƏR OLUB?

*Qaldıq əlində bir sürü ərbai-vahşətin,
Olduq əsiri pəncəyi-qəhrü müsibətin!*
MƏHƏMMƏD HADI

*J*nşanın ən böyük faciəsidir Vətəndə əsir olmaq! İnsana vurulan sağalmaz yara, zəhərli neştərdir vətən torpağında əsirlilik həyatı yaşamaq! Vətən torpağının bir gün ağır həbsxana divarlarına çevriləcəyini düşünmək mümkün mü? Vətən torpağında parlayan günəşin düşmən nəfəsi ilə boğulacağı, qara həbsxana qapısının qara dərdə çevrilib o günləri görünməz edəcəyini xəyalal gətirmək olardımı? Vətən övladlarının qəhri-müsibətdə qovrulub-qovrulub susuzluq əzabından ölücəyini fikirləşərdikmi heç? Doğma Vətəndə, qaranlıq həbsxana zülmətində bir parça çörəyə möhtac qalacağımızın həqiqət işiğindən çox-çox uzaq olduğunu sanardıq.

Amma bunlar hamısı Xocalı faciəsində müsibət dolu həqiqətə döndü. Adamlar doğma Vətənində əsir düşdü, həbsxana zülmətində işgəncə çəkdi, bir parça çörəyə həsrət qaldı, susuzluq əzabında qovruldu. Döyüldü, söyüldü, təhqir olundu öz yurdunda insanlar. Vətən torpağı onlardan ötrü bir məzaristanlığı, məhbəsə çevrildi. Bəli. Oldu bu faciələrin hamısı! Bəli, tapdandı insanların namusu, qeyrəti,

vicdanı öz Vətənində, öz yurdunda! İnsanlar məşəqqətlər alovunda yanıb qovruldu...

Ey zülmün hər üzünü görən, Vətən məhbəslərində işgəncələr çəkən xocalılar, sizi soraqlayıram! Neçə günün girovluğunda başınıza gətirilən oyunları açıb bir-bir danışın. Danışın ki, qoy gələcək nəsillər, sağ qalan övladlarımız həqiqətləri bilib erməniyə nifrətlər yağıdırınsın! Çətin də olsa, ağrılı da olsa danışın o həqiqətləri!

Qasimov Məhəmməd Salman oğlu. 60 yaşında. 48 gün girovda qalıb. - Ermənilər Xocalıya hücum edəndə qaçıq Dəhrəz tərəfə. Dəhrəzda bizi mühasirəyə alıb tutular. Bir yaşlı qadını və cavan oğlanı yerindəcə güllələdlər. Sonra bizi Naxçıvanikə gətirib saldılar mal pəyəsinə. Az keçməmiş gəlib aramızdan on üç adamı seçib apardılar güllələməyə. O güllənin səsini də biz eşitdik. Bir müddət pəyədə saxladıqdan sonra bir yük maşınınə mindirib bizi gətirdilər Stepanakertə. Orda bizi maşından düşürəndə bir erməni kobudluqla çeşməyimi alıb dedi: "Gedərsən, Kürün o tayında verərlər çeşməyini!". Sonra bizi saldılar həbsxanaya. Həbsxanada hansı işgəncələri çəkmədik? On günə kimi dilimizə heç nə dəymədi. Çörək, su həsrətiynən gözümüzü dikirdik qapiya. Qapının nə vaxt açılacağını səbirsizliklə gözləyirdik. Amma qapını açıb içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. Başlayırdılar təpikləməyə, döyməyə, qol, qabırğamızı sindirməyə. Elə döyürdülər, elə hala salırdılar ki, saatlarla yerdə döşəli qalıb tərpənə bilmirdik. Düz on gündən sonra gətirib hərəmizə 70 qram çörək, hər üç adama da bir stəkan

su verdilər. Bir də göründün ki saat 2-də, 3-də ermənilər sərxoş halda gəlib içəri girir, pis söyüslər söyleyib, istədikləri işgəncəni verirdilər. Qaldığımız yer də olduqca soyuq idi. Pəncərə sıniq olduğundan külək içəridə viy-viy viyildayırıldı. Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da verməmişdilər ki, heç olmasa gecə rahat yata bilək. Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yatmaq olardımı soyuqdan? Yanımızda Qaradağlıdan yazılıq bir kişi vardi. Bizdən çox qabaq onu tutub bura salmışdilar. Yazığın susuzluqdan ciyəri yanındı. Gecənin bir vaxtında halı lap pisləşdi. "Su, su" deyib inildəməyə başladı. Dözə bilmədim. Gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi erməni qapının o tayından məni söyleb təhqir etdi və təkrar qapını döydükdə gəlib öldürəcəyini bildirdi. **Yazılıq kişi "su, su" deyə-deyə canımı tapşırdı.** Bir dəfə xaricdən - Qırmızı Aypara Cəmiyyətindən bir dəstə adam gəlib vəziyyətimizlə maraqlandı. Halımızı, görkəmimizi görəndə təessüflə başlarını buladılar. Ermənilər isə bizə əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara şikayətlənməyək. Əksinə, ermənilərdən razılıq edək ki, guya bizə yaxşı baxırlar. Əgər belə deməsəydik, ermənilər bizə elə işgəncələr verərdi ki... Düz 48 gün ermənilərin əsarətində əzab çəkdim. 48 gündən sonra məni bir erməni ilə dəyişdilər.

...Məhəmməd kişi ölümlə üz-üzə dayanıbmış kimi bu söhbəti edirdi. Əlində təsbehin iri dənələrini birdən elə möhkəm sıxırdı ki, barmaqları ağarırdı. Sınıxmış, düşkün bir görkəmdə idi Məhəmməd kişi. Ağsaqqal vaxtında,

müdrik görkəmində olan bu ağır təbiətli kişi əzab çəkə-çəkə başına gələnləri danışındı. Həyatdan, yaşayışdan, insanlardan, hər şeydən bezikmiş halda idi Məhəmməd kişi.

Allahverdiyev Mirzə. 40 yaşında. 18 gün girovda qalıb. - Biz həmin gün Noragül istiqamətində postda dəyanmışdıq. Amma "Finski" evlər yananda geri çekildik. Fevralın 26-da onların çoxu Beşmərtəbə deyilən binaya toplanmışdı. 100-ə qədər adam vardı orda. Sonra çıxbı Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28- də ermənilər mühasirəyə alıb tutdular bizi. Həmin saat əl-ayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana. Orda milis idarəsinin həbs otağında bizi saxlayırdılar. Amma hansı əzabları vermirdilər bizə. **Bir neçə qızıl dişim vardi. Yerə yixib əl-ayağımı bağladılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkicilə vururdular dişimə. İnildəyir, zarıyırdım ağrıdan.** Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağın xahiş edirdim. Ağrının dəhşətindən huşumu itirdim. Neçə saat huşuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sindirib götürüb'lər.(Dişin kötüyünü Bakıda həkimlər çıxarıb müalicə etdilər). Ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi sindirmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinər. Yaman vəhşi idi ermənilər. Gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən,

təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardi. Hər gün içəri girib mənə özünəməxsus xüsusi işgəncə verirdi: Ağır çəkmələri ilə əllərimin üstüne çıxıb tapdalayır, əzir və bundan ləzzət aparırdı. Mənim iniltim, qışqırtım ona təsir də etmirdi, əksinə, kefi açılırdı... **Ermənilər tez-tez bizə deyirdilər:** "Sizi qıracağıq, buralardan taman qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz gün girovda qalandan sonra məni dəyişib Ağdamə gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. **Öyrəndim ki, ermənilər iki qardaşımı öldürüb'lər.**

...Mirzə ağır dərd içində danışır bu söhbəti, yana-yana deyir başına gələn faciəni. Mirzə öz faciəsini dərd alovunda söyləsə də qardaş ölümünə dözə bilmir, elə fikri də, baxışları da hardasa uzaqlarda, səsi-sorağı hələ də çıxmayan doğmalarının yanındadır. Mirzə qardaş ölümünə göynəyir, erməni vəhşiliyinə nifrat edir, indi ağır xəstəlik halı keçirir, həkimin ciddi müayinəsindədir. Həkim ona sakit yerdə yaşamağı, əsəbiləşməməyi, səs-küylü yerdən uzaqlaşmağı tapşırıb. Amma Mirzə sakit yer hardan tapsın? İn-

san üçün ən sakit yer vətən torpağı, dədə- baba yurdudur. O yurd indi düşmən pəncəsində can verir, əzab çəkir. O yurdun gülü, gülzarı soldurulub, yerində bayquşlar uyuyur. Həkimin növbəti tapşırığını da yerinə yetirə bilmir Mirzə: yəni əsəbiləşir. Üzdən yox. Daxildən çırpınır, əsəbi vəziyyətdə olur. Elə o əsəbi vəziyyətdə də mənə deyir: baxın, başımın ortasına diqqətlə baxın. Görün ermənilər neçə yerdən vurub deşiblər... Sonra Mirzə cibindən əzilmiş bir tibb müayinə kağızı çıxarıb mənə göstərir, deyir: Bax görün ermənilər başıma nə oyunlar açıb. **TİBBİ MÜAYİNƏ KAĞIZI VERİLİR ALLAHVERDİYEV MİRZƏYƏ SEMAŞKO TƏCİLİ YARDIM XƏSTƏXANASI** - Döş qəfəsinin əyilməsi, sağ VII qabırğasının siniği, sağ əlin II barmağında infeksiyalasmış, kəsilmiş yara, üst dişlərin çıxarılması...

Aslanov Qəyyum. 53 yaşında. 45 gün girovda qalıb.

- Fevrailın 26-da səhər tezdən ermənilər bizi tutdu. Yanimizda on beşə kimi qadın, qız vardi. Onları bizdən ayırib apardılar. Stepanakertdə milisin kameralarında saxlayırdılar bizi. Hər gün 100 qram çörək, bir balaca qabda su verirdilər. Bizə elə işgəncələr edirdilər ki, dillə deyiləsi mümkün deyil. Bir o qədər döyüb vururdular, amma ürəkləri soyumurdu. Necə kinli imiş bu ermənilər! Bir dəfə gecə saat 11-də məni yerə yixib əl-qolumu bağladılar. Bir-iki qızıl dişim vardi. Başladılar dəmir çəngəllə dişlərimdəki qızılları sökməyə. Üç dəmir çəngəl sindirdilər ağızmda. Ağzım para-para olmuş, bütün qanla dolmuşdu. Əynimdəki paltar qan ləkəsindən qıpqrımızı idi. İniltim,

qışqırtım ermənilərin heç vecinə də deyildi. Axır ki, minbir işgəncə ilə qızıl dişlərimi söküb çıxardılar. Huşumu itirib yerdə ölü kimi qaldım. Bir neçə gün soyuq döşəmədə halsız-huşsuz vəziyyətdə uzandım. Sonra yavaş-yavaş özümə gəldim. Amma ermənilər bununla da sakitləşmir, məndən əl çəkmirdilər. Tək məndən yox, orda əsillikdə qalan bütün azərbaycanlıları döyüb işgəncə verirdilər. Bir dəfə ermənilərdən biri mənə qəzəblə dedi: "Mən Şuşada həbsxana da yatanda, sizinkilər məni incidirdilər. İndi əvəzini səndən çıxacam". Erməni ağır çəkmələri ilə məni təpikləməyə başladı. Elə ağır zərbələr vururdu ki, yerdə qırılı-qırılı qalırdım. Erməninin məni nə qədər təpiklədiyini bilmirəm. Çünkü artıq huşum başından çıxmışdı və bütün bədənim keyləşmişdi. Yalnız ara-sıra sancıların tutduğunu hiss edirdim. O təpikləmədə dörd qabırğamı sindirmişdi erməni. **Yanımızda Ələsgər adlı bir kişi vardi. Ayağına güllə dəyib parçalamışdı. Yazığın ayağı irinin, qanın içində idi. Onun ayağını sarımağa qoymurdular. Soyuqdan da tir-tir titrəyirdi.** Açıq bir yandan, soyuq da bir yandan, aldığı yara da bir yandan, yaziq dözə bilmədi. Gecənin bir vaxtında ağrı, əzab içində keçindi. Ələsgərin ölümündən sonra gedib qapını döydük ki, gəlib meyidi aparsınlar. Amma ermənilər bununla da bizə əzab verirdilər, gəlib meyidi aparmırdılar. **Bütöv bir gün Ələsgərin meyidi qaldı kameramızda.** Soyuqdan donub ölsəm də, əynimdəki paltarı saldım Ələsgərin üstünə. Bax bizə elə zülmələr edirdi ermənilər. Bir Allahverdi vardi yanımızda. O da işgəncələrə dözə

bilmədi. Dünyasını dəyişdi. İki nəzarətçi gəlib meyidi apardı. Çox hiyləgər, bic idi ermənilər. Bir dəfə gətirib bizi yun adyal payladılar. Məlum oldu ki, Beynəlxalq Qırmızı Aypara Cəmiyyətindən yanımıza gəliblər. Ona görə də onların gəlməyinə 10 dəqiqə qalanda guya qayğımına qalırmışlar kimi, gətirib adyal vermişdilər. Gələn qonaqlar soruşurdu ki, sizi incitmirlər burda? Cavab verirdik ki, yox, incitmirlər, yaxşı baxırlar. Başqa nə cavab verəydik? Ermənilər əvvəlcədən tapşırılmışdilar: əgər şikayətlənsək, öldürəcəklər, hamımızı qıracaqlar. Ona görə də gələnlərə heç nə deyə bilmirdik. Amma bir dəfə gələn qonaqlara göstərmək üçün xəlvətcə, guya bilməyə-bilməyə pencəyimi qaldırdım ki, oradakı qan laxtasını görsünlər. Qonaqlar qan laxmasını görüb başlarını buladılar. Ermənilər də işin nə yerdə olduğunu bildilər. Qonaqlar gedəndən sonra məni döyüb bir hala saldılar ki, sözlə deyiləsi deyil. Hər dəfə də təpiklə vurduqca deyirdilər: "Sən bizdən şikayət etmisən!". Ermənilər tez-tez bizə deyirdi: sevinin ki, hələ sizi güllələməmişik, öldürməmişik! Amma yanımızdakıları hərdən gəlib güllələməyə aparırdılar. Özü də içəri girib hamımıza bir-bir baxıb qışqırırdılar: "Onu, onu bu gün aparıb güllələyin". Heysiz-halsız yoldaşlarımızı aparıb heç nədən qətlə yetirirdilər. Novruz bayramına bir neçə gün qalanda ermənilər istehza ilə xəbərdarlıq edirdilər: "Sizə yaxşı bayramlıq payı verəcəyik!". Doğrudan da martın 22-də ermənilər bizə "bayramlıq payı" verdilər. Bizi qaldırıb göyə cirpdılar döşəmənin üstünə. Elə cirplırdıq ki, döşəməyə, zərbədən taxta da mismardan qopurdu. Eləcə başımıza müsibət gətirirdi-

lər. Bir dəfə yenə məni möhkəm döydülər. Huşumu itirib yerə yixildim. Bir müddət huşsuz qalandan sonra hiss etdim ki, nədənsə boğuluram və başım da bərküşüyür. Gözümüz açanda gördüm ki, içində qar olan vedrəni başıma keçiriblər. Axır ki, bir gün məni də dəyişdilər və o cəhənnəmdən xilas oldum. Ağdama gələndən sonra öyrəndim ki, qardaşım Qulunu ermənilər öldürüb. Qızım Gülsalahdan da heç bir xəbər yoxdur. İtkin düşüb. Özümün də halim yaxşı deyil. **Böyrəklərim tez-tez sancır, çəngəllə çıxarılan dişlərimin yeri incidir, başım bərk ağrılar verir. Halim pisdir, çox pisdir. Əsəblərim isə tamam korlanıb.**

Girov xocalılardan kimi dindirirəmsə nifrətlə danışır ermənilərdən. Kimdən bir söz sorusuramsa əsəbiləşir, dil-xor olur, o faciəli günləri - əsirlilik həyatını yada salmaq istəmir, qaçırla, uzaqlaşır, gah da dərdli-dərdli başını bulayıb deyir: Nə olsun axı? Lap danışdım, nə fayda? Belə deyir girov xocalılar, belə deyir erməni əsarətində zülmün hər üzünü görmüş xocalılar. Amma sonradan sakitləşir, başqa bir dönyanın adamına çəvrilib dərd içində üzülə-üzülə o ötən dəhşətləri danışırlar.

Nəbiyev Niftali İbad oğlu. 47 yaşında. 48 gün girov qalıb. - Fevralın 25- də saat 10-da Əsgəran istiqamətindəki səngərdə idik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb. Dəhraz tərəfə çekildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atıldılar. Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər

bizi mühasirəyə alıb tutdular. Yanımızda 300-ə qədər qadın, uşaq vardı. Hamımızı yiğib apardılar donuz fermasına. **Milli ordu paltarında 13 nəfəri seçib apardılar. Az keçməmiş güllə səsləri eşitdik. Bildik ki, o yazıqları güllələyiblər.** Üç gün qaldıq donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata azca çiy buğda paylayırdılar. Üç gündən sonra gəlib aramızdan iyirmi adamı seçdilər. Qışqırırdılar ki, iyirminizdə əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "Kamaz"a doldurub gətirdilər Stepanakertin milis idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata aldılar. Bir-bir üstümüzü yoxlayıb kameraya saldılar. Mənim paltarımı yoxlayanda paltomun cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə başladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə səri gəldi, qorxdum ki, balta ilə başımı kəsəcək. Amma xoşbəxtlikdən kəsmədi. Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atıldılar kameraya. Gecə saat 1-2 olardı. **Bu dəfə başqa erməni "boyevikləri" içəri girib hirsə qışqırırdılar: "Ara, bizim torpaqda siz axı nə edirsiniz?"** Başladılar bizi döyməyə. İki qızıl dişimi vurub sindirdilər. Hər gün, hər gün bu vəziyyət təkrar olunurdu. Ermənilər gah ayıq başla, gah sərxoş vəziyyətdə gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə də yeddi adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmışdı. Bütün günü yazıqlar qaşınır, dırnaqları ilə dərilərini qoparırdılar. **Yanımızda Nəbiyev Əli adlı bir kişi vardı. Yaziq elə zariya-zariya öldü.**

Ermənilər yaman zülmkar idilər. Qadağan etmişdilər ki, gecələr də bir-birimizlə danışmayaq. Qorxa-qorxa, piçilti ilə danışındıq. Qaldığımız kamerada dəhşətli soyuq olurdu. Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırıldıq. Döşəmə beton olduğundan daim rütubət vardi. Nəzarətçilər əlində bıçaq dəhlizdə gəzmişir, səs eşidən kimi içəri girib bizi əzişdirildilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmışdilar. Yanımdakı yoldaşımın iyimi min pulunu, qızılıını almışdilar. Sopnra min bir çətinliklə bizi dəyişdilər. Amma indi halim getdikcə pisləşir. Qabırğamı da vurub batırıblar. Ciddi müalicəyə ehtiyacım var. Görək axırı nə olacaq.

...Niftalı kişi bu ürəkparçalayan söhbəti, başına gətilən ağır müsibətləri danışdıqdan sonra cibindən bir kağız çıxarıb mənə uzatdı: Baxın, bu həkimin verdiyi kağızdır. Xəstəliklərimin bir qismi yazılıb burda.

HƏKİMİN MÜAYİNƏ KAĞIZINDAN:

1. Döş qəfəsinin ciddi zədələnməsi.
2. Ağ ciyərdə soyuqlama.
3. Ayaqda ağır keyləşmə.
4. Qabırğaların vurulub sindirılması.

Girovda qalanlarla hər söhbətdən sonra yalnız bir fikrin torunda çırpınıram: erməni zülmü, erməni dəhşəti, erməni vəhşiliyi! İçərilərindəki xeyirxahlıq və mərhəmət hissinin çürüyüb zəhərli əqrəbə çevirdikləri bu erməniləri insanlar, bəşər övladı bağışlayacaqmı görən? Ermənilərə

bu qeyri-insani rəftarlarına görə hansı adı vermək olar? Kafir, yalnız kafir adına layiqdir bu ermənilər.

KAFİR ERMƏNİ!

Erməni kafirdir! Erməni zülmardır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer zündə zalimliq, işgəncə bitirəndir! Kafir erməni insanların xoş gününü qılıncayıb cəhənnəmə döndərəndir! Büyük Allah adına, müqəddəs insan adına ləkədir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanib yanmalıdır!

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Adı nurlu Məhəmmədin övladları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyb zülmkar ermənini, kafirlilik libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanib-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haqda: "Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!". Fussilət ["Müfəssəl izah edilmiş"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını baş verdi. Günahsız adamların na-haqqasına qanı axıldı. Adamlar diri-diriyandırıldı o mə-shum gecədə. Kimsəsiz, köməksiz adamlar elin-dən-obasından didərgin salındı. Soyuq çöllərdə, qarlı meşələrdə qara meyidlər sıralandı o gün! Erməni zülmü, erməni sitəmi ilə Azəri türkləri qanına qəltan edildi!

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

1. Bəhmənov Müşviq Vaqif oğlu. 22 yaş. Milli ordu əsgəridir. - Kəllənin gullə yarasından ölmüşdür.

2. Mehdiyev Murad Şəfa oğlu. 26 yaş. - Döş qəfəsinin gullə yarasından ölmüşdür.

3. Xəlilova Zərifə Zəkara qızı. 27 yaş. - Döş qəfəsinin gullə yarasından ölmüşdür.

4. İbrahimov Əlixan Xəlil oğlu. 35 yaş. Milli ordudan. - Kəllənin gullə yarasından ölmüşdür.

5. Əbdülov Yelmar İsgəndər oğlu. 43 yaş. Fəhlə. - Kəllənin gullə yarasından ölmüşdür.

6. Əliməmmədov Faiq Şahmalı oğlu. 24 yaş. Fəhlə. - Döş qəfəsinin gullə yarasından ölmüşdür.

7. Əliyev İsa Əbdüləli oğlu. 59 yaş. Fəhlə. - Kəllənin gullə yarasından ölmüşdür.

8. Abbasov Əntiş Heydər oğlu. 42 yaş. - Qarın və döş qəfəsinin gullə yarasından ölmüşdür.

9. Məmmədov Talış. 50 yaş. Fəhlə. - Döş qəfəsinin ön səthindən gullə yarasından ölmüşdür.

10. Vəliyev Ələsəf Zakir oğlu. 45 yaş. Fəhlə. - Qarının ön səthinin və sağ budun gullə yaralarından ölmüşdür.

11. Cəcərova Pəri Muxtar qızı. 36 yaş. - Döş qəfəsinin arxa səthinin gullə yarasından ölmüşdür.

12. Məmmədov Şöhrət İbiş oğlu. 36 yaş. - Döş qəfəsinin ön səthinin və sağ bud nahiyyəsinin gullə yarasından ölmüşdür.

13. Çobanova Nəzakət Tapdıq qızı. 8 - 10 yaş. - Qarının ön divarının gullə yarasından ölmüşdür.

14. Orucova İzafə Əli qızı. 27 yaş. - Başın və döş qəfəsinin gullə yaralarından ölmüşdür.

ANA BALASINI BOĞUR...

*Ah əvət, həp dəyişdi ruhi-bəşər,
Hökm edər imdi başqa fəlsəfələr.*

H. CAVİD

Dəyişir, dəyişir ruhi bəşər! Dəyişir bütün varlıq, yer, dünya, insan! Dəyişir gördüyüümüz aylı, ulduzlu kainat! Dəyişib sönürlər, solğun çırığa dönür hər alovlu istəyimiz, müqəddəs arzumuz! Bəs öyrəşdiyimiz ruhu bəşəri dəyişən, hökmü verən kimidir, kim! O qüvvətə, o gücə sahib kimdir axı! Əlbəttə ki, insan! Əlbəttə ki, onun istəyi, əqli, düşüncəsi, zülmü, rəhimdiliyi. İnsanı dəyişən də, başqlaşdırın da onun özüdür, öz hökmüdür!

...Bax bu qadın da insanın zülmkar hökmü ilə dəyişib. Sevinmə, cocuğunu bayaqdan bağırna basıb duz kimi yalanıyan bu qadın əsrin ən böyük cinayətini edib. Məcburiyyətdən, min bir işgəncənin, namusun toxunulmazlığından atıb bu addımı qadın!

Müşgünaz əsəbi halda deyir: - **Bəli, öz əllərimlə bax bu beşikdə yatan qızımı boğmuşam.** Başqa çıxış yolum yox idi. Nə qədər ağır olsa da, işgəncəli olsa da mən bu addımı atdım. Öz doğma övladımı, iki yaşlı qızımı boğдум. Camaati və özümü murdar ermənilərin əlinə verməməkdən ötrü uşağımı boğдум əllərimlə. Çünkü uşaq ağlayır, qışqırırırdı, sakitləşmək bilmirdi. Baxdım ki, belə

getsə ermənilər gəlib gizləndiyimiz yeri tapacaqlar. Yaziq uşaqda da günah yox idi. O şaxtanın, soyuğun qabağında ac-susuz necə dözəydil? Evdən də elə tələsik çıxmışdı ki, heç bir şey götürə bilməmişdik. Yanımızda iki günə yüzə qədər adam var idi. Coxunun əl-ayağı yalın, çilpaqdı. Yeməyə də heç nəyimiz yoxdu. Acıdan hamımız qar yeyirdik. Balaca uşaqların çoxu şaxtaya dözə bilmir, donurdu. **Uşaqlar ağlaşırdı.** Üç günə kimi qaldıq **meşədə.** Həmişə də ümidi lə gözləyirdik ki, bizimkilər gəlib xilas edəcək. Amma bizi nə axtaran vardi, nə də soraqlayan. Meşədə qaldığımız sonuncu günü qızım sakitləşmək bilmir, qıyya çekib ağlayırdı. Hiss etdim ki, belə getsə ermənilər uşağın səsini eşidib gəlib bizi tutacaqlar. Həm də görürdüm ki, adamlar uşağın belə qışqırıb ağlamağına narazı baxır, ehtiyatlanırlar. Daha dözə bilmədim. İcimdə hönkürə-hönkürə, ürəyimə dağ basıla-basıla əllərimlə uşağı boğдум. Qızım bir az çırpinib dayandı. Daha ölmüşdü qızım. Daha səsi kəsilmişdi bədbəxt balamin. Doğma ciyərparamı bağrıma basıb ağlayırdım. Bu cinayətimi özümə bağışlaya biləcəkdimmə? Əgər sağ-salamat burdan qurtarsam, sonralar əzab çəkməyəcəmmi? Yaziq balamin o nurlu üzü gözüm önündən çekilib gedəcəkmi? Heç vaxt, heç zaman bunu özümə bağışlaya bilməzdəm. Mütləq bu cinayətə görə özümü cəzalandıracaqdım. Dəhrazə tərəf getməyə başladıq. Gedəndə uşağı da özümlə götürdüm ki, aparıb basdıraram. Dəhrazın yanında ermənilər bizi tutdu. Aparıb saldılar mal pəyəsinə. Uşağın meyidini qoyub yanına oturmuşdum soyuq torpağın üstündə. **Hərdən qəribə qorxu içində uşağının meyidinə baxırdım.** Və

bərk peşmançılıq hissi keçirirdim. Düşünürdüm ki, nahaqdan, çox nahaqdan ciyərparamı öldürdüm, onsuz da ermənilər bizi tutacaqdı. **Gərək boğmayaydım körpəmi.** Elə bu ağrılı fikirlər içində üzüldüyüm vaxt birdən balaca Salatının tərpəndi, vurnuxmağa başladı. Heyrətdən donub yerimdə qalmışdım. **Hələ də inana bilmirdim ki,** o hərəkətə gələn, dirilən, bayaqdan ölü sandığım Salatının özümə qayıtdı. Tez bükdüyüm paltarı kənara atıb şirin-şəkər balamı duz kimi yalamağa başladım! Zavallı, bədbəxt uşağım! Az qalmışdı ki, bala qatılı olub bütün ömrüm boyu əzab çəkim. Allah məni dərddən yaxşı qurtardı. Yaziq Salatınımı qucaqlayıb ağlayırdım. Balam dirilmişdi, yenidən dünyaya gəlmışdi. Sevinirdim, yaman sevinirdim. Salatının özümə qayıtmağına. Amma düşünürdüm ki, görən ermənilər bizi sağ buraxacaqmı? İndicə dirilib yenidən dünyaya gələn balamı öldürməyəcəklər ki? Bəlkə hər ikimizi qətlə yetirəcəklər? Kim bilir? Ümidim çox azdı sağ buraxılmağımıza. Az keçməmiş ermənilər içəri girib bütün qızillarımızı, pullarımızı aldılar. Sabahı günü bizi Abdal-Gülablıya gətirib dəyişdilər...

Müşgünaz xanımla Bakı şəhər Təcili Yardım xəstəxanasında oturub söhbət edirdik. Başına gələn faciəni ağrı içində danışır Müşgünaz xanım. Meşədə qaldığı üç günün soyuğu, şaxtası ona şikəstlik gətirib. Ayağı donduğundan iki barmağını kəsiblər, 4-cü dərəcəli əlildir. Onun dərdi-agrısı bu əlliliklə bitib qurtarmır. Neçə doğma qohumu, əziz adamları hələ də erməni əsarətindədir. İki qaynnı, iki qaynı arvadını ermənilər öldürüb. Müşgünaz xanımın on ikiyə qədər

qohumunu ermənilər girov saxlayır. O, hər gün həsrətlə onlardan hansı birininsə qayıdağı ümidiindədir? Onunla söhbət edəndə yanaşı çarpayıda uzanmış balaca qız uşağı şirin-şirin qıçıldıyır. Müşgünaz xanım acı-acı gülümsünüb deyir: - Bax bu uşağı boğmuşdum. İntəhası Allah saxladı.

Müşgünaz xanımla xudahafızlaşış palatadan çıxıram. Çıxanda dönüb bir də balaca Salatna baxıram. Salatın dünyanın bütün qəmlərindən, ailəsinin, özünün başına gələn faciələrdən xəbərsiz halda, xoş bir halda gülümsünür, balaca əlləri ilə paltarını dartsıdırırdı.

...Gülümsə, gülümsə Salatın! Ağır dərd içində yanıb alovlanan anana baxanda həmişə gülümsə! Gülümsə ki, ananın da qəlbə sakitlik tapsın. Fikirdən, xeyaldan uzaqlaşın. Hər yana baxıb kədər görən anan sənin təbəssümünə bürünsün. Anan bu otuz iki illik ömründə çox dəhşətlər görüb, Salatın! Sən tezliklə böyü. Yaşa dol! Anana arxa, həyan ol! Onun dəndlərini yüngülləşdir, fikir çəkməyə qoyma! Ölənlərinin, itənlərinin ağır faciəsi qoyma anan üzübü haldan salsın! Sən onun yanın çırığı, şölələnən ümidişən! Həmişə bax elə təbəssümlə, qayğısız gülüşlərlə ananın ömrünü bəzə! Sən xoşbəxt bir həyat yaşayacaqsan. Yağı düşmənin də qara nəfəsi yurdumuzdan çəkilib gedəcək! Sən bu faciələrdən çox-çox sonralar xəbər tutacaqsan! İndi isə gülümsə, üzünə qonan təbəssümü silmə! Gülümsə ki, təbəssümün ananın ağrularına məlhəm olsun!

AEROZOL İÇƏN QADIN

*Mən istəməm yaşamaq, hər ümidim oldu təbah,
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!..*

H. CAVİD

*Ü*midlər qılıncınib doğranırsa. Yaşamaq mümkün mü? Şirin ürək arzuları ağu pərdəsi nə bürünüb acıya, zəhərə dönürse, necə dözməli? Göylərin intəhasızlığından üstünə hər zaman dərd yağırsa nə etməli? Ucalara yenicə pərvazlanan könül quşunun qanadları yarıda qırılırsa, bağırna düşmən neşteri sancılırsa ahu-fəğan etməməlim? Zalim insanların zülmündən, qəlb evinə atdıgi tikanlı oxlardan hiçqırı ilə ağlamamalımı?

Ağlamalı, ağlamalısan bacım bu zülmü sitəmə! Göz yaşlarını sellər, sular kimi axıdib qan gölməçələrinə dönmüş torpağımiza axıtmalısan. Elə yanıqlı nalələr çəkməlisən ki, ağrısından yer-göy silkələnsin! Haqsızlığın, köməksizliyin üstünə yağırdığı fəlakətləri qoy hamı görsün! Görüsnlər ki, dörd balan, dörd ümidin, dörd gül cocuğun bir qaranlıq kuncə çəkilib o faciəli günün ağrısında inildəyir! Ata həsrəti ilə bu dörd cocuq yanıb-yanıb külə dönür!

Üz-üzə oturmuşuq. Əvvəl çətinlik çəkirəsən, o ağrılı günü xatırlamaq istəmirəsən. Əlbəttə ki, asan deyil o fevral gecəsinin dəhşətinə qayıtmaq! O gün ömrünə qara matəm ki, yas kimi çöküb! Səni bu dərdli görkəmdə, qara

libasda görmək istəməzdəm, türk bacım! Bu pərişan halına baxdıqca, zalim, səni bu dərdə salan baisə nifrətlər yağıdırıram!

Hələ sən çıxıb gedəndən sonra acı taleyinlə bağlı həqiqətləri biləndə hansı sarsıntıları keçirəcəyəm! Biləcəyəm ki, bayaq danişdiğin o faciə özür taleyinin yalnız bir parçasıymış.

Söhbət edirəm səninlə, acı taleyini dinləyirəm. **Qəfil-dən bu sözləri deyirsən:** "31 yaşimdə qalmışam dörd uşaqla tək-tənha". Bu sözdən necə sarsıldığımı indi deyə bilmirəm. 31 yaşıda saçların necə də ağarış sənin! 31 yaşıda saçın belə ağarmağını ilk dəfə gördürüm! O dəhşətli, o faciəli gündən sonra bu hala düşmüsən! İnsanın saçı dərdin çıxluğundan, fikrin ağırlığından, sarsıntıının böyüklüyündən beləcə ağarır!

İndi çətin də olsa danış o faciəni bacım!

Hənifəyeva Roza. 31 yaşında. - Gecə ermənilər hücum edəndə qəfildən qaçaqaç düşdü. Hamımız qorxu içində çıxdıq evdən. Gördük ki, hamı baş götürüb qaçı. Biz də qoşulduq onlara. Evinizdən heç nə götürə bilmədik. Qaraqayaya təzəcə çatanda ermənilər üstümüzə qumbara atdlar. **Yoldaşım yeddi yerdən yaralandı və orda da keçindi.** Partlayışdan qaynimın oğlunun qolu kəsildi. Onu da ermənilər öldürdü. 22 yaşı vardi bədbaxtn. Qaynim arvadını da öldürdülər. Yanımızda olanlardan da çoxu öldürdü? Qorxudan qaçıb kolun dibində gizləndim. Bir müddət qaldım orda. Sonra gəlib çıxdım Ağdama. Dörd

uşağıım atasız qalıb. Böyük uşağıımın 10 yaşı, kiçiyinin isə 5 yaşı var...

Roza bacı bu ağır dördi danışib gözlərini yerə dikir. Susur eləcə. Mən də həyəcan içindəyəm və başqa sual verə bilmirəm. Matəm libaslı bu yaziq qadın xudahafizləşib gedir.

O gedən kimi otaqda oturan tibb bacıları İmanova Səfayə və Əminova Aytəkin deyir: Bax, bu qadın yoldaşının ölümünə dözə bilmirdi. Bir dəfə aerozol içmişdi. Çətinliklə sağaldılar.

Roza xanım heç şübhəsiz ki, sevimli həyat yoldaşına sədaqətini, əbədi sevgisini bildirmişdi. Sübut etmişdi ki, lap ucalıqlarda, insanın bütün istəklərinin fövqündə dayanan bir qüvvət var: sevgi, sədaqət, vəfa! Roza xanım 31 yaşına qədərki ömrünü sevib yaşayıb. 4 övlad gətirib dünyaya. Və özünə qəsd etməyi ilə çoxlarının anlayıb qavramadığı bir həqiqətlə yaşayıb: İnsan sevib yaşamalıdır! İnsan sevib ailə qurmalarıdır! Sevgisiz, məhəbbətsiz ailənin sonu heçdir. Elə bu sevginin, məhəbbətin böyüklüyü Roza xanımı ümidsiz, sonsuz etməyib: dörd övlad bəxş edib ona. Dörd ümid, dörd dayaq verib ona! İndi saralıb solmuş ömrə bağçasında dörd yaraşıqlı gül bitirib!

Roza xanım! Dərd ağır da olsa dözbə dayanın. Dörd balanın, dörd ciyərparanın kiməsizlik, yetimlik toruna düşməməyi naminə yaşayın, özünüzə daha qəsd etməyin. Üstünüzə çökmüş ağır qəm yükünü bir kənara atıb kişi qeyrəti ilə, türk qadınına məxsus olan bir namus və cəsarətlə övladlarınıza həyan olun! Ömür-gün yoldaşınızın vaxtsız

ölümünə alovlanıb yansanız da bu dərdə dözün, tab gətirin! Dörd gül balanızın xatırınə dözün! Əgər onları böyütsəniz, boy-a-başa yetirsəniz mərhum həyat yoldaşınızın ruhu da şad olacaq! Onun ruhu həmişə sizinlədir. Həmişə yanınızda, lap yaxınlığınızda gəzib dolaşır. Pak və təmiz adamların, günahsız insanların, nahaqdan qətlə yetirilənlərin ruhu ölmür ki, yaşayır. O ruhu incitməmkən, sıxıntılar içində qoymamaqdan ötrü həyatınıza qəsd etməyin. Bütün gücünüzü toplayıb namus və qeyrətinizlə, mərhum həyat yoldaşınızla məhəbbətinizlə o dörd balanızı böyüdü!

Dünya yaxşı insanlardan xali deyil. Xeyirxah adamlar tapılacaq ki, uşaqlarınızın təhsilinə, oxumağına köməklik edəcək, əl tutacaq!

Siz özünüyü qoruyun, yaşayın və Nahidəni, Fərqanəni, Dilbəri, Salmanı böyüdü!

"ATAMI DİRİ-DİRİ YANDIRDILAR"

*Qopuyor hər tərəfdə min fəryad,
Seyr edin iştə hər tərəf bərbəd.
Kürreyi-ərzi qaplamış həyəcan,
Verilir hər dəqiqə min qurban.*

H. CAVİD.

*H*ər tərəfində min fəryad qopan o faciəli gündə sənin gördüğün dəhşət daha böyük idi! Bu elə bir dərd dağdır ki, yüz illərin səli, suyu axıb gəlsə də yuyub apara bilməz. Zalimin, kafirin, erməninin kirli dirnaqları sənin gözün öündə günahsız adamları didib-parçalayır, al qanına qərq edirdi. Sən qəribə təəccüb içərisində dayanıb insan qanı içənlərə baxırdın. Və inana bilmirdin ki, yer üzünüñ belə insafsız, qatil, mərhəmət andından uzaqda dayananları var. Xeyr, bunları bilmirdin. Bu acı həqiqətlərdən xəbərsiz idin. Sənin uşaq dünyandakı paklıq, məsumluq və təmizlik bu ləkəni götürməmişdi. Və indi gözün öündə günahsız yurdadaşlarının qızıl qanı axıdılıb gölməçələrə döndükcə sanki qorxunc bir yuxu gördürün. Çırpinırdın, solub ölgünləşirdin bu dəli və qanlı röya buludunda. İçin- içən ağlayıb o uşaq dünyandakı təsəvvürün, təmizliyin çirkənib bulandığına təəssüflər edirdin. Amma insanlarda rəhmdilliyyin tam əriyib getdiyinə inanmadığına görə bir təəccüblü, bir cəsarət dolu hərəkət etdin. Sevimli atanı öldürmək istəyən ermənilərin yerə atılıb ayağını qucaqladın, fəryad qopar-

din: öldürməyin, öldürməyin atamı! Öldürməyin, buraxın onu! Belə dedin, belə yalvardın ermənilərə sən! Düşündün ki, sənin o yalvarış və ürəkparçalayan səsin dağı-daşı dəlib keçirə, bu insafsızları da rəhmə gətirəcək. Amma səni heç kim eşitmədi. Sənin yanıqlı nalələrinə heç kəs cavab vermədi. İnildəyən, halına yanın yenə doğma atan oldu. Məftillə ağaca sarılmış atan öz dərdini unudub sənin halına yandı. Özünün şeytanların əlindən sağ çıxacağına inamını itirmişdi. Bircə səndən nigaran idi.

Hə, məsum qızçıqaz! Yadındamı sonra nələr oldu? Dağı-daşı dəlib keçən yalvarışın qarşısında kafir ermənilər səni götürüb kənara atdılar və istehza ilə başladılar gülməyə. Yerə döşənmiş halda qorxulu sıfətli canlılara baxırdın. Birdən canlılar hərəkətə gəlib məftillə ağaca sarılmış atana yanaşdırılar. Onlardan biri qabdakı benzini atanın ayaqlarına tökdü. Qəfildən hadisənin nə yerdə olduğunu anladın. Yerdən sıçrayıb dəli bir qüvvə ilə özünü atanın üstünə atdırın. Onu əllərinə qucaqlayıb qorumaq istədin. Ürəkparçalayan bir səslə dedin: "Dəyməyin, dəyməyin atama! Buraxın onu!". Yenə səni heç kim eşitmədi. Xain və xalım əllər bu dəfə səni daha uzağa tulladı. Yerə döşənmiş halda əzilən bədəninin əzabına bürünmüş vəziyyətdə nigarançılıqla atana baxdın. Ermənilər ayaqlarına benzin tökülmüş atanı yandırdılar. Yandırmazdan qabaq atana dedilər: "Ucadan de ki, bu torpaq ermənilərindir!" Atan qətiyyətlə dedi: "Yox, bura bizim topaqdır!".

Atanı yandırdılar. Əvvəl ayaqlarını yandırdılar. Atan dözə bilmədi. Məftilə sarılmış bədəni bir neçə

dəfə çirpinib, çirpinib dayandı. Başı çiyninə düşdü. Sonra ermənilər benzin töküb atanı bütöv yandırdılar. Artıq atan yox idi. Sarılmış məftildə onun meyidi görünürdü. Sən hıçqıra-hıçqıra bu dəhşətli hadisəyə baxırdın. Sənin göz yaşların axırdı. Ata həsrətli acı göz yaşları. Amma ermənilərin üzü gülürdü, təbəssümlü idilər. Elə o xoş təbəssümlə sənə yaxınlaşış dedilər: "İndi çıx get, indi gedə bilərsən! Səni öldürmürük!" Sən yaziq bir halda sakitcə ayağa qalxdın. Son dəfə bayaq atan bağlanan ağaca baxdın. Sevimli atan yox idi artıq.

Onun qaralmış, qorxulu görkəmə düşmüş meyidi görünürdü. İçini acı neştər doğraya-doğraya dönüb bir də təbəssümlə gülümşünən ermənilərə baxdın. Hər ceyi başa düşdün. Hər şey sənə bəlli idi. Ermənilərin niyə təbəssüm içində olduğunu da anladın. Ermənilər türk atanı, mərd Təvəkkülü öldürdüyüñə görə sevinirdilər.

Amma bilirsənmi ermənilər niyə gildürmədi səni? Əslində onlar ölüm dağını vurmuşdular sənə. Və indi səni azad buraxırdılar ki, glıüm oxu bütün ömrün boyu qəlbinə sancılıb incitsin səni. Daim əzab içində qovrulasan. Atanın o zillətli ölümü ilə fəlakətlər burulğanında boğulasan!

Sən ölüm zəhərini içmiş halda ağır addımlarla gedirdin. Arxadan isə üzü təbəssümlü, içərisi nəşəli, əqidəsi türk qanına həris olan ermənilər baxırdı. Sevinirdi, gülürdü ermənilər!

Amma dərdin, fəlakətin bununla da bitmədi qızçıqaz! Doğma bacını Xocalıda öldürmüştülər. Əziz atanı meşədə ağaca bağlayıb yandırmışdılar. İndi də sevimli

ananın ölümünü görəcəkdin. Ata həsrətli, bacı yanğılı qəlbini yeganə həyan olacaq adam anan ola bilərdi. Amma Allah ananı da çox gördü sənə. Vaxtsız, vədəsiz ana nəvazışından ayrı düşdün.

Atanın meyidindən ayrılib yolda ana və bacınla, balaca qardaşınla, həmyerlilərinlə qarşılaşdırın. Anan da, nənən də, hamı sənin sağ gəlib çıxmağına sevindilər. Qorxu içində, şaxtanın, qarın soyuğunda yol getdiniz. Yağı düşmən isə hər yanda dolu idi. Vəba xəstəliyi kimi daraşmışdılar hər yana. Qəfildən gullə səsləri eşidildi. Hər tərəfdən adamların başına od yağırdı. Yaziq və köməksiz insanlar ot kimi biçilib yerə sərilirdi. Sevimli anan qabaqda gedirdi. Bacın Nigarı qucağına almışdı. Körpə qardaşın Vüsali da Əntiqə nənən kürəyinə şəlləmişdi. Ölənlər olur, qalanlar hara gəldi qaçırdılar. Qarşıda bir xəndək vardi. Qaçıb o xəndəyə girdiniz ki, ölüm alovundan xilas olasınız. Sən demə amansız ölüm elə xəndəkdə pusqu qurub gözləyirmiş. **Xəndəyə girən kimi düşmən gulləsi anam haqladı.** Gullə beynini deşib keçmişdi. Anan yerindəcə qaldı. Balaca Nigar qucağından düşüb yerdə çabaladı. Nənən Əntiqə üzünü cirib özünü al qana qərq etdi. Sən isə içün-için ağlaya-ağlaya bu gün şahidi olduğun ikinci dəhşətli ölümə baxırdın. Baş verən dəhşətlər sənə qara yuxu kimi gəlirdi. Sanki uzaq, çox bir uzaq dünyaya köçmüşdün. Hər şey duman və qaranlıq içində görünürdü sənə.

Düşmən gulləsi sakitləşən kimi sevimli ananın meyidi ilə vidalaşış yola düzəldiniz. Ayrılanda Əntiqə nənən bərk ağlayırdı, çox bərk. Nənən sevimli və istəkli qızını itirmişdi. Yəni sənin ananı itirmişdi. Yaziq bir görkəmdə sən də vi-

dalaşdırın ananla. Bu ikinci belə "vidalaşman" idi. Bayaq atan- dan ayrılmışdın, indi də anandan uzaqlaşırdın. Amma inanıtdın ki, nə zamansa yenə öz doğmalarına qovuşacaq, onlarla görüşəcəksən? Hə, qızçıqaz, bu inamın səni tərk etmirdi, səndən ayrılmırıldı. Elə indinin özündə də səni yaşıdan, ruh verib hala, hərəkətə gətirən o inam deyilmi? Hə?

...Pirşağıda, "Qızılqum" sanatoriyasında sizinlə söhbət edirəm. Nənən Əntiqə yaşayışın çətinliyindən gileylənir. Sonra deyir ki, qorxuram başıma bir iş gələ, bu yazıqlar kim-səsiz qalalar. Nənən Əntiqənin gözündə tez-tez yaş gilələnir. Yeznəsinin faciəsi, qızının, nəvəsinin ölümünü necə unutsun zavallı nənən. Sizinlə söhbət edirəm. Gül kimi gözəl-göyçək uşaqlarsınız. Ağrınız isə böyükdür, böyük. Bu vaxt balaca qardaşın, istəkli Vüsal əllərini oynadır. Şirin-şirin gülümsünür. Səkkiz aylıq qardaşın həyatın, yaşayışın çox istiliyindən məhrum olub. Atasız, anasız həyatın ona heç bir xoşluğu olmayacaq. Amma balaca qardaşınızı qorumalı, yaştımlısınız. O hamımızın ümidi, işıqlı sabahıdır. Xalqımızın taleyi, gələcəyi elə vüsalların əlində olmayıacaqmı? Vüsal əziz atanın yerində qalan ümid ağacıdır. Görürsənmi, Allah da ocağınızı boş qoymadı. Vüsalı sizə bəxş etdi ki; eviniz kişisiz olmasın. Ocağınız sönməsin. Alovlanıb yansın. Vüsalı atan, anan dörd qızdan sonra tapmışdı. Özü də nəzir-niyazla. O gözəgörünməz dua ilə, yalvarışla. Qoruyun Vüsalı, saxlayın onu.

İndi gəl səninlə də vidalaşaq Xəzəngül! Sən bu on illik ömründə çox məşəqqətlər görmüsən, çox ağrlar çəkmisən. Amma döyümlü ol! Dərdin qabağında sarsılma! Nənənə kömək et, qardaşını, bacını sev, əzizlə!

ATA ÖVLADINI GÖRMƏDİ

*Cocuqlar ağlayırdı, gözleri boranlı durmuşdu,
Qadınlar ağlayırdı, dilləri əfşanlı durmuşdu...*

M. HADI

Cocuqlar ağlayırdı! Cocuqlar göz yaşı tökürdü! Cocuqlar dünyadan qovğalarından, zülm və sitəmlərindən xəbərsiz idi. Cocuqlar bilmirdi ki, bəşər simasına hər gün zillətlər, səfalətlər qonur, qəm, kədər, məlalət insanın nəsibinə çevirilir. İnsanların gözü yağmurlu, yaşılı, baxışları qəm kölgəsinə bürünr. Bütün səadət qapıları hırsı, qəzəblə insanların üzünə çırplır. Şeytanlar, iblislər amansız hökməriylə ədavətlər doğurub, qanlar axıdib bəşər övladını səfalətlərə sürükləyir! Cocuqlar dünyaya gəlirdi atasız, ata üzü görmədən.

Ata üzü görməyən cocuqları qeyrətli qızlarımız bağrina basıb həyat işığına bürüyür. Mərdlik, qeyrətlilik, Həcərlik nümayiş etdirirdi. Dünyanın bəlkə də ən böyük faciəsi övladın ata üzünü görməməsidir. Elə uşaqlara hansı şəraitdə böyüməyindən asılı olmayıaraq bir söz deyilir: qəlbi sıniq! O xoşbəxtlik içində yaşayıb ömr keçirə də atasızlıq ağrısı həmişə simasında dolaşib pərişanlıq gətirir ona. Bu övladın, uşağın çəkdiyi ağrılardır. Bəs ana hansı məhrumiyyətlərə düşcar olur? Bəs ana hansı qəm atəşində alovlanıb yanır? Dünyaya gətirəcəyi körpəsi atasız qalan ana necə mərd olmalı, döyümlü olmalı, sarsıntılarını giz-

lətməlidir ki, bətnindəki körpəsinə xətər yetməsin? Bu qeyrəti, hünəri hər qadın bacararmı?

...Xəbəri eşidəndə qəfildən sarsılıram. Ehtiyatla, qorxa-qorxa qarşında dayanan qadına baxıram. Və düşünürəm ki, əzablardan qovrulacaq, hönkür-hönkür ağlayacaq bu qadın... Amma o sakitcə dayanıb tövrünü də pozmadan baxır. Qəribə mərdanəlik, hünər, qeyrət görürəm onun baxışlarında. Əvvəl təəccübənlənirəm, qadının o böyük dərdə dözüb dayana bilməyinə. Sonra hər çey aydın olur mənə. Bilirəm ki, qadın ata üzü görmədən dünyaya gələn körpəsinə yaşıatmaqdan ötrü özünü belə sindirmir, üzüntülü hala salmir. Qadın qəribə inamlı, hünərlə içəri ağrlarını boğub sıxır, üzə çıxmaga qoymur. Onun əmrinə onsuz da iti balta çalınıb. Ömür bağçasındaki gülləri vaxtsız-vədəsiz solub, saralıb. Arzuları çiliklənib siniq-siniq olub. Bir də pərvazlanacaq, qanad açacaqmı o arzular? Bu mümkün mü yəni? Yox, qadın bütün həqiqətləri bilir. Ömründən ötən sevgili, məhəbbətli günlərin bir də geri qayıtmayacağına inanır. O günlər xoş xatirəyə dönüb ömür bağçasından bir röya kimi uçub getmişdi. Qadın bunların hamisini bilir, yaxşı bilir.

Ömür-gün yoldaşı Habilin adını isə dodağı titrəyə-titrəyə çəkir. Habil doğma torpağı Xocalını qoruyanda düşmən gülləsinə hədəf oldu. Doğma yurduna onda erməni ayağı dəyməmişdi. Və Habil də o murdarların bu torpağa girməməyindən ötrü igid eloğluları ilə yurdunun keşiyini çəkirdi. Gecəli-gündüzlü gedib postlarda dayanırdı. Amma bir gün düşmən aman vermədi. Onda yoldaşı hamilə idi, uşaq gözləyirdi. Övlad üzü görmədi Habil. Hə-

yat yoldaşı Adilə isə dözüb dayandı bu ağır dərdə. Onun yurdunu boş qoymadı. Elə bil Allahın da ürəyi yandı bu cavan ailəyə. Bir oğlu oldu Habilin. İndi Adilə xanım böyük məhəbbətlə öz ağrılarını umudub övladını böyüdür.

Həmin o faciədə Adilə xanımın həyat yoldaşı mərhum Habilin qohumlarının başına böyük müsibətlər gəldi. Ermənilər Xocalıya hücum edəndə Habilin qoca nənəsi çox yaşlı olduğundan qaça bilməyib. Qalib Xocalıda. (Şübhəsiz ki, qəddar ermənilər köməksiz qarını çıxdan qətlə yetiriblər). Habilin 23 yaşlı qardaşı Mobili isə ermənilər girov götürüb. İki ay əvvəl Əsgəranda görən olub. Sonradan heç bir xəbər alınmayıb. Başqa qardaşı Etibarı isə ermənilər öldürüb. Etibarın bir uşağı vardı o dünyadan köçəndə. İkinci övladı isə onun ölümündən sonra dünyaya gəldi. Etibarın həyat yoldaşından bir müddət onun ölüm xəbərini gizlətdilər. Demək istəmədilər. Çünkü qadın uşaq gözləyirdi. Uşaq olandan sonra hadisəni danışdilar. Qadın acı göz yaşları tökdü.

Beləcə, Abışovlar ailəsində ikinci övlad da ata üzünü görmədən dünyaya göz açdı.

...Hə, Adilə xanım, siizn də, qaynınızın da yoldaşının da taleyi gülmədi. Ömrünüzün çiçəklənən zamanında bəxtiniz qara geyindi. Bu fələyin hökmüdür, amansız, zalim hökmüdür. Amma dözüb dayanın bu ağır dərdə. O atasız körpələri böyüdüb ərsəyə çatdırın! Allah bu şərəfli və sahab işdə sizə kömək olsun!

ATASIZ, ANASIZ ƏDALƏT

O titrəşib-mələşən yavrular neçin çabalar!
H. CAVİD

*A*tasızlıq odunda, anasızlıq alovunda qovrulub yanın övladlar necə tərpəşib çabalamaşın? Atanın, ananın faciəli ölümü necə yandırmasın onları? İnsana atadan, anadan da yaxın, doğma olan, bir qüvvət və güc verəcək kimsə varmı?

Böyüklər dünyanın ağrısını duyub anlayanlar sonsuz bir dərdə mübtəla olublar. Tutduqları faciənin böyüklüyünü, sağalmazlığını yaxşı anlayırlar.

Uşaqlar isə hələ çox həqiqətlərdən xəbərsizdir. Böyüdükcə, yaşa dolduqca o qanlı hadisəni daha dərinliyi ilə duyacaqlar. Atanın, ananın ölüm dağı içərilərini göynətsə də, hələ tam dərk edə bilmirlər fevral faciəsini, ata-ana itkinliyini. Hiss edirlər ki, o xoş təbəssümlü, o isti nəfəslə adamlar daha yoxdur. Şirin nəvazişlər də eşidilmir, gündə min kərə səslənən "qurban olum" kəlmələri də qırılıb itibidir. İstəkli doğmalarının nə zamansa qayıdacağına olan inamlarını itirmir onlar.

Hə, oğlan, neçə gündür ki, səni soraqlayıram. Neçə müddətdir ki, səninlə görüşməyə can atıram. Hər dəfə gəlib qapını döyəndə qohumların eyni sözü deyir: ya gəlib getmişən, ya da sabah gələcəksən.

Axır ki, görüşürəm səninlə. Bu görüş məndən ötrü necə ağır olsa da istəyirəm ki, bütün o faciələri, gözünlə gördüğün o dəhşətləri sənin öz dilindən eşidim. İndi sakitcə oturub fikrə getmişən, lap o yaşlı adamlar kimi başını əllərinin arasına almışan. Nə fikirləşirsən Ədalət? Yoxsa bu səkkiz illik ömründə sənə minbir işgəncə və zülm gətirən zalim həyat haqqında düşünürsən? Axi sənin dərd çəkən vaxtındır mı? Sən indi deməli, gülməli, səkkiz yaşı uşaqların minbir oyununun sirli-sehirli aləmində yaşamalısan. Ana nəvazişi ilə isinməli, ata nəfəsi ilə qanadlanmalısan. Yox, yox, Ədalət, sənin dərd çəkən vaxtin deyil!

Amma zalim fələk vaxtsız, vədəsiz təbəssümlü uşaq oyunlarını kədərə boyadı. Qəm dənizində boğuldu çiçək arzuların. Atadan, anadan, doğma qardaşdan məhrum oldun.

...O qanlı hadisədə ermənilər Xocalıya hücum edəndə süfrə arxasında çörək yeyirdiniz. Amma yeməyiniz yarımcıq qaldı. Bu Xocalıda sonuncu şam yeməyiniz oldu. Eviniz aeroport tərəfdə olduğundan da təhlükəni daha dəhşəti ilə gördünüz. Hazırkıq görmədən, isti paltar geyinmədən çölə qaçırdınız. Gecənin qaranlığında göydən ələnən soyuq qarın altında baş götürüb naməlum istiqamətə qaçırdınız. **Yolda ölüb qalanları, gülə yarasından soyuq torpağın üstündə çırpınanları görürdü.** Hami vahimə və dəhşət içində qışqırıldı. Yüzə qədər adamlı gəlib meşəyə çıxdınız. Hara gedəcəyinizi isə bilmirdiniz. **Meşənin soyuq qarı ilə dolanırdınız.** Sən isə ayaqyalın idi. Evdən çıxanda ayaq-qabılarını da geyə bilməmişdin. Ona görə pal-paltarla

ayaqlarını sarıyırdın. Üç gün meşədə qaldığınız müddətdə acı-acı düşünürdü: niyə bizi gəlib xilas etmirlər? Niyə bizimkilər arxamızca gəlmir? Niyə erməniləri qovmurlar? Axı hər tərəf erməni ilə doludur. Əgər bizimkilər gəlib döyüşsə, ermənilərin başı qarışar, biz də sağ-salamat mühəsirədən çıxarıq.

Eh, düşünürdün oğlan, düşünürdün. Sənin düşündük-lərin ilə sonradan öyrənib biləcəyin faktlar arasında dərin, dibi görünməyən bir ucurum var. "Bizimkilər" minlərlə sənin kimisinin faciəsi üzərində təhlükəli oyun aparırdılar. Ortalıqda qalib əzilən, bəlalara düşər olan sənin kimi tale-sizlər idi, oğlan.

...O qarlı meşədə olduğunuz zaman xain ermənilər hər yandan atəş açdılar. Yanındakı adamlardan onlarca günahsızı həlak oldu. O qanlı güllələr sevimli ananı, mehriban atanı, əziz qardaşını qətlə yetirdi. Sən qorxub al qan içində çırpinan doğma adamlarının arasında gizləndin. Özünü itirmişdin dəhşətdən. Hərdən qorxa-qorxa soyuq qar üstündə halsız, hərəkətsiz düşüb qalmış əzizlərinə baxırdın. İmkan axtarırdın ki, bu fəlakətli yerdən qaçıb uzaqlaşsan. Heç olmasa qohumlarına xəbər verəsən ki, gəlib doğmalarının meyidlərini aparsınlar.

Sənin yalnız quruca gözlərin baxırdı, oğlan! Qalan bütün hissin, düşüncən ölüb donuqlaşmışdı. Ermənilər çıxıb gedəndən sonra kolun-kosun dibində gizlənib sağ qalan adamlarla Ağdamə gəldin. Yolda isə onlarla yəmyerlilərinin meyidini gördün. Qonşuların Əli kişinin, Mürşüd kişinin, Ema xalanın meyidi də o soyuq meşədə qaldı. Ağ-

damda isə xalan soraqlayıb səni təpdi. Aтанın, ananın, qardaşının meyidlərinin harda qaldığını söylədin onlara. İki gündən sonra gedib meyidləri gətirdilər.

Bir gün isə qohumların səni də götürüb Bərdənin "Yeni həyat" kolxozu qəbiristanlığına apardılar. Ora sənin üçün müqəddəs səcdəgaha çevrilmişdi artıq. Orada doğmaların, sevimli adamların uyuyurdu. Atan, anan, qardaş - hər üçü soyuq məzarıstanlıqda yanaşı basdırılmışdı. Solğun məzarları görəndə özünü saxlaya bilmədin. Soyuq qəbirlərə atılıb acı-acı ağladın. O yer, o məzarıstanlıq bundan sonra yaşayacağın ömürdə həmişə səni səsləyəcək, özünə çəkəcək. Çünkü orda sevimli və doğma adamların uyuyur.

Hə, Ədalət, sarsıntıların, başına gələn faciələr ölçüməzdir. Dərdinə sakit qulaq asa bilmirəm. Əlimdə qələm titrəyir, sinəmdə ürək parçalanır. Gözümüzdə yaş gilələnir. Sən indi mənə ən doğma və qanı bir qardaş kimisən! Səni özümə nə qədər yaxın, əziz bir adam sayıram. Və bacardığım hər şeyi edib sənin yaralarına az da olsa məlhəm qoymağa çalışacam. Biz yenə görüşəcəyik səninlə, Ədalət!

QARAXANIN ATA-ANA DƏRDİ

Xocalı faciəsində ata-anadan məhrum olanlar onlarca-dır. Atasızlıq, anasızlıq dərdi çox xocalını ağır dərd içində saxlayır. Belə adamlardan biri 32 yaşılı Əliyev Qaraxandır. Qaraxan deyir: - Gecə ermənilər Xocalıya hücum edəndə biz postda idik. Gecə saat 11-də artıq Xocalıdan çıxmaga məcbur olduq. Hər yandan od-alov yağırıdı başımıza.

Camaat baş götürüb hara gəldi qaçırdı. Yolda çoxlu meyid vardı. İki gün qaldıq meşədə, Yalnız qar yeyib dolanırdıq. Sonra meşədən çıxdıq ki, Ağdama gedək. Naxçıvanık yolunda ermənilər bizi gülləyə tutdular. Atam da, anam da orda həlak oldular. Minbir çətinliklə gəlib Şəlliyyə çatdıq. Sonradan gedib hər ikisinin meyidini gətirib Ağdamda dəfn etdik.

ELBRUSU ATA-ANA DAĞI YANDIRIR

Elbrus Əliyevlə Naftalanda görüşürük. Naftalana xocalıları soraqlayıb gəlmisəm. Eşitmişəm zavallı xocalıların bir dəstəsi də burda sığınacaq tapıb. Sanatoriyanın həyətinə girən kimi çoxlu uşaqqı görürəm. Bunlar qaçqın uşaqlarıdır. Qaçqın uşaqlar hər şeyi unudubmuş kimi qaçırlar, oynayırlar, qışqırışıldırlar.

Elbrus Əliyev astadan, ağır bir tərzdə o qanlı hadisəni xatırlayır: - Milli orduda bölmə komandiri idim. Doğma Xocalının keşiyini çəkirdik. Özüm Noragüldə 2-ci postda dayanırdım. Bizdən 200 metr aralıda isə 1-ci post qoyulmuşdu. O günə kimi ermənilər tərəfdən böyük təhlükə olacağı hiss olunurdu. Amma yuxarıdan bizi heç bir kömək gəlmirdi. Özümüz bütün imkanlarımızdan istifadə edib postlarda qeyrətlə dayanırdıq. Həmin gün, yəni fevralın 25-də Ağdamdan məlumat almışdıq ki, saat 5-də bizimkilər hücuma başlamalıdırıllar. Biz də səbirsizliklə hücumun başlanğıcını gözləyirdik. Amma Ağdamdan səs-sorاق çıxmırıldı ki, çıxmırıldı. Axşamüstü Noragüldən

bizimkilər ratsiya ilə daha bir xəbər göndərdilər: İki "qırxayaq" göndəririk. (Ratsiyada ermənilər başa düşməsin deyə gizli parollarla danışırıq: "BTR"-ə "qırxayaq" deyirdik, avtomat atanda "yağış yağır", minomyot və toplarla atanda isə "dolu yağır" deyirdik). Az keçməmiş gördük ki, BTR-in biri gəlib durdu 1-ci postun yanında. Təəccübləndik ki, bəs ikinci niyə yoxdur? Nədənsə şübhələndik. Ürəyimizə damdı ki, bu yəqin ermənilərindir. Amma BTR-i nə ilə vuracaqdıq? Olan silahımız yalnız avtomat idi. **Artıq ermənilərin ağır texnikası gəlib bütün əlvərişli mövqeləri tuturdular.** Mövqelərdə tam bərkiyəndən sonra üç ocaq qaladılar. Ocaq alovlanan kimi Stepanakert tərəfdən dəhsətli səs qopdu: ermənilər gülləni üstümüzə yağış kimi yağırmışa başladılar. (Sonradan başa düşdük ki, ermənilərin qaladığı ocaqlar öz adamların abir işarə imiş ki, onların dayandığı yerə atmasınlar. Çünkü onlar bizdən çox da uzaqda dayanmamışdılar). Elə bir vəziyyət yaranmışdı ki, tərpənmək, hərəkət etmək olmurdu. Çətinliklə, böyük əziyyətlə çəkildik yaşayış yerlərinə. Az keçməmiş gördük ki, aeroprt tərəfədəki evlər yanır. Adamlar baş götürüb hara gəldi qaçırdılar. Yolda onlarca adamın meyidi vardı. Gecə saat üçə on dəqiqə işləyəndə biz də Xocalıdan çıxdıq. Şelli istiqamətdə getməyə başladıq. Bu vaxt araxamızca gələn ermənilər BTR-lərin projektorlarını adamların üstünə salıb qırırdılar. Telman adlı bir həmyerlim vardı. Ailəsi ilə qaçıb kolun dibində gizlənmişdi. Ermənilərin piyadaların döyüş maşını ilə necə gülə atdlarsa, kolun dibində gizlənən bütün ailəni parça-parça etdi.

Ailədən yalnız bir qız təsadüfən sağ qalib. Biz hamımız kolun dibində gizlənmışdık. Bir böyük kol vardı. Gör nə qədər adam yiğmişdi ora: 18 qadın, 5 uşaq, 6 kişi. 29 adam girmişdi böyürtkən kolunun içində. Kişilər yenə dözüb dayanırdılar. **Qadınların və uşaqların həli lap dözülməz idi. Körpələr isə çığırib ağlayırdılar.** Bu həddindən artıq qorxulu idi. Ermənilər hər an uşağın səsini eşidib gəlib bizi qırardılar. Qadınların çoxu uşaqları üzüqoyulu qarın üstünə qoyurdular ki, ağlamasınlar. Yanımızda bir qadının üç aylıq uşağı vardı. Uşaq ağlayır, sakitləşmək bilmirdi. O biri qadınlar deyindilər ki, bəs bu uşaq bizi ermənilərə qırdracaq. Qadın dözə bilmədi. Doğma balasını boğub qoydu qarın üstünə. Hami sakit halda boğulmuş uşağı baxırdı. Uşağın ölümünə anası da, o biri qadınlar da təəssüflənir, acıyırdılar. Və heç kim öz doğma övladının qatilinə çevrilmiş ananı günahlandırmırdı. Vəziyyətin ağırlığını yaxşı başa düşürdülər. Birdən elə bil ki, möcüzə baş verdi. Qarın üstündəki boğulmuş uşaq çırpınib cana gəldi və yenə ağlamağa başladı. Adamlar uşağın sağ qalmağına çox sevindilər. Amma hamısı dedi ki, daha uşaga dəymə. Qadın başladı uşağına tüpürməyə ki, ağlamağını kəssin. Düz saat 7-yə kimi qadın uşağına tüpürdü. Kolun dibində gizləndiyimiz zaman birdən tükürpəndirici bir uşaq səsi eşitdik. Baxnda ürəkağrıdan bir mənzərə gördük: beş-altı yaşlı bir uşaq ata və anasının meyidi üstünə sərilib hönkür-hönkür ağlayır, qıyya çekirdi. Ermənilər şübhəsiz ki, uşağı görürdülər. Amma qəsdən vurmurdular uşağı, çünkü uşaq ağlayır, qırılır, əzab çekirdi. Bundan isə

ermənilər ləzzət alırdılar. Artıq gəlib çıxmışdıq Qaraqaya tərəfə. Gördük ki, bizim tərəfdən bir tank gəlir. Sevindik ki, axır xilas olduq. Lakin az sonra tankı vurub dağıdılar. Yenə qaldıq orda, bir dərənin içində. Axşamüstü möhkəm qar yağırdı. Hamımız büzüşüb oturmuşduq qayanın içində. **Bu vaxt Azərbaycan dilində səs eşitdik: "Gəlin, gəlin yanımıza, biz azərbaycanlıyız, biz ağdamlıyız!".** Bildik bu ermənilərdir. Sonra bir müddət də keçdi. Gördük milli ordumuzun uşaqları xəstələri, yaralıları aparırlar. Gəlib bizi də kömək etdi əsgərlərimiz. Gəldik Ağdamə. Qardaşım Sərşanla birlikdə getdik atamın və anamın meyidini gətirməyə. Üç kilometrə kimi meyidləri sürümüştük. Çünkü ermənilər hər zaman bizi vura bilərdilər. Ata və anamın meyidlərini gətirib Ağdamda - qardaşlıq qəbiristanlığında basdırıldıq...

İndi bütün bu faciələrdən sonra oturub qəmli-qəmli düşünürəm: Dünyada hansı xalqın başına bu oyunlar açılıb. Hansı xalq öz müqəddəs torpağında belə dəhşətlərdən sarṣılıb? Yaxud hansı xalqın yetirdiyi canlı yer üzünün belə vəhşiliklərini törədib qatılə çevrilə bilər? Bəli, hər xalqın yaxşısı da, pisi də var. Hər xalqın zalımı da, cəlladı da var, mərhəmətlisi, xeyirxahi da. Amma dünyadan ermənilər kimi qatil, qəddar insanı heç bir xalqda yoxdur. Hər xalqın qatilində insaf da var, müruvvət də. Hər xalqın qatili nalə çəkib ağlayan körpəyə belə gülləni atmazdı. Balanın gözü qarşısında atanı diri-diri yandırmazdı. Ağsaçlı ananı təpikləyib sürüməzdi, beli bükülmüş qarıya silah qaldırmazdı. Cavanların diri-diri dərisini soymadı. Yox, etməzdi bunu

heç bir xalqın qatil oğlu. Bu dəhşətləri yalnız erməni törədə bilərdi. Türk qanına həris, türk millətinə həris erməni! İndi bu qəddarlığından, çirkin əməllərindən sonra səni yalnız bu cür adlandıram: Kafir! Kafir erməni! Sən öz cəzana çatacaqsan! Kafir erməni!

KAFİR ERMƏNI!

Erməni kafirdir! Erməni zülmkarıdır! Erməni insan qanı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara döndərəndir! Kafir erməni yer üzündə zalimliq, işgəncə və ağrı bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Büyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kələmini eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır.

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyb zülmkar ermənini, kafırlıq libasına bürünmiş bu qorxunc varlığı yaşıdagınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüyü gözləyin ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafırların cəzası haqda:
"Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri [cəhənnəm odunun üzündən pərdə götürüлüb kafırların gözüнə

görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları] gün onlara məzəmmətlə belə deyiləcəkdir: "Siz dünya hayatında bütün nemətləri görüb daddiniz və onlardan ləzzət aldınız [dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axırətə bir şey qalmadı.] Bu gün isə yer üzündə nəhaq yerə təkəbbür göstərdiyinizə və [allahın itaətindən çıxmış] fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandınlaçaqsınız!". Əl-Əhqaf ["Qumsal tapələr"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı qırğını oldu. Yüzlərlə günahsız insanın qanı axıldı. Yüzlərlə insan nahaqcasına qətlə yetirildi. Qadının da, kişinin də, körpənin də, ağsaqqal, ağıbirçeyin də nəsibi ölüm oldu o gecə...

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

1. Mehdiyev Şəfa Baba oğlu. Fəhlədir. 54 yaşında. - Döş qəfəsinin gullə yarasından həlak olmuşdur.
2. Xəlilova Lalə Tahir qızı. Şagirddir. 14 yaşında. - Döş qəfəsinin gullə yarasından həlak olmuşdur.
3. Səlimov Mikayıł Bahadur oğlu. Fəhlədir. 22 yaşında. - Kəllənin qəlpə yarasından həlak olub.
4. Əliyev Arif Xanlar oğlu. Milli ordunun əsgəridir. 22 yaşında. - Döş qəfəsinin gullə yarasından həlak olub.
5. Əmirov Təvəkkül Baxış oğlu. Fəhlədir. 40 yaşında. - Döş qəfəsinin gullə yarasından həlak olub.
6. Nağıyev Yusif Şirin oğlu. 64 yaşında. Fəhlədir. - Döş qəfəsinin gullə yarasından həlak olub.

7. Naməlum kişi meyidi. 22 - 27 yaşında. - Başından gülə yarası alıb. Gullə beynini dəlib keçmişdir.

8. Naməlum kişi meyidi. 20 - 30 yaşında. - Başın qəlpə yarası. Kəllə sümüyünün kobud siniği.

9. Naməlum kişi meyidi. 25 - 30 yaşında. - Başın və üst dodağın kəsilmiş yaraları, boyunun en səthinin gülə yarası.

10. Naməlum kişi meyidi. 20 - 25 yaşında. - Döş qəfəsinin arxa səthinin qəlpə yarası, sıfətin, boyunun və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları.

11. Naməlum qadın meyidi. 14 yaşında. - Başın gülə yarasından həlak olmuşdur.

12. Allahyarova Qəmzə Qaraş qızı. 55 yaşında. Evdar qadındır. - Qarının gülə yarasından həlak olmuşdur.

13. Allahverdiyeva Teyyubə Nəbi qızı. 50 yaşında. Evdardır. - Başın gülə yarasından həlak olub.

14. Məmmədov Vaqif Şəmil oğlu. 39 yaşında. Fəhlədir. - Başın gülə yarasından həlak olub.

15. Mahmudova Roza Cəfər qızı. 60 yaşında. Evdardır. - Qarının gülə yarasından həlak olub.

16. Çobanov Tapdıq Xədicə oğlu. 44 yaşında. Fəhlədir. - Başın gülə yarasından həlak olub.

17. Orucov Fazıl Ənvər oğlu. 31 yaşında. Fəhlədir. - Döş qəfəsinin gülə yarasından həlak olub.

"BÜTÜN AİLƏM QIRILIB"

Bu ağır yük çəkilməz,
Bu ağular içilməz.

M. HADİ

Nə bu ağular içilər, nə bu yük çəkilər! Nə bu göz yaşları quruyar, nə qaranlıq ömrüm açılar! Nə ötənlər geri döner, nə itənlər qayıdar! Könül arzularım bir də pərvazlanıb o yerlərə uçmaz! Sevgili övladlarım yüyürə-yüyürə bir də üstümə qaçmaz! Ömür-gün yoldaşım o xoş təbəssümüylə bir də məni qarşılama! O günəşlər çıxmaz, o ulduzlar parlama! O yurda, o ocağa qayıtsam da üzüm gülməz, könlüm sevinməz! İçim qan ağlar, qan! Onlarsız ömrüm heçdir, günüm, yaşayışım zəhərdir! Məni yaşıdan yalnız onları tapıb quru torpağa basdırmaq istəyidir. Sonra neynərəm yaşamağı? Məgər bu yaşamaqmı? Bu cəhənnəm alovunda sürünmək, əzab çəkməkdir! Bütün günü onları, yalnız onları düşünürəm. O 25 fevral gecəsindən sonra günün, ayın ömrümdən necə keçib getdiyini bilmirəm. Mənə görə hər şey - bütün ətraf aləm, bütün canlılar qaranlıq tor içindədir. Adamları da, dostları, tanışları da qəribə tor içində görürəm. Və bir parlaq işıq ziyası görünmür ki, o qaranlığı yarıb aydınlaşdırınsın. Bu zülmət torunda çırpınmağıma son qoysun. Mənim günüm ahu-fəğan içində, qəm nəfəsində keçir...

Nazim astadan, olduqca astadan danışır. Nazim başına gələn faciəni ucadan söyləyə bilmir. Olsun ki, Nazimin təqəti də kəsilib, gücü də tükənib və qüvvəti qalmayıb ki, başına gələn faciəni söyləsin. Amma çətin də olsa, ağrılı da olsa istəyirəm ki, Nazim o dərdi danışın bir-bir: - Fevralın 25-də Noragül istiqamətində döyüşürdük. Düşmənin güclü həmləsinin qarşısını almaq qeyri-mümkin idi. Hər yandan ölüm nəfəslə gülələr saçır, od-alov yağırdı. Postda dayanmaq olmazdı. Ona görə də Xocalının içərilərinə çəkildik. Saat dörddən sonra Xocalıda demək olar ki, heç kim qalmamışdı. Amma yollarda, küçələrdə meyidlər görünürdü. Gəlib zapravkanın yanına çatdıq. Zapravkadan az aralıda dayandıq. Dostumuzu - Zamini çağırıldıq. Səs gəldi. Sən demə erməni imiş. Bizə atəş açdırılar. Yıxıldıq yerə. Gullə dostumuz Allahverdinin ayağından dəydi. Orda qala bilməzdik. Təhlükəli idi. Qayıtdıq şəhərə. Fabrikin yanında dayanıb nə edəcəyimizi bilmirdik. Fabrikin yanındakı evdən səs gəlirdi. Xəlvətcə yaxınlaşış baxdıq. Azərbaycanlılar idi. 50-yə qədər adam vardı. Onlarla birlikdə şəhərdən tezliklə çıxməq qərarına gəldik. "Xanabad arxi" deyilən yerə çatanda ermənilər bizi mühasirəyə aldılar. Çətinliklə "Xanabad arxını" tullanıb aradan çıxdıq. Sonra qorxudan hərə bir tərəfə qaçıdı. Qaldım tək. Bir az da qabağa gedib meşəyə çatdım. Fevralın 26-da axşam saat beşə kimi dayanıb yanın yurduma - Xocalıya baxmışam. Xocalı yanın alovlanırdı. Dəhraz tərəfə çatanda çoxlu xocalını gördüm. Gecəni birlikdə qalıb səhərə kimi dözdük. Sonra yetmiş adam bir yerə, yetmiş də bir yerə bölündük. Fevralın 27-də

gecə saat dördə Dəhraz kəndinin üst tərəfinə çıxdıq. Dörd nəfərlər birlikdə kəndi keçib girdik Gülablıya. Gülablıdan da gəlib çıxdıq Ağdama. Ağdama çatan kimi ailəmi, uşaqlarımı soraqlamağa başladım. Heç kim onlar haqda məlumat verə bilmirdi. Sonradan öyrəndim ki, həyat yoldaşımı da, uşaqlarını da Xocalıda öldürüb'lər. Həyat yoldaşımın bacısı da orda qətlə yetirilib.

...Nazim ağır dərd içində başına gələnləri danışır. Yenə sakit, ağır-ağır. Nazim bu böyük müsibətini danışdıqca yadına bayaq bir neçə xocalının sözleri düşür: - Hamımızın başına müsibətlər gətirilib. Nazimin dərdi isə çox böyükdür. Heç inanmırıq ki, sizə o faciəni danışmağa razılıq versin...

Amma Nazim danışır o faciəni. Sixıntı və məhrumiyətlər içərisində boğulsa da ürəyini göynədən o müsibəti danışır. Ona görə danışır ki, qoy hamı bilsin dünyada erməni vəhşiliyi deyilən bir qorxu var. Və hamı bu qorxulu ermənilərdən ehtiyatlı dolansın.

Nazimin son dediyi söz bu oldu: - Heç olmasa meyidlərini tapsayıdım, bir az sakitləşərdim. Ya da heç olmasa sümüklerini yiğib bir yerdə basdırardım ki, rahatlanım, bir and yerim olsun!

Yox, Nazim, sən sakitləşməyəcəksən. Sən heç zaman sakitlik tapmayacaqsan. Doğma övladlarının - Çinarın, Çingizin, sevimli həyat yoldaşının meyidlərini tapıb basdırısan da rahatlanmayacaqsan. Çünkü bu elə bir dağdır ki, göynərtisi sinəndə, içərində daim sizilti verəcək. O dərd sağalan deyil! 11 yaşlı Çinarının boyunu görməyən, 6 yaşlı

Çingizinin şən gülüşlərini eşitməyən, vəfali ömür-gün yoldaşının isti qayğısına əbədilik möhtac qalan sakitləşərmi? Bu, qətiyyən mümkün deyil. Elə bu ağridandır ki, saçların da vaxtsız ağarıb, qəm kölgəsinə bürünüb. Elə bu müsibətinin böyüklüyü, ağırlığı qarşısında təslim olub təskinləşdirici söz də deyə bilmirəm. Faciənə, bu böyük ağrına varlığımla yansam da sükut içində bir nöqtəyə baxıb susuram. Nədənsə qəm çanağına dönənmiş gözlərinlə baxmaqdan ehtiyatlanıram. Mənə elə gəlir ki, sənin bu ölçüyəgəlməz müsibətində günahkaram. Yalnız mənəmmi günahkar? Yüzlərlə, minlərlə azərbaycanlı sənin və bütün xocalıların faciəsində günahkardır. Bütün azərbaycanlılar günahkarıdır.

QIRX DOQQUZ QOHUMUN AĞRISI

Ələkbərov Vəkili bayaqdan gözləyirəm. Söhbəti hardan başlayacağımı, hansı suallar verəcəyimi isə bilmirəm. Coxdandır ki, xocalılarla söhbət edirəm, ağır dərdlərini dinləyirəm. Həmişə də ilkin anda böyük sarsıntılar içində qalıram. Çünkü yaralı, zavallı xocalılar o ağır günün müsibətini elə bircə sözlə deyirlər: qardaşım ölüb, anamı öldürüb, oğlum güllələnib, qızım donub, qohumlarım girovdadır və s. böyük müsibətlər içində yanan xocalılar əzab çəkir fevral faciəsini xatırlamağa.

Amma bayaqdan yolunu gözlədiyim Vəkilin faciəsinin böyük olacağını düşünməzdəm. **Vəkil o ağır gündə 49 doğma adamını itirib.** Nəhayət ki, görüşürük, söhbət

edirik Vəkillə. Vəkil ağır dərd içində danışır: - O faciəli hadisədə 49 adamım həm itkin düşüb, həm də qırılıb. Bacımın uşaqları, xalauşaqlarım, anam... ölenlər birdirmi, ikidirmi? Fevrалın 25-də gecə saat 2-ə kimi ermənilərin o od-alov yağan hücumunun qarşısında dayana bildik. Gecə saat ikidə artıq mümkün olmadı, Xocalıdan çıxdıq. **Biz Xocalıdan çıxanda gözəl yurdumuz od tutub yanır, hər yan uçulub dağlırdı. Yolda meyidlər vardı.** 100-ə yaxın adamlı Kətik meşəsinə gəlib çatdıq. Gecəni qaldıq meşədə. Sabahı günü Şelli istiqamətinə getdik. Yolda anamı vurdular. (20 gündən sonra gedib yazılı arvadın meyidini gətirdik). Naxçıvanık yolunda gördüm ki, bizdən bir qədər aralıdan bir milis maşını keçdi. Camaatı tələsdirdim ki, yolu tez keçin, yoxsa qıracaqlar. Böyük çətinliklə ordan çıxıb Ağdama gəldik...

Vəkil o fevral faciəsini xatırlayanda bir adamın da igidliyindən xüsusi danışır: Tofiq Hüseynovun. **Tofiq Hüseynov Vəkilin həm xalasioglu, həm də yeznəsidir.** Tofiq Hüseynov o ağır gündə axıra kimi döyüşüb, mərdlik göstərib. Tofiqin ölümündən sonra üç balası yetim qaldı. Qardaşı, ata-anası, həyat yoldaşı da o faciədə həlak oldu Tofiqin. Tofiq Xocalıda batalyon komandiri idi. Doğma torpağı olan Xocalı uğrunda döyüşdə qəhrəmanlıqla dünyasını dəyişdi.

Vəkil ölenlərinin ağrısını çəkə-çəkə indi də girovda qalan doğmalarının yolunu gözləyir. Ömründən ötən hər günü minbir işgəncə və əzabla yola salır. Vəkil böyük dərd

içindədir. Vəkil 49 yaxın adamının ağrısını çekir. 41 yaşında 49 adamın matəmini saxlayır, intizarını çekir.

YEDDİ ADAMIM YOXDUR...

Xocalıda kimi dindirirsənsə, ağır dərdi alovlanır, gözlərinə qəribə qəm buludu çökür. Xocalılar böyük faciə içində yaşayır. Elə ailə yoxdur ki, fevral faciəsi ona dəyib toxunmasın. Xocalıdan elə bir adam tapmaq olmaz ki, qanlı fevral faciəsi ona bədbəxtlik gətirməsin, qəlbini didib parçalamasın. Hər kəsin dərdi özünə görə böyükdür, ölçüyü gəlməzdir. İnsan ölümündən də sonsuz ağrı nə ola bilər?

46 yaşlı Surxayın da faciəsi böyükdür: 7 yaxın adamını itirib o faciədə. Özü isə təsadüfən sağ qalıb. Düşmən gulləsi o qanlı faciədə xoşbəxtlikdən yan keçib ondan. (İndi çox qəribədir ki, danışib söhbət etdiyim xocalıların çoxu sağ qaldığına görə özünü qınayır və bu sözü deyirlər: Kaş o günü biz də onlarla birgə ölüydik. O vaxt ölsəydi, indi bu müsibətləri çəkməzdik).

İndi böyük qəm içindədir Surxay. Görünüşündən qırx altı yaşlı adama oxşamır. Qırx altı yaşın hökmündən çox-çox uzaqda dayanır. Başına gələn faciə onu vaxtsız-vədəsiz qocaldıb. 60-70 yaşın dolaylarında görünür indi o. (Ümumiyyətlə görüşüb söhbət etdiyim xocalıların çoxu yaşıdan qoca görünür. Dərd onları bu günə salıb). Surxay o faciəni də sakit halda danışa bilmir...

Quliyev Surxay: - Fevralın 25-də ermənilər hər yandan bizi mühəsirəyə aldılar. Həmin günü qorxudan kim hara

gəldi qaçırdı. Ölənlərin, itənlərin sayı-hesabı yox idi. Gecə saat 2-də biz Xocalıdan çıxdıq. Abdal-Gülablı istiqamətində gedirdik. Ağbulağın çatanda 300-ə qədər adam gördük orda. Ara necə qarışdışa oğlumu itirdim orda. Nə qədər axtardımsa tapa bilmədim. Adamların çoxu başı-açıq, ayaqyalın idi. Çoxları isə meşələrdə donub ölürdülər. On dəhşətlisi balaca uşaqların acliqdan və soyuqdan göyə yüksələn iniltiləri idi. Biçarələri susdurmaq isə mümkün deyildi. Yazıqlar hardan biləydilər ki, yaxınlıqda quduz ermənilər var və onların səsini eşidib, gəlib adamları qıra bilərlər. Cox adam gözümün qabağında soyuğa dözə bilməyib dondu. Heç bir kömək də edə bilmədik. Min bir çətinliklə gəlib çıxdıq Ağdama. Ağdama çatanda bildim ki, başımıza hansı faciələr gəlib. Öyrəndim ki, qardaşım Quliyev Zəkarət və onun oğlu həlak olub. **Qardaşım oğlu Əkbərin 7 yaşlı qızı, o biri oğlu da həlak olub.** Qardaşım arvadı Quliyeva Şuradan da indiyə kimi xəbərimiz yoxdur. Qardaşım oğlu Əkbəri 24 gün axtarandan sonra Ağcabədinin Şotanlı kəndində tapdıq. Hamımızın, hamımızın itkisi çoxdur. Heç kim deyə bilməz ki, birinin dərdi o birindən böyükdür. Hamı eyni oda, eyni alovə düşüb...

Surxay söhbətinin axırında ağrılı bir söz işlətdi: "hələ müsibətimiz Xocalıya yığışandan sonra olacaq". Surxay bu sözləri deyib gözlərini uzaqlara dikdi. Mən isə onun nəyə işarə etdiyini yaxşı başa düşürdüm.

Hə, Surxay qardaş, bildim ürəyinizdən keçənləri. Demək sizin - bütün xocalıların ağrısı hələ qabaqdadır. İndi doğmalarınızın ölümünə yana-yana bir odlu fikir də rahat

buraxmir sizi: o yurd, o torpaq boşalandan sonra ora necə qayıdacaqsınız? O torpağa o adamlarsız necə ayaq basacaqsınız? Fəlakətiniz, müsibətiniz onda başlayacaq sizin! Boşalmış o yiyesiz evləri görəndə alışib yanmayacaqsınız mı? Ağsaqqalsız, ağbirçəksiz qalmış Xocalı sizə soyuq, yad bir yer kimi görünməyəcəkmi? O xaraba qalmış yurdlar sizi qovmayacaqmı torpaqdan? Yetim uşaqları atasız, anasız görəndə necə sakitlik tapacaqsınız?

Doğrudan da, hələ sizin müsibətiniz qarşıdadır, Surxay qardaş!

"BEŞ ADAMIMI ÖLDÜRÜB ERMƏNİLƏR"

Əvvəl danışmaq istəmir, uzaqlaşır bu söhbətdən. Müxtəlif bəhanələrlə boyun qaçırır o faciəni yada salmaqdan. Amma inadkarlıq edirəm, Rövşəni dilə tuturam ki, bu faciəni mütləq danışmaq lazımdır. Ona görə lazımdır ki, xalq, camaat hamı bilsin o qırğıının böyüklüyünü, insanlara hansı iztirablar verdiyini! Rövşən yenə imtina edir söhbətdən və astadan, kədərli bir səslə deyir: eeh, qardaş, hər şey olub keçdi, danışmağın nə mənası?

Axır ki, Rövşən danişir o şahidi olduğu hadisəni.

Paşayev Rövşən: - Əvvəllər Stepanakertdə(Xankəndidə) yaşayırırdıq. 1988-ci ildə ermənilər Stepanakertdəki evimi yandırdılar. 1988-ci ildə gəldik Xocalıya. Xocalıda pis, yaxşı, özümüzə güzəran düzəldik. Xocalıdakı qohum-qardaş da köməklik göstərdi. (Əslimiz Xocalıdandır). Elə yavaş-yavaş özümüzə gəlirdik ki, burdan da ermənilər

gəlib bizi qovdular. Fevralın 25-də gecə ermənilər hər yandan Xocalını atəşə tutdular. Elə güllələr atıldılar ki, düşdüyü yer alovlanıb yanındı. Tez uşaqları və yaxın qonşuları betonun altına yiğdiq. Sonra gördük ki, bura da təhlükəlidir. Və bir də gördük ki, ermənilər hər yandan şəhərə girir. Adamlar isə baş götürüb qaçır. Biz də yiğişib meşəyə getdik. **4 gün qaldıq meşədə. Cəmisi 8 adam idik. Yanımızda olan iki arvad donub öldü. Atamı güllə ilə vurdular. Qardaşımı da güllə ilə vurdular.** Atamı vuranda bir müddət yaralı qalıb sonra canını tapşırıdı. Qardaşım paltarını cirib atamın ayağına sarıdı. Amma heç bir köməyi olmadı... Artıq meşədə qala bilməzdik. Yolu da tanımırdıq. Üz tutub hara gəldi gedirdik. Qarlı, buzlu yollarla gəlib çıxdıq Şuşanın aşağılarına. Yaxşı ki, ermənilər bizi əsir almadı. O yoldan bir də qayıdır gəlmışık geriyə. Saatlarla meşədə dolaşib Ağdamə çıxməqdən ötrü yol axtarmışıq. Gündüzlər meşənin üstündə vertolyot uçur, harda adamların olduğunu axtarırdı. Erməni vertolyotlarının səsini eşidən kimi kolun, kosun dibində, ağaç kovuşunda gizlənirdik. **Meşələr isə meyidlərlə dolu idi. Axır ki, yol tapıb gəldik Şəlliyo. 7 gündən sonra gedib atamın, qardaşımın, qaynanamın, qaynimın meyidlərini gətirdim.** Meyidləri sürüyə-sürüyə gətirirdik ki, ermənilər görüb bizə güllə atmasın. Sonra anamı axtarmağa başladım. Axır ki, tapdım. Öyrəndim ki, ermənilər anamı Əsgərəna girov aparandan sonra barmaqlarını kəsmək istəyirmişlər. Sonra ermənilər bizimkilərlə razılaşıb iki erməni meyidinə çoxlu azərbaycanlı dəyişiblər. Anam da eləcə xi-

las olub. Amma anam danışır ki, ermənilər elə vəhşiliklər edirdi ki, Əsgəranda. Adamiarı diri-diriy xıxbanı kəsirdilər. Əsgəranda çoxlu sırgalı zənci varmış. Bibiməğlu Elbrus isə indiyə kimi Xankəndində girov saxlanılır.

Rövşən bu faciəli söhbəti danışanda deyir: Bax həyat yoldaşımın atası, anası, qardaşı orda öldürülüb!

Başı böyük müsibətlər çəkmiş və indinin özündə ağrılardan içidə qovrulan Rövşəndən, onun matəmə bürünmüş ailəsindən əzabla ayrıram. Rövşənin balaca uşağı isə bərkdən ağlayır. Bilirəm ki, uşaq acından belə nalə çekir. Axı Rövşənin və onun ailəsinin dolanışığı çox ağır, çox çətindir. Qəddar ermənilər Rövşənin və onun bütün qohumlarının var-dövlətini tutub alıblar...

...Pilləkənləri düşəndə hələ də körpənin naləsini, ürək parçalayan ağlamasını eşidirdim. Və düşünürdüm ki, bu gün Vətənimiz Azərbaycanın hər yerində yüzlərlə köməksiz, ac-susuz Xocalı uşağı ağlayır, fəryad qoparır.

"QARDAŞIMDAN VƏ AİLƏSİNDƏN XƏBƏRSİZİK"

Heç vaxt fikirləşməzdim ki, bir gün Naftalana gəlib başı faciələr çəkmiş xocalıları axtaracağam. Dünyanın bu sehirli guşəsinə həmişə adamlar dərddən, şikəstlikdən xilas olmaq üçün üz tutublar, pənah gətiriblər. Naftalan çoxuna ömür verib, həyat, sağlamlıq bəxş edib.

İndi biçarə xocalılar bu məşhur sağlamlıq və müalicə diyarına gəliblər. Amma xocalılar bura sağalmağa, ağır

xəstəliklərdən yaxa qurtarmağa gəlməyiblər. Onların dərdi elə dərd deyil ki, burda sağalsın, şəfa tapsın. Xocalılar heç zaman sağalmayacaq bir dərdə düçər olublar. Onlar buraya müvəqqəti yaşamağa gəliblər, erməni vəhşiliyindən qaçıb burda sığınacaq tapıblar. Yurdsuz, evsiz-eşiksiz adamlar burda dərd içində aloylanır, itənlərinin, ölenlərinin xiffətini çəkirklər. Xocalılar başlarına gətirilən o böyük faciəni sixıntı içində danışırlar.

Əliyev Firdun: - Mən hələ fevralın 19-da postda olanda yaralanmışdım. Ağır vəziyyətdə yatırdım. Məni Eldəniz həkim müalicə edirdi. Fevralın 25-də ermənilər Xocalıya hücum etdilər. Hər tərəfdən şəhərə od-alov yağırdı. Mən hərəkət edə bilmirdim. Məni götürüb xərəkdə apardılar. Bədbəxtliyimizdən həmin günü hava da möhkəm soyuq idi. Göydən qar yağırdı. **Məni xaloğlum və dayım xərəkdə çıxardılar Xocalıdan.** Sonra gəldik meşəyə. Dörd günə kimi qaldıq meşədə. Yanımızda 300-ə kimi adam vardi. Adamların çoxu qırılırdı. Çoxunu şaxta vurub öldürdü. Uşaqlar acıdan ağlaşırdı. Acıdan qar yeyirdik, itburnunun başını yeyirdik. Axırda min bir çətinliklə Qarqar çayından keçib məni gətirdilər Ağdamə. Ağdamda bildim ki, başıma hansı faciələr gəlib. Qardaşım Firdovsi Əliyevin özü, həyat yoldaşı, oğlanları Elçin və Elgiz yoxdur. Altı aydır ki, onlardan xəbərimiz yoxdur. Əmimdən və əmimin həyat yoldaşından da bir xəber tutmamışıq. Girovda qalmağı haqqında da məlumatımız yoxdur. Hər gün səbirsizliklə onların qayıdacağıni

gözləyirik. Əger ermənilər öldürübəsə, heç olmasa meyidlərini tapıb dəfn etsək sakitləşərdik...

...Əlbəttə ki, insanın diriliyi, sağ qalmağı ən böyük şərtidir. İnsanın salamatlığı hər şeydən vacib, gərəklidir. İntizar içində onun yolunu gözləmək necə çətin olsa da bilirsən ki, ölüm-itim yoxdur. Amma səssiz-soraqsız itkin düşən, yaşamağı haqda heç bir məlumat əldə edilməyən adamın yolunu gözləmək iztirabdır, işgəncədir. İnsanın ömrü hər saat, hər an gərginlik və sıxıntı içində keçir. Ömrün hər günü bir sıxıntılı sual toruna sarınır: Görən sağıdırmı? Ermənilər öldürməyib ki? Onlara əziyyət vermirlər ki? Ac-susuz qalmırlar ki?

"QARDAŞIM OĞLU YANIMDA ÖLDÜ"

Naftalanda görüşüb söhbət etdiyim adamlar tez-tez bir adamın adını çəkirdilər: Vəzir. Deyirdilər ki, Vəzir öz həmyerliləri ilə Beşmərtəbədə qalıb axıra kimi ermənilərlə döyüşüb. Ermənilər Xocalını alsalar da beşmərtəbədəkilər düşmənə qarşı müqavimət göstəriblər.

Vəzirlə üzbəüz oturub söhbət edirik.

Abışov Vəzirin dedikləri: - Biz Noragüldə üçüncü postda dayanırdıq. Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə biz postdan çıxmaga məcbur olduq. 60-a qədər adam gəlib dolduq Beşmərtəbəyə. Əvvəl razılaşdıq ki, atəş açmayaq. Səhər saat 4-ə kimi ermənilər hər yandan şəhəri atəşə tutdular. Sonra girdilər şəhərə. Biz hər şeyi gözümüzzlə görür, amma müqavimət göstərə bilmirdik.

Səhərə yaxın ermənilər başladılar bir-bir evləri yandırmağa. Onların arasında olan qara və göy paltarlı adamlar xüsusi canfəsanlıq göstərirdilər. Beşmərtəbəni atəşə tutanda qardaşım oğlu Abışov Elşadı vurdular. Elşad Beşmərtəbənin üstündə ermənilərlə döyüşürdü. Fevralın 26-da axşam saat altıya kimi Beşmərtəbədə qaldıq. Heç bir kömək gəlmədiyini və ermənilərin bizi mühasirəyə alıb qıracağını başa düşəndən sonra Beşmərtəbənin arxa hissəsindən - pəncərədən çıxmaga başladıq. Ermənilər isə hər yandan bizi atəşə tuturdular. Yağış kimi yağan güllələr altında binadan çıxa bildik.

BİR HAŞİYƏ:

Vəzir bu söhbəti edəndə bizim hökümət rəhbərlərinin xalqa çatdırıldığı yanlış məlumatı düşünürəm: guya Xocalıda cəmi iki adam ölüb. Ölənlərin xalqdan gizlədilməsinin böyük bir cinayət sayılması bir yana, Xocalıda qalıb döyüşənlərin unudulması, kömək göndərilməməsi daha bağışlanılmazdır. Bəlkə də həmin günü xalqa obyektiv məlumat çatdırılsayıdı, şübhəsiz ki, igit oğullarımız onlara köməyə tələsər, ya gedib meşədə, çöllərdə itkin düşənləri tapıb gətirirdilər. Düşmən gülləyə tutsa da bu addımı atmaq lazım idi. Axı, etiraf edək ki, həmin hadisədə biz yurddashlarımızı xilas etmək üçün heç bir cidd-cəhd göstərmədik. Nəticədə Xocalıda döyüşən də qırıldı, çöllərdə dinc əhali də.

...İndi üz-üzə oturub söhbət etdiyim Vəzir də daxili əsəbini çətinliklə gizlədib yana-yana deyir: "Bircə kömək göndərsəydi, biz heç Xocalıdan çıxmazdım". Vəzir bu

sözləri həm də ağır təəssüflə deyir. Çünkü Vəzir doğma yurdu Xocalını son saata kimi qoruyub müdafiə etmişdi. Amma bu xalqın nankor və xəyanətkar rəhbərləri buna imkan verməmişdi.

Vəzir təəssüflə, ağır bir halda Xocalıda qaldığı son anları xatırlayırdı. O, Xocalı torpağını son nəfəsinə kimi qoruyub saxlayan, müqəddəslik zirvəsində durub, ana yurdu ucalardan uca sayan, onun yolunda həlak olan yurdaşlarından danışındı.

QORXURAM ONUNLA GÖRÜŞMƏYƏ

Neçə gündür ki, onunla görüşə getmək istəyirəm. Bütün qüvvəmi toplasam da bacarmıram. Sanki hansısa görünməz bir əl uzanıb mənə və bu görüşə getməyə qoymur. Hər dəfə görüşə hazırlığında həyəcan və qorxu dolu bir sual qarşısında qalıram: Gedib onunla hansı səhbəti edəcəyəm? O faciəni necə danışacaq, ürəyi gələcəkmi? Axı anadan ötrü bundan böyük dərd, işgəncə olarmı? Ananı bundan da artıq əzablar məngənəsində sıxmaq olarmı? Ananın gözü öündə övladı tikə-tikə doğrayarlarmı?

Çoxdandır, lap çoxdandır ki, Səlimova Nənəslə görüşə can atıram. Amma gedə bilmirəm. Sadəcə olaraq qorxuram, bədənimi titrədib əsdirən həyəcan keçirirəm. Yəqin bu görüşüb səhbət etdiyim, dərdini dinlədiyim bədbəxt xocalıların içində ən döyümlü bu səhbət olacaq.

Amma gedə bilmirəm bu görüşə. Büyük bir qorxu pərdəsinə bürünmüş tərəddüd içindəyəm.

Hadisə necə olub?

Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Səlimova Nənəsi oğlu Arazla birlikdə girov tutub Əsgəranə aparıblar. Əsgərandə ermənilər Nənəş ananın gözü qabağında sevimli oğlu Araza işgəncə verməyə başlayıblar. Günahsız oğlanı tikə-tikə doğrayıblar. Hər dəfə ətini kəsib soxurmuşlar ağızına. Belə əzabla Arazi anası Nənəşin gözü öündə qatlə yetiriblər. Sonra isə Nənəş ananı buraxıblar. Sinosino sağalmaz, çalın-çarpaz dağ çəkəndən sonra zavallı ananı azad ediblər. Yox, elə fikirləşməyin ki, ermənilər xeyirxahlıq və mərhəmət hissi ürəklərini bürüdüyündən bu hərəkəti ediblər. Əsla! İnanmayın! Ermənilər ona görə Nənəş ananı salamat buraxıblar ki, qoy bütün ömrü boyu qovrulub əzab çəksin. Oğul dağını, kəsilib doğranılan övlad ölümünü hansı ana unudub yaddan çıxarar ki? Ona görə də ermənilər Nənəş anaya dəyib toxunmamışdır.

Amma zalimiň edib, vəhşilik göstərib ermənilər! Ananın gözü qabağında oğulu doğrayarları! Dünyanın heç bir xalqında belə vəhşi xislətli, zalim sifətli insan olmayıb hələ! Yer üzündə ən qorxunc və təhlükəli bir varlıq varsa, o da ermənidir!

"ERMƏNİLƏR DIRNAQLARIMI QOPARIRDILAR"

Zülmün, işgəncənin hər formasını sınaqdan çıxarırdı ermənilər. Kimsəsiz, köməksiz xocalılara odlu nifrətlə yanaşır, istədikləri hərəkəti edirdilər. Bizim nağıllardan eşitdiyimiz işgəncə üsullarını ermənilər böyük müvəffəqiyyətlə dinc camaata - ağsaçlı anaya, köməksiz qadına, qocaya, körpəyə tətbiq edirdilər.

Xocalı sakini Cəmil Məmmədovun başına min bir oyun açıblar. 14 min manat pulunu alıblar. Naxçıvanıkda pəyəyə salıb 4 gün ac saxlayıblar. Sonra Əsgərana gətirib nəvəsini orda əlindən alıblar. Nə nəvəsindən, nə də arvadı və qızından xəbər tutmayan, nigaran qalan Cəmil Məmmədovun başına elə müsibət açıblar ki, ağrısı indi də canından çıxmır.

Cəmil Məmmədov: - 4 gündən sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açıdilar ki, Naxçıvanıkda pəyəni cənnət sandım.

Erməni muzdurları ayaq barmaqlarımın dirnaqlarını çəkib çıxartdılar... Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdilər.

"ERMƏNI QƏBİRİSTANLIĞINDA BAŞLAR KƏSİLİRDİ"

Ermənilər həmin o məşəqqətli gündə əsir tutduqları azərbaycanlılarla istədikləri rəftarı edir, istədikləri işgəncəni verirdilər. Ermənilər neçə yüzilliyin ürəklərində yığılib qalan nifrətini dinc camaatin üstünə tökürdülər. İnsanların diri- diri başını kəsirdi ermənilər.

Səriyyə Talıbova: - Bizi erməni qəbiristanına gətirdilər. Burada baş verənləri danişmağa çətinlik çəkirəm: 4 nəfər gənc mesxeti türkünü və 3 azərbaycanlinı bir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər... Bundan sonra əsgərlər və yaraqlılar valideyinlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyi ilə meyidləri dərəyə tökdülər. İncan cildinə girmiş bu vəhşilərin üzəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərini dəldilər...

AZƏRBAYCANLILARIN GÖZLƏRİ ÇIXARILIRDİ

Bəli, ermənilər həmin o hadisədə insanları dünyada ən şirin nemət olan göz işığından məhrum edir, sonra qətlə yetirirdilər. Ermənilər qəsdən belə zülmü edirdilər.

Doğrudan da, əgər insanı öldürəcəksənsə, onda niyə işgəncə verib gözlərini çıxarırsan?

Həsənova Fitat, Xocalı sakini. - Yaziq qadına ermənilər görün hänsi işgəncəni veriblər!

Başına vurub zədələyəndən sonra əl-qolunu bağlayıb bədbəxt qadının gözlərini çıxarıblar.

Məmmədova Məhruzə, Xocalı sakini. - Yaziq qadına verilən işgəncələr daha dözülməzdır. Ermənilər qadını necə əzabla öldürüb'lər! Baxın, diqqət edin, bu zülmə, bu vəhşiliyə! **Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar köməksiz qadını.** Sonra kinli ermənilərin ürəyi bununla da soyumayıb. Sonra qadının döş vəzilərini və burnunu kəsiblər.

Məmmədova Tamara Səlim qızı. - Yaziq qadına verilən işgəncə dözülməzdır, üzəkparçalayandır. Ermənilər bu zülmkarlıq və zalimliğine görə nifrətə layiqdir! Ana müqəddəsliyinə hörmət, ehtiram bir yana qalsın, heç olmasa o əzablı ölümə düçər etməyəyədin bu qadını! Erməninin gözünü vəhşilik, qatillik pərdəsi elə tutub ki, hələ də anlamır ana müqəddəsdir, ana dünyanın, hamının anasıdır. Millətindən, irqindən asılı olmadan hamı anaya, qadına eyni ehtiramla yanaşmalıdır. Budur erməninin azərbaycanlı qadını Məmmədova Tamaraya olan "münasibəti". - **Əvvəlcə bədəni gülə yarası alıb. Sonra yaralı qadına ermənilər növbəti işgəncəni verib: bədbəxtin gözlərini çıxarıb onu həyat işığından məhrum ediblər.** Bununla da ürəyi soyumayan ermənilər qadının döşlərini kəsib qətlə yetiriblər.

Aslanov İqbal Bahadur oğlu. - İqbalın ölümü çox faciəlidir. İqbalın başına açılan oyunları sakinliklə qarşılamaq olmur. İqbalın böyük işgəncə ilə qətlə yetirildiyini təsdiq edən sənədləri həyəcansız, sarsıntısız oxumaq olmur. İqbal milli orduda döyüşürdü. Doğma torpağı Xocalını qəhrəmanlıqla qoruyurdu. İqbal bilmirdi ki, bir gün amansız düşmən gəlib yurdunu alacaq, onu isə əzabla qətlə yetirəcək. İqbal hər gün qarşısını kəsdiyi düşmənin belə amansız olacağını, türk qanına hədsiz dərəcədə susadığını düşünməzdi də. Əgər düşünsəydi özünə qəsd edər, zalim erməni əlinə keçməzdi. Çox heyf İqbaldan. Çox heyf ki, erməni vəhşiliyinin onu bu hala salacağını fikirləşmirdi də. İnsan olan kəsin bu dəhşətləri edəcəyinə inanmırıdı.

...İqbalın əvvəl gözlərini çıxartdı ermənilər. Onu dünya işığına həsrət qoydular. Sonra cinsiyyət üzvünü kəsib yandırdılar.

İgid və qəhrəman İqbal beləcə qətlə yetirildi.

YANDIRILANLAR

Ermənilərin ən vəhşi cəza üsullarından biri adamları diri-diri yandırmaq idi. Azəri türklərini yandırmaqdan böyük zövq alırdı ermənilər. Özü də yana-yana əzab çəkib olən insanın iztirablarından rahatlanır, xoş bir əhval keçirirdilər. Yanan türk övladı idisə niyə sevinib şad olmayıyadı ermənilər. Onlar ki, pis hərəkət etmirdi, öz ulu

babalarının ən böyük istəyini həyata keçirirdilər. Nə idi bu istək?

Azəri türklərini işgəncə ilə öldürmək. Və indi də ermənilər öz sələflərinin murdarlanmış ruhlarını şad edirdilər.

Yandırılırdı xocalılar, min bir işgəncə ilə qətlə yetirilirdi günahsızlar. Hüseynov Şakir Mustafa oğlu.

- **Şakir milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu bütövlükdə yandırıblar.**

İmani Ağayar.

- Ağayar milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu da yandırıblar.

Məmmədov Saday.

- Saday milli orduda döyüşür, doğma torpağını qoruyurdu. Ermənilər Sadayı da yandırıblar.

Hüseynov Allahverdi Qulu oğlu.

- Heç bir günahı olmayan Allahverdini də qəddar ermənilər yandırıblar.

Rəcəbov Cəbrayıł Mehdi oğlu.

- Ermənilər Xocalıya girəndə Cəbrayılı əsir alıb əl-ayağını məftillə bağladılar, sonra üstünə benzin töküb yandırdılar.

Fərzəliev Cahan Hümbət oğlu.

- Ermənilər qəddarlıqla onu yandırıblar.

Kərimov Firuz.

- Ermənilər onu da işgəncə ilə öldürüb yandırıblar

QADINLARIN DÖSLƏRİNİ KƏSİRDİLƏR

Ermənilərin əsir qadınlara olan münasibəti insan rəftarından tamam uzaq idi. Əsir Xocalı qadınlar istənilən təhqirə və şəxsiyyət alçaqlığına məruz qalırdılar. Əsir qadınların gözü qabağında övladını öldürür, qətlə yetirirdi ermənilər. Qadınları ən ağır işlərdə işlədir, olmazın işgəncə verirdilər. Onların namusunu ləkələyir, ismətinə toxunurdular. Bununla da bu alçaq hərəkətlərlə də sakitləşmirdi ermənilər. Ürəklərindəki kin soyumurdu. Yaziq Xocalı qadınlarını işgəncə ilə öldürdü ermənilər. Qadınların döslərini kəsirdilər.

Kərimova Firəngül.

- Döşünü kəsdikdən sonra qulaqlarını kəsmişdilər. Sonra gözlərini çıxarıblar. Sonra da bədənini doğrayıblar.

Özimova Dilarə Seydulla qızı.

- Döşü kəsilmiş, güllələnmişdir.

Məmmədova Tamara Səlim qızı.

- Dösləri kəsilmişdir. Gözləri çıxarılib. Bədənidə güllə yarasıvardı.

CİNSİYYƏT ÜZVLƏRİ KƏSİLİRDİ

Erməni vəhşiliyini sübuta yetirən bir cəza üsuludur bu. Ermənilər dünyada ən qəddar və qatil adamların belə qəbul etmədiyi vəhşi "cəza üsulunu" azərbaycanlılara tətbiq edirdilər. Köməksiz, günahsız adamları içəridən qırıb məhv edir, sonra qətlə yetirildilər.

Ermənilər əsir azərbaycanlıların cinsiyyət üzvlərini kəsirdilər.

Səlimov Bahadur. Xocalı sakini.

- Cinsiyyət üzvü kəsilmiş, sonra yandırılmışdır. Behbudova Sürəyya Yusif qızı.

- Cinsiyyət üzvünə çoxlu gülə vurulmuşdur.

Öldürülüb tanınmaz hala düşən çoxlu xocalının cinsiyyət üzvü kəsilmişdir.

İÇKİ ŞÜŞƏLƏRİ CƏZA ÜSULUDUR

Bu haqda camaat arasında danışışq gedirdi. Söz-söhbət yayılmışdı ki, ermənilər doğrudan da belə vəhşiliklər edirmişlər. Sübutlar, dəlillər ermənilərin belə "cəza üsulunun" mövcudluğunu təsdiqlədi. Xocalı əsirlərinə isə ermənilər daha tez-tez belə "üsulları" tətbiq edirdilər.

Kərimov Samuray. Xocalı sakini.

- Arxa keçəcək dəliyində boş içki şüşəsi. Bu işkəncədən sonra onun gözlərini çıxarıb gülələmişlər.

İndi bu vəhşiliklərdən sonra erməniyə nə ad vermək olar? Ermənidə insafin, mürüvvətin, vicdanın olmadığını bu faktlar sübuta yetirmirmi? Bəlkə dünyanın hansı bir xalqısa bu hadisədən sonra erməniyi müdafiəyə qalxacaq, onun tərəfində dayanacaq? Yox, inanmiram belə "məcüzənin" baş verəcəyinə? Bu hadisəni eşidib bilən hər kəs erməniyə yalnız bu adı verməlidir: Kafir! Kafir erməni!

KAFİR ERMƏNI!

Erməni kafirdir! Erməni zülmardır! Erməni insan qanı içəndir! Kafir erməni yer üzündə zalimliq, işgəncə bitirəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cəhənnəmə döndərəndir! Büyyük Allah adına, müqəddəs insan adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kəlamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qalanıb yanmalıdır!

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəhşiliyin, zülmün qabağında erməniyi cəzasız qoymayın! Bütün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyb zülmkar erməniyi, kafırlıq libasına bürünmüş bu qorxunc varlığı yaşadığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səhrasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüyü gözləyin, ey insanlar! Ey adı nurlu

Məhəmmədin övladları! Kafir ermənidən həmisə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafırların cəzası haqda:
"Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik"; Fus-silət ["/Müfəssəl izah edilmiş"] surəsi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi - Xocalı qırğını oldu. Yüzlərlə insanın nahaq qanı axıldı. Adamlar vəhşicəsinə qətlə yetirildi...

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

1. Kərimov Manaf Tanrıverdi oğlu. 23 yaşında. Fəhlə. - Başın və ətrafların qəlpə yaraları.
2. Zeynalov Məhəmməd Məsi oğlu. 35 yaşında. - Ətrafların gullə yaralarından həlak olmuşdur.
3. Həsənov İlqar Ələkbər oğlu. 53 yaşındadır. - Başın gullə yarasından həlak olmuşdur.
4. Əzimova Pərvanə Hüseyn qızı. 45 yaşında. Evdar qadın. - Döş qəfəsinin gullə yarasından həlak olub.
5. Əzimov Həsənbala Şahmurad oğlu. 57. yaşında. - Başın gullə yarasından həlak olmuşdur.
6. Məmmədov Eldar Əmirxan oğlu. 34 yaşında. Fəhlə. - Başın gullə yarasından həlak olub.
7. Kərimova Firəngiz Mütəllim qızı. 60 yaşında. Evdar qadın. - Döş qəfəsinin gullə yarasından həlak olub.
8. Ələkbərov Aydın Təvəkkül oğlu. 12 yaşında. Şagird. - Başın gullə yarasından həlak olub.
9. Nəbiyeva Sara Əkbər qızı. 24 yaşında. Evdar qadın. - Sağ budun qəlpə yarası, sağ əlin parçalanması.
10. Eyvazov Hidayət Əli oğlu. - Başın qəlpə, sol gözün çıxarılması, qarnın və budun gullə yarasından həlak olub.
11. Xanməmmədov Barat Kamil oğlu. 23 yaşında. Fəhlə. - Döş qəfəsinin ön səthinin gullə yarasından həlak olub.

12. İsgəndərov Əliabbas Qara oğlu. 24 yaşında. - Döş qəfəsinin arxa səthinin gullə yarasından həlak olub.
13. Həmənova Gülçöhrə. - Döş qəfəsinin və qarnın gullə yarası, sol əlin pəncədən kəsilməsindən həlak olub.
14. Həsənov Şöhlət Üsub oğlu. - Döş qəfəsinin gullə yarasından, yuxarı ətrafin kəsilməsindən həlak olub.
15. Mikayılov Araz. - Döş qəfəsinin, qarın və sağ budun gullə yarasından həlak olub.
16. Məmmədov Rasim Səlim oğlu. - Baş qəlpə yarasından, kəllə qapağının qopmasından həlak olub.
17. Naməlum kişi meyidi. Təxmini yaşı 25-35. - Döş qəfəsinin ön səthinin gullə yarası, qulaq seyvanının və cinsiyət üzvünün, döş qəfəsinin kəsilmiş yaraları.
18. Naməlum kişi meyidi. Təxmini yaşı 20-25. - Başın gullə yarası, göz almalarının çıxarılması, başın kəsilmiş yarasından həlak olub.
19. Bədəlov Tofiq. - Tankla əzilmiş, yandırılmış, gözləri çıxarılib, qulaqları kəsilmişdir.
20. Abışov Əli Əbdül oğlu. - Bədənin küt travması, skelet sümüklərinin çoxlu sıniqları.
21. Əzimov Natiq Abbasqulu oğlu. - Kürək nahiyyəsinin gullə yarasından həlak olub.
22. Səfiyeva Gözəl. - Bədənin müxtəlif nahiyyələrinin gullə yarasından həlak olub.

XOCALI RAYON PROKURORU GİLEYLİDİR

Prokuror niyə gileyli olmasın ki? Prokuror niyə günahkar rəhbərlərimizdən odlu-alovlu danışmasın ki? Axi, XX əsrin bu ağır və qanlı cinayəti prokurorun gözü qabağında baş verib. Prokuror bu qanlı qırğıının qarşısını almaqdan ötrü hansı işləri görməyib? Kimlərə teleqramlar, məktublar göndərməyib, kimlərə ağız açıb kömək istəməyib? Prokuror rəhbərlərin laqeydliyini, bəzi siyasetçilərin isə xalqın taleyi ilə oyun oynadığını yaxşı görürdü.

Xocalı rayon prokuroru, kiçik ədliyyə müşaviri Atakişi Atakişiyevlə dənizkənarında, sakit bir yerdə oturub söhbət edirik. Atakişi bəy böyük təssüs və ürək ağrısı ilə o qanlı hadisəni danışır: - 1991-ci il sentyabrın 2-də respublika Baş prokurorunun əmri ilə məni Əsgəran rayon prokurorluğununa müavin təyin edib Xocalı şəhəri üzrə, Xocalı şəhərində oturmaqla prokuror səlahiyyəti verilmişdi. 1992-ci ilin yanvar ayının 28-də Xocalı rayonu yaradıldı və məni Əsgəran rayon prokurorunun müavini vəzifəsinə təyin etdilər. Xocalıda vəziyyətin ağırlığı ilə bağlı iş planımız aşağıdakı kimi idi: - Mən, icra hakimiyyətinin başçısı Elman Məmmədov, rayonun milis şöbəsi, aeroport milis şöbəsi, yerli özünümüdafıə dəstəsi və idarə, təşkilatlarla birlikdə Xocalının müdafiəsində dayanırdıq. Bu işlərə rəhbərlik mənə və icra hakimiyyətinin başçısı Elman Məmmədova tapşırılmışdı. Elman bəylə mən müəyyən müddətə Xocalıdan çıxır, tanışığımız və ya yoldaşlıq etdiyimiz icra hakimiyyəti başçılarından hərbi sursat alıb gətirirdik Xocalıya. Mən özüm dəfələrlə Saatlı, Sabirabad, Hacıqabul, Əli Bayramlı,

Biləsuvar, Cəlilabad, İmişli, Şamaxı rayonlarının real köməyini görmüşəm. Elman müəllim isə Bərdə, Yevlax, Ağcabədi, Gəncə, Tovuz və Qazax rayonlarından hərbi sursat təşkil edib Xocalıya gətirib. Belə çətinlik və əzabla Xocalının müdafiəsini təşkil edirdik. Ümumiyyətlə, mən Xocalıda olanda ilk dəfə milis şöbəsində 7 avtomat vardı. Qalan silahların isə hamisim özümüz öz gücümüzə və yaxud dolayı yolla pulla alıb Xocalını silahlandırmışdım. 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayonunun içərisində bizim UAZ markalı maşında 3 nəfər öldükdən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən sonra ermənilər Əsgəran qalasını böyük panellərlə hördülər. Yol kəsildi. Xocalıların çıxış yolu yalnız hava xəttinə bağlı idi. Vertolyotlarla sursat, ərzaq və digər təchizat vaxtında təmin olunmadı. Son üç ayda isə Xocalıya Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən heç bir yardım olmayıb. Hətta məsləhətçi də yox idi. Mən fevralın 13-dən 25-nə kimi Ağdamda - qərargahda olub, respublika rəhbərliyini vəziyyətlə məlumatlandırı, mühasirəni yarmaq üçün iş aparırdım. Amma hazırlanın əməliyyatlar dəfələrlə kimlər tərəfindənə pozulurdu. Vəziyyət isə ağır idi. Xocalı göz görə-görə əldən gedirdi. Lakin yuxarıdan - Bakıdan biza heç bir kömək göndərilmirdi. Belə olduqda fevralın 25-də gündüz saat 12-də respublika rəhbərliyinə daha bir teleqram vurdum. Qeyd edim ki, bu mənim növbəti teleqramlarımından biri idi. Bu teleqram o vaxt vurulmuşdu ki, onda hələ Xocalını ermənilər almamışdı. Bu teleqram alınanda müəyyən cəhd göstərilsəydi, şübhəsiz ki, dinc əhalinin qırılmağının qabağı alınırdı.

TELEQRAM**Azərbaycan respublikası prezidenti****A.Mütəllibov yoldaşa****SURƏTİ: Azərbaycan respublikası baş prokuroru****M.Babayev yoldaşa****SURƏTİ: Azərbaycan televiziya və radio şirkətinin****24 saat programına**

Əziz rəhbərlərimiz! Xocalı rayonu artıq əldən gedir. Bütün bu hadisələr Xocalının üstündədir. Xocalı gedərsə DQMV ermənilərin olacaq. Biz Xocalını saxlasaq, DQMV bizim olacaq. Ona görə də Əsgəran aradan götürülməlidir.

Artıq 25 gündür Xocalıya heç bir vertolyot işləmir. Hazırda Xocalıda 7 min əhali yaşayır. Arvad, uşaq, qoca və s. Əgər siz bizə kömək etməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək gözləyirik. Xocalı Azərbaycanın taleyiini həll edir.

*Xocalı rayon**prokuroru: A. Atakişiyev.*

Görünür, respublika rəhbərliyi mənim teleqramımın da üstünə qara bir örtük saldı. Əgər belə olmasaydı cəmi 5 - 6 saat sonra o qanlı faciə baş verərdimi?

...Nəhayət, elə həmin gün, fevralın 25-də axşam saat 10 radələrində Xocalıdan telefonçu Gülsən məni telefonla çağırıdı ki, Xocalı hərbi texnika ilə dörd bir tərəfdən mühasirədədir. Texnika yavaş-yavaş şəhərə yeriyr.

Təxminən gecə saat 12-ə qədər hər beş dəqiqədən bir mənə bu haqda məlumat verilirdi. Mən isə bu məlumati respublikanın prezident aparatına, Bakı şəhər icra hakimiyyətinə, respublika Baş prokuroruna çatdırırdım. Bütün qərargah üzvləri rayon daxili işlər şöbəsinin rəisinin otağında idilər, onlar da hər yerə məlumat verirdilər. Mən Şuşa hərbi komendantı Rəhim Qaziyevlə iki dəfə telefonla danışdım. İcra hakimiyyətinin başçısı ilə əlaqə saxladım. Heç yandan kömək göstərilmədi. Gecə saat 12-də, bəlkə də birin yarısında Gülsən mənə dedi ki, yoldaş prokuror, şəhəri dörd tərəfdən yandırırlar, mən artıq poçtdan çıxıram. O poçtdan çıxdı, rabitə xəttimiz qırıldı, hava telefonu ilə poçtun rəisi gecə saat 2-yə qədər mənimlə danışa bildi. Sonra onunla da əlaqəmiz kəsildi. Mən həmin gecə təxminən saat 4 - 5 radələrində Ağdamda olan xocalılarla bərabər Şelli tərəfə getdik. Təxminən saat 5 radələrində adamlarımızın bir hissəsi - yaralı qaçqınlar göründülər. Və dəhşətli xəbərlər verdilər: bizi qırıdlar, əsir götürdülər, ölen öldü, qalanlar gəlir və s. Biz Şelli dağlarından Naxçıvanikə qədər gedib yaralılarını, önlərin meyidlərini daşımağa başladıq. Hadisəni bütün Ağdam rayonu bildi və silahlı adamlar yaralıları, meyidləri gətirmək üçün dağlara səpələndilər. Biz fevralın 26-sı, 27-si, 28-ci və 29-da dağlardan yaralı və meyidləri daşıdıq.

Prokuror o faciəli hadisəni danışanda, gördüyü insan ölümlərini xatırlayanda acı-acı ağladı.

XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI DƏRDLİDİR

Ağdam məscidinə Xocalı meyidlərini gətirmişdilər.
Birdən ayağı kəsik meyidlərdən birinə baxan kimsə dedi:

- Ora baxın, ora baxın. Yazlıq Zərif xalanı gör necə öldürüb'lər! Elman müəllimin anasını baxın nə hala salıblar!

Sonradan Zərif xalanın o dəhşətli ölümü başqa xocalıların faciəsi kimi yadımdan çıxmırıldı. Və həmişə də faciəli ana dağı çəkmiş Elman Məmmədovu görmək istəyirdim. Tezliklə Elman bəylə görüşdüm, söhbət etdim. Və məlum oldu ki, Elman müəllimin sinəsinə çəkilən yalnız ana dağı deyil... Xocalı rayon icra hakimiyyətinin başçısını ölən xocalıların hamısı ağrıdır, bütövlükdə o faciə qəlbini sıxır, incidir. Elman bəy o faciəni sakit danışa bilmir və tez-tez təkrar edir: "Hadisə olmaya bilərdi".

Amma fevralın 25-dən 26-na keçən gecə o qanlı hadisə baş verdi. **Elman Məmmədov ürək ağrısı ilə o faciəni danışır:**

- Fevralın 25-də təxminən gecə saat 11-in yarısında dəhşətli atışma başlandı. Hərbçilər bütün istiqamətlərdən şəhəri atəşə tuturdular. Gecə saat 1-ə yaxın fin evləri tərəfdən camaat qaçmağa başladı. Gecə saat 2-yə kimi davam gətiə bildik. Axırda qalmağın qeyri-mümkünlüyünü hiss edib geriyə qayıtdım. Gördüm ki, evimizdə 40-a qədər

adam var. Camaati da götürüb gəldim dəmiryolu körpüsünün yanına. Gördük 500-600-ə yaxın adam da burda toplaşıb. **Rəhmətlik Əlif Hacıyev də burda idi.** Fikirləşdik ki, camaati qırğına verməməkdən ötrü keçilməz bir sədd tapaqq. Çünkü ermənilər adətən keçilən yollarda dayanıb pusqu qurarlar. İnanmazlar ki, çətin yoldan keçib gedək... Hava işıqlaşanda Əsgəran-Naxçıvanık yoluna çatdıq. Sən demə, ermənilərin əsas pusqu yeri elə bura imiş. Camaati başladılar qırmağa. Burada çoxlu uşaq və qadın həlak oldu. Adamların bir hissəsi Gülablı kəndinə sari getdi və orada 200 nəfərədək adamı ermənilər girov götürdü. Biz şəhərin sağ qalmış sakinləri üçün atəşlə sıpər yaratdıq və onların bir qismi Ağdama çata bildi. Biz isə ermənilərin (doqquz yoldaşımıla) mühasirəsindən çıxa bilmirdik. Orda bir xəndək vardı. Güllələrdən qorunmaq üçün girdik xəndəyə. Amma ermənilər gördü bizi. Hər yandan atəşə tutdular. Yoldaşımız Müşfiqi də vurub yaraladılar. Olduq beş yaralı. Müşfiqin halı lap pis idi. Elə inildiyirdi ki, yaram ağırdır, dəyməyin. Ona bir qranat verdik ki, özünü qorusun. Çünkü bura təhlükəli idi və biz daha qala bilməzdik. 200 metrə kimi sürünb yerimizi dəyişdik. Heç özümüz də bilmədən uzanmışlıq iki erməni səngərinin arasında. Qəfildən yaxınlığında uzandığımız səngərdən dəhşətli atışma başladı. Hara atdıqları bilinmirdi. Bir müddətdən sonra güllə səsləri kəsildi. Axşam saat 8-dən səhərə kimi biz fırlanıb, fırlanıb eyni yerə gəlib çıxmışq. Duman olduğundan heç yanı görə bilmirdik. Hava işıqlaşanda yolu çətinliklə

müəyyənləşdirib gəlib çıxdıq Ağdama. Həmin yerdən Ağdama 10-15 dəqiqlik yol idi. Amma biz neçə saat orda fırlanmışdıq. Ağdama gəlib çatanda əl-ayağımız bütövlükdə donmuşdu. Ağdamda öyrəndim ki, bəzi qəzetlər həlak olmağım haqda yanlış məlumat verib. Ağdama çatan kimi bir az özümə gəlib getdim qərargaha. Qərargahda heç kim yox idi. Fevralın 27-də respublikanın prezidentinə, Ali Sovetin sədrinə, Baş nazirə zəng vurdum ki, onlarla danışım. Lakin heç biri cavab vermədi. Amma bilirdim ki, ordadırlar. Özləri qaçırmənimlə danışmaqdan. Şuşaya - Rəhim Qaziyevə zəng vurdum. İlk məlumatı verdim ki, hər yerə yayıb çatdırınsın. Bu vaxt bir oğlan dedi ki, bəs televiziya Xocalı haqqında yalnız məlumat verib. Axır ki, Ağdamdakı respublika nümayəndəliyini tapıb hirslə dedim: Sağ olun! Sağ olun ki, bu xalqı qırıldıınız! Yenə sağ olsun rəhmətlik Allahverdi. Neçə xocalını girovdan qurtardı, neçəsinin meyidini gətirdi. Allahverdi bu işi heç bir dövlət tapşırığı olmadan görürdü. Sonra Moskvaya gedib iki saat qırx dəqiqli mətbuat konfransı keçirdim. Bizim televiziya təəssüflər ki, həmin konfransın cəmi 10 dəqiqləsini verdi. O faciəli gündə çoxlu qohumum qırıldı. Anam həlak oldu, qaynatamın iki oğlu, iki nəvəsi, iki yeznəsi öldü, xalamın əri və oğlu öldü, iki nənəm iki uşağı ilə öldü. Cox, çox adamım qırıldı o faciədə. Əslində orda ölünlərin hamısı mənim doğmalarımdı...

GİROVDAKİLARI GÖZLƏYƏNLƏR

*Həp cahan qanlı bir kitab əlan,
Bu, fəqət bir sahifədir ondan.
Qopuyor hər tərəfdə min fəryad...*

H. CAVİD

*J*indi hər yanda min fəryad qopur. Göylərin ulduzları söyük, günəşin görünməzdirdir. Dünən sevinib gülən, şadlıq və məstanəlik içində xumarlanan dünyamız qara günə bürünüb matəm beşiyindədir. Matəmə bürünmiş dünyamızın bir parça qara torpağında dəstə-dəstə gəzişən insanlar sonsuz kədərin ağır yükünə dözə bilməyib əyilə-əyilə gəzirlər. İnsana ölüm gülləsindən də sərrast atılıb ağır dərd gətirən bir zərbə də varmış; əsarətdə, girovda doğma bir adamı gözləmək! İntizarla, həyəcanla gözləmək! Hər zaman onun görünəcəyi və gəlib bağlı qapını açacağı ümidi ilə gözləmək!

Biçarə xocalılar, zillət içində çeynənən xocalılar! Hər gün zəif bir ümid işığı ilə yollara boylanıb girovda qalan doğmalarını gözləyir! Çoxu doğmalarının, qohumlarının öldü-qaldısından xəbərsizdir! Eləcə girovda sanıb həsrətlə qayıdacağı ümidiндədir! Amma xocalılar yaxşı bilir ki, o cəhənnəm alovundan az, çox az adam sağ qayıdib gəlir. Yalnız inamın zəif, söyük bir şoləsinə boylana- boylana qalıblar.

Girovda kimlər qalıb? Onlardan bir xəbər-ətər varmı?

Məmmədova Cəmilə:

- Ermənilər üç dayımı öldürüb girovda: Səlimov Fəxrəddin, Səlimov Araz, Səlimov Mikayıl. Arazla Fəxrəddin evli idi, Mikayılın isə 24 yaşı vardi. Milisdə işləyirdi. Arazın iki qızı, bir oğlu qalıb. Hələ nə qədər girovda qohumlarımız qalıb!

Girovdakı qohumlarım:

1. Məmmədov Saday Süleyman oğlu.
2. Əliyeva Sürəyya - xalamdır.
3. Haqverdiyev Şahin Məşdi oğlu. Aeroportda milisdə işləyirdi.
4. Əliyev Ağəli.
5. Paşayev Ələddin Bəhlul oğlu. 1961-ci ildə anadan olub.
6. Zeynalov Tofiq Aslan oğlu.
7. Zeynalov Eldar Aslan oğlu.

Bu adamlar girovda sağdırımı görən? Vaxtsız, vədəsiz ömürlerini qırıb ölüm dənizinə atmayıblar ki, onları? Yenə doğma elə, obaya qayıda biləcəklərmi? Aylarla gözü yolda qalanlarını sevindirəcəklərmi?

Suallar cavabsızdır, sonu görünməzdir...

Quliyev Anahid:

- Girovda qalan qohumum birdirmi, ikidirmi? Allah ermənilərə zülm etsin. Atamı, anamı, bacımı, əmimi girovda saxlayırlar. Heç birindən düz-əməlli xəbərimiz

yoxdur. Elə bir-iki dəfə orda görən olub. Bir-bir adlarını deymim:

1. Əliyev Ülfət İman oğlu.
2. Əliyeva Çiçək Ələsgər qızı.
3. Əliyev Firdovsi İsa oğlu.
4. Əliyeva Heyran Mürşüd qızı.
5. Abbasov Savalan - babamdır. 80 yaşında. Süleymanov Tofiq. Tələbə.

- On iki gün meşədə qalmışam. Anam yanında donub öldü. Hər yanımız meyidlə dolu idi. İki bacım da yanında idi. Gecələr canavarlar üstümüzə hücum çəkirdi. Tez ocaq qalayıb qorunurduq. Arvadlar aqlaşır, qışqırışıldır. Min bir işgəncə ilə gəlib çıxdım Qarağacı qəbiristanlığına. Qəbir daşlarının üstündə azərbaycanca yazıları görəndə bildim ki, ermənilərin arasından çıxmışıq. İndi də girovda qalan qohumlarımın yolunu gözləyirəm.

Girovdakı qohumlarım:

1. Hümbətov Talış İsgəndər oğlu. 55 - 60 yaşında.
2. Mahmudov Əliman. 42 yaşında.

...Girovda qalanını gözləyənlər çöxdür. Lap çöxdür. Heç kim ümid çırğını söndürmək istəmir. Əgər meyidi tapılmayıbsa, deməli sağ qala bilər. 30 yaşlı oğlunu gözləyən Hürü xala da bu ümidlə yaşayır. Ciyərparasının qayıdacağına inanır. Məhsəti türkű olan Çaxalov Vəhdinin də faciəsi də böyükdür. Min bir müsibətlərdən sonra Xocalıda məskən salan Vəhdinin indi altı nəfər yaxın adamı gəlib çıxmayıb. Vəhdi də onları girovluqda hesab edir. Viddadi Əliyev isə əsəbi halda deyir: "Qaynatam altı nəfər ailə

üzvü ilə birlikdə yoxdur. Yəqin ki, ermənilər girov saxlayır: Üç qızı, oğlu, həyat yoldaşı, özü, Allah bilir ki, hansı müsibətdədirlər.

...Xocalılar ağır dərd içində girovda qalan doğmalarını gözləyir. Kimdən xəber gəlir, kimdən isə heç bir səs-soraq yoxdur. Həsrətli yollara hər gün minlərlə həsrətli göz dikilir. Xocalılar girovdakıları gözləyirlər.

MÜSTƏNTİQ NARAZIDIR

Azərbaycan Respublikası prokurorluğunun müüm işlər üzrə müstəntiqi Aydin Rəsulovla söhbət edirik. Xocalı faciəsi üzrə təhqiqat aparan müstəntiq narazılıqla deyir: - Xocalı faciəsinin əsas günahkarı ermənilərdir. Dinc camaatımızı qırıb qətlə yetirən də onlardır. Xankəndində olan 366-ci alayın da cinayətkarlığı çoxdur bu faciədə. Amma burda günahı olan bir qrup adam da var. Təəssüflər olsun ki, həmin adamlar bizim millətlərdən olanlardır. Bu adamlar - keçmiş rəhbərlik və o vaxt bəzi vəzifələrdə çalışanlar idı. Biz o adamlardan hələ də ifadə ala bilmirik. Coxu qaçırlı, gizlənlər, coxu da açıqca boyun qaçırlı. Şübhəsiz ki, gec-tez günahı olanlar cəzalandırılacaqlar.

Müstəntiq Aydin Rəsulov bəzi istintaq materialları ilə məni tanış edir. Görüşüb söhbət edə bilmədiyim çoxlu Xocalı sakinlərinin ağırlı ifadələri var bu sənədlərdə.

NƏZAKƏTİN FACİƏSİ

İsmayılova Nəzakət Lətif qızı. 19 yaşında. - Nəzakət əvvəl Xankəndində yaşayırıdı. 1989-cu ildə Xankəndindən qovulduqdan sonra Xocalıya gəlir. Xocalı şəhər tikiş fabrikində işləyir. Xocalı faciəsində Ağdamda olub. Nəzakət doğma adamlarını itirib o hadisədə.

1. Həyat yoldaşı İsmayılov Vidadi və onun başqa qohumları Xocalıda həlak olublar.
2. Xocalını müdafiə edəndə Nəzakətin doğma qardaşı Quliyev Zakir həlak olub.
3. Nəzakətin yaxın qohumu İsmayılov Səməndər həmin o hadisədə meşədə donub.

NARXANIMIN GÖZ YAŞLARI

Məmmədova Narxanım Heydərəli qızı. 37 yaşında.

- Narxanım Ermənistən Basarkeçər rayonundandır. Ailəlidir. 6 uşağı var. 1988-ci ildə Narxanımı ailəsi və uşaqları ilə birlikdə Ermənistəndən - öz dədə-baba yurdundan qovublar. Narxanım o zaman tikilib böyüməkdə olan Xocalı şəhərinə pənah gətirib. Amma bu torpaq da onun üzünə gülmədi. Bu yeri də ermənilər ona çox gördü. Fevralın 25-dən 26-na keçən gecə ermənilər onların yaşadığı evi mühəsirəyə alıb atəşə tutdular. Atılan güllədən qonşuları Sara Yusifova və onun qızı 5 yaşlı Natəvan Yusifova həlak oldu. Sonra ermənilər onların evinə qranat atdırılar. Nəticədə Nəzakətin həyat yoldaşı Məmməd Məmmədov, oğlanları Mürşüd və Əhməd yaralandılar.

Bundan sonra ermənilər evə soxulub onları tutub Əsgərana apardılar. Əsgəran milis idarəsində həyat yoldasını, 16 yaşlı oğlu Möhləti, 7 yaşlı oğlu Söhbəti ayırdılar ondan. Sonra Narxanımın üstündə olan pulları və qızıl şeyləri tutub aldılar. Narxanımın başına gətirilən oyunlar bununla da bitmədi. Vəhşi ermənilər qadını təhqir etməyə başladılar. Uşaqlarının gözü qabağında qadını zorlayır, alçaldıcı hərəkətlər edirdilər. 2 gün ona bu işgəncələri verəndən sonra bir erməni ilə dəyişib əsirlikdən azad etdilər. Narxanımın həyat yoldası və iki oğlundan bu günə kimi xəbəri yoxdur.

ŞƏRQİYYƏNİN GÖRDÜYÜ DƏHŞƏTLƏR

Həsənova Şərqiyyə Fərhad qızı. 52 yaşında. - Şərqiyyənin əslİ Xocalıdandır. 6 uşağı var. Fevralın 25-i gecəsində ermənilərdən xilas olmaq üçün meşəyə qaçıblar. Meşədə qızı Mehribanı 3 yaşlı oğlu ilə birlikdə itirib. İndiyə kimi xəbər tutmayıb. Naxçıvanik tərəfə çatanda onları hər yandan gülləyə tutublar. Həyat yoldası Həsənov Allahverdi ayağından yaralanıb. Onun gözü qabağında Zamin, Şöhrət və Əlis Hacıyev həlak olublar. O faciədə Şərqiyyə qohumu Səltənətin və onun iki qızının, nəvəsinin də ölümünün şahidi olub. Ermənilər "Qaraqayada" Şərqiyyənin qardaşı Həmzəni, oğlu Etibarı və onun nişanlısı Çiçəyi vəhşicəsinə qətlə yetiriblər. Şərqiyyənin bacısı əri Məhəmmədi də orda qətlə yetiriblər. Başqa

qohumu Saray da üç uşağı ilə donub həlak oldu. Sarayın xalası Bağırova Zöhrə də soyuqdan donub öldü.

Bu faciəli ölümlərin hamısını Şərqiyyə bacı gözləri ilə görüb.

AEROPORT MİLİSİNİN GÖRDÜKLƏRİ

Məmmədov Nizami Teymur oğlu. 22 yaşında. - Nizaminin əslİ Xocalıdandır. Xocalı aeroportunda milis işləyirdi. 25 nəfər yoldası ilə mayor Əlis Hacıyevin başçılığı altında aeroportu qoruyurdu. Fevralın 25-də ermənilər Xocalıya hücum etdilər. Aeroportu əsas "Qaladərəsi"ndən gülləyə tuturdular. Saat 10-dan sonra aeroportu qorumaq artıq mümkün deyildi. Ona görə də Əlisflə birlikdə aeroportdakı stansiyani partlatdılar, sonra geri çəkilib 1500-ə kimi adamı qoruyub Ağdama aparmaq istədilər. Adamların çoxu ayaqyalın idi. Onlar Naxçıvanik istiqamətindən adamları çıxarmaq istəyirdilər. Amma 26-ci günü səhər tezdən ermənilər zirehli texnikadan "Qaraqaya" istiqamətindən odlu güllələrlə adamları qətlə yetirdilər. Həmin o dəhşətli anlarda Nizami çox yaxın adamını itirdi.

1. Atası Məmmədov Teymur ağır yaralandı.
 2. Bacısı qızı Sevda (7 yaşında) güllədən həlak oldu.
 3. Bibisi Həsənova Afiqə, həyat yoldası Vaqif və 3 oğlu, iki qızı ilə həlak oldu.
 4. İstəkli dostu Əlis Hacıyev də orda həlak oldu.
- Ölənlərin sayı yüzlərlə idi. Nizami 30-a yaxın adamlı böyük əziyyətlər çəkib, Ağdamın Şelli kəndinə gəlib çatdı.

TALEHİN DƏRDİ BÖYÜKDÜR

Orucov Taleh Əli oğlu. 21 yaşında. - Əsli ermənistandandır. 1988-ci ilin iyulunda doğma yaşayış yerini məcburi tərk edib. Böyük çətinliklərdən sonra Xocalıda yurd salıblar. Ermənilər Xocalıya hücum edəndə ailə üzvləri və qohumları ilə birlikdə qonşuları Cəmilənin zirzəmisiində gizləniblər. Gecə milli ordudan mayor Tofiq gəlib və tezliklə şəhərdən çıxməğı lazımlı bilib. 40 nəfərə kimi adam meşəyə girmək istəyəndə ermənilər onları tutublar. **Ermənilərin əsir aldıqları 40 adamdan 15-ni elə orda Talehin gözü qabağında güllələyiblər.**

1. Qardaşı arvadı Orucova Məleykə və onun qızı Natəvanı.

2. Məleykənin on beş yaşlı bacısı Məlahəti.

3. Nazimi, Kifayəti, Bəhramı, Muğanı, onun bacısı Simuzəri, anasını Talehin gözü qabağında güllələyiblər.

Ermənilər bir çox "könlülli"nün başını elə orada, onların yanında kəsiblər. Qalan adamları isə Stepanakertə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər. Sonra anasını, onu və 12 yaşlı bacısını əsirlikdən buraxıblar. Atası Əli, qardaşları Nəbi və Famil hələ də ermənilərin əlində əsirdir.

BƏSTİNİN ÖLƏN QARDASI

Bəndəliyeva Bəsti Məşədi qızı. 38 yaşında. Əsli Xocalıdandır. 3 uşağı var. - Fevralın 25-də ermənilər hər yandan onların evini atəşə tutdular. Atılan mərmilərdən biri həyətlərindəki "Moskvic"i yandırdı. Sonra düşən mərmidən evlər yandı. Məcbur olub, meşəyə qaçıdlar. Yolda mindən çox adam gördülər. Qardaşı Davud və Əlif Hacıyev də orda idi. Səhəri günü ayın 26-da Naxçıvanik tərəfə çatanda ermənilər camaatı qırmağa başladı. Həyat yoldaşı Zakir itkin düşdü orda. Bəsti qardaşı Davuddan xahiş etdi ki, ermənilərin əlinə düşməmək üçün onu güllələsin. Lakin qardaşının ürəyi gəlmədi və doğma bacısına təskinlik verdi. Bəsti çox ölümlər gördü orda. Əlif Hacıyev, Zərifə, Zöhrə, Rəşid, Ramil həlak oldular onun gözü önündə. Hələ bu tanıldığı adamlar idi. Bəsti bir təhqiqədici hadisə də gördü orda: ermənilər 16 yaşlı bir qızı saçından sürüyüb harasa aparırdılar. Bəstigil çətinliklə Ağdamın Şelli kəndinə çatdılar. Qardaşı Davud geri qayıtdı ki, adamlara kömək etsin. Davudu orda öldürüb ermənilər. İkinci qardaşı Şahini Dəhrazda girov götürüblər və indiyə kimi bir xəbər yoxdur. Üçüncü qardaşı Cavanşir həyat yoldaşı Bənövşə ilə xəstəxanada müalicə olunurlar. Qardaşı qızı iyirmi yaşlı Heyrananı iki uşağı ilə birgə ermənilər öldürüblər. Heyrananın təkcə 7 yaşlı bir oğlu salamat gəlib çıxb.

ŞIKARIN ATASINI ÖLDÜRDÜLƏR

Hüseynov Şikar Mürşüd oğlu. 32 yaşında. Evlidir. Üç uşağı var. - Hadisə başlayanda Şikar həmyerliləri ilə birlikdə Abdal-Gülablı kəndi istiqamətinə getdilər. Amma ermənilər gördü onları. Hər yandan üstlərinə yağış kimi gülə yağımağa başladı. İki nəfər yaralandı, ikisi həlak oldu. Şikar qardaşı ilə gəlib Abdal-Gülablıya çatsa da orda dayanmadı. Geri qayıdır yaralıları daşimağa başladı. Onların dəstəsində olan iki yüzə yaxın adamdan 40 - 50-si sağ qalmış, qalanı həlak olmuş, ağır yaralanmışlar. Şikar öyrəndi ki, Şelli istiqamətində atası Hüseynov Mürşüd həlak olub. Bacısının yoldaşı Əliyev Əbülfət də nahaqcasına qətlə yetirilib. Bacısı Heyran və həyat yoldaşı Firdovsi Əliyev, uçaqları Elçin və Elgizdən isə heç bir xəbər yoxdur. Yalnız bir bacısı oğlu - Əliyev Mehdi çətinliklə də olsa Ağdama gəlib çatıb.

ELDARIN QIZINI ÖLDÜRDÜLƏR

Hümbətov Eldar Şükür oğlu. 52 yaşında. 11 uşağı var. - Eldar Xankəndində yaşayırıdı. 1988-ci ildə ermənilər onu Xankəndindən qovub. Min bir çətinlikdən sonra gəlib Xocalıda yaşayırıdı. 20 adamlı birlikdə gəlib Abdal-Gülablı kəndinə çıxıblar. Başqa dəstədə olan qohumlarını isə ermənilər Dəhrəz yaxınlığında qətlə yetiriblər, girov tutublar. Qızı Hümbətova Anaxəti və arvadının bacısı Kərimova Firəngizi ermənilər öldürüb. Oğlu Hümbətov

Hümbəti əlindən yaralayıblar. Bacısının əri Zeynalov Tofiq üç qardaşı ilə itkin düşüb. İndiyə kimi bir məlumat alınmayıb.

QARDAŞ BACILARININ MEYİDİNİ AXTARIR

İmanov Həsən Səfər oğlu. 50 yaşında. - Həsən Ağdam aeroportunda dispetçer işləyirdi. Xocalıda çoxlu qohumu yaşayırıdı. Xocalı faciəsini eşidən kimi doğmalarını soraqlamağa başladı. Qaraqaya istiqamətində doğma bacısı Mahmudova Rozanın və onun oğlu Akifin meyidini tapdı. O biri bacısı Dilarə də 6 yaşlı oğlu ilə birgə meşədə öldürülmüşdü. Başqa bir qohumu Zeynalova Çiçayı tikə-tikə doğramışdır. Qohumları Əzimov Həsənbala və onun arvadı Pərvanənin, dayısı nəvəsi 6 yaşlı Aynurun meyidini özü gətirdi Ağdama.

ŞAHMAR KİŞİ BACI HƏSRƏTİNDƏ

Əliyev Şahmar Əliabbas oğlu. 61 yaşında. 8 uşağı var. - Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Şahmar 400-ə yaxın adamlı Kətik istiqamətinə getdi. 4 gün meşədə qaldı. Çoxlu ölenləri, soyuqdan donanları öz gözləri ilə gördü. Meşədə ermənilər onun istəkli bacısı Vəliyeva Zəhrəni öldürdülər. Şahmarın yanında tanışı Səfərəli və Səlimə 3 nəvəsi ilə donub öldülər. Şahmargil 4 gün meşədə qaldıqdan sonra Dəhrəz kəndinə doğru getdilər. Dəhrəzda ermənilər onları əsir aldılar. Kəndə gətirib bütün qiymətli şeylərini götürdülər. Özünü sonra

buraxdırılar. Şahmar kişi bacısının meyidini aparmaq üçün ermənilərə 10 min manat pul verdi. Şahmar kişinin oğlu Kamil isə varalı vəziyyətdə Bərdədə yatırıldı.

BACI QARDAŞLARINI GÖZLƏYİR

Əliyeva Yeganə Hüseyn qızı. 29 yaşında. - Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Yeganə anası, qardaşı Lətif və Lətifin həyat yoldaşı Sevilla birgə ikinci qardaşı Məmmədov Sadayın evinin zirzəmisiində gizləndilər. Səhərə kimi qaldılar orda. Sonra zirzəmidə çıxdılar. Çünki ev yanındı. Birlikdə Qarqar çayına tərəf getdilər. Çayı keçmək istəyəndə ermənilər onları tutdular. Gullə ilə vurub Sadayı yaraladılar. Lətifin yoldaşı Sevili isə öldürdülər. Onu, anasını və qardaşı Lətfi Xankəndinə apardılar. Stepanakertdə onları avtobusda saxlayırdılar. Cörək vermir, başlarına min bir oyun açırdılar. 4 gün burda saxlayandan sonra hərbi maşına mindirib "Qırmızı bazara" apardılar. Füzuli rayonunda saxlanılan bir neçə erməni əsiri ilə onları dəyişdilər. Yeganə bu günə kimi də qardaşı Lətifdən və Sadaydan bir xəbər almayıb.

ZOYA XANIM OĞLUNDAN XƏBƏRSİZDİR

Əliyeva Zoya Əli qızı. 36 yaşında. - Ermənilər şəhərə hücum edəndə Zoya anası Əliyeva Çiçək və qardaşları Rüfət, Əbülfət, oğlu Ülfətlə meşəyə qaçırlılar. 150-yə yaxın adamla üç gün meşədə dolaşdılar. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donub

həlak oldular. Ermənilər onları tutmaq istəyəndə Həsənov Mehdi adlı bir tələbə oğlan atışmağa başladı. Mehdi ermənilərə əsir düşmək istəmirdi. Onu vurub gullə ilə öldürdülər. Mehdi ilə birlikdə Nadir adlı bir oğlan və Zahirə adlı bir qadın da öldürülər atışmada. Onları tutub Dəhrəza gətirəndən sonra aralarından 11 nəfər oğlanı seçib ayırdılar. Onların arasında Zoyanın oğlu Ülfət dəvardı. Zoya bu günə kimi də oğlundan xəbər tutmayıb. Yalnız bir dəfə eşidib ki, sevimli oğlu Əsgəranda girov saxlanılır. Zoyanın dördü bununla da bitmir. Anası Əliyeva Çiçək, babası doxsan yaşlı Savalan kişi meşədə qalıblar. Öldü-qaldılarından bir məlumat yoxdur hələ.

ASLANIN AĞRISI

Zeynalov Aslan Bəhram oğlu. 61 yaşında. 7 övladı var. - Ermənilər Xocalıya girəndə Aslan kişi ailə üzvləri ilə birlikdə Əsgəran istiqamətindəki meşəyə qaçırdı. Bir müddət orda qalandan sonra Dəhrəz tərəfə gəldilər. Orda çoxlu adamlı birlikdə mühasirəyə düşdülər. Atışmada həyat yoldaşı Sayalını və qızı Validəni yaraladılar. Milis işçisi Yunis Rəşid oğlunu isə Aslan kişinin gözü qabağında öldürdülər. Çoxları ağır gullə yarası aldı o döyüsdə. Yaxın qohumu Şəmilin meyidini çətinliklə Ağdama gətirdi Aslan kişi. Amma oğlu Nadirdən dəqiq məlumatı yoxdur. Dəhrəzda ermənilər tərəfindən öldürülüyüünü eşidib. Lakin ata inanmır oğlunun ölümüne.

TEYMURUN QƏM YÜKÜ

Məmmədov Teymur İxtiyar oğlu, 55 yaşında. Beş övladı var. - Ermənilər Xocalıya hücum edəndə o da ailəsi ilə birgə Kətik tərəfə qaçıdı. Dəstədə minə qədər adam vardi. Ermənilər hər yandan onları atəşə tuturdular. Sabahı günü Ağdamın Şelli kəndinə keçmək istədilər. "Qaraqaya" deyilən yerə çatanda yenə adamları atəşə tutmağa başladılar. Ölənlərin sayı-hesabı yox idi. Teymur kişinin 7 yaşlı nəvəsi Sevinc həlak oldu. Həyat yoldaşının bacısı Afiqə, üç oğlu və həyat yoldaşı Vaqiflə qətlə yetirildilər. Qızı Mətanətin qaynatası Zəkəriyyə və onun həyat yoldaşı Şura, oğlu Taleh, bir yaşlı nəvəsi Seymour, qızı Zərifə iki yaşlı qızı ilə Teymurun gözü qabağında öldürüldülər. Teymur özü isə çətinliklə gəlib Ağdama çatdı.

RİZVANIN ANASI YANINDA DONDU

Hüseynov Rizvan Ramiz oğlu, 25 yaşında. - Ermənilər Xocalını tutanda biz baş götürüb Kətik tərəfə meşəyə qaçıq. Yanımızda 200-ə qədər adam vardi. Fevralın 27-də gecə meşənin soyuğuna və şaxtasına dözə bilməyən Rizvanın anası Şərqiyyə arvad donub öldü. Meşədən çıxmaq məqsədi ilə Dəhraz istiqamətinə üz tutdular. Dəhrazda ermənilər hər yandan onlara atəş açıdilar. Rizvanın gözü önündə Mehdi, Zəhra, Bəbir və çoxlu balaca uşaq həlak oldu. 150-ə yaxın adamı ermənilər girov götürdü. Onların arasından 12 nəfər Milli ordu

formalı oğlanları seçib harasa apardılar. Aparılanlar arasında Rizvanın qardaşı Siyavuş, bacısının əri Zakir, Zakirin qardaşı Əliyar da vardi. Ermənilər bütün gecəni qalan əsirləri qarın üstündə, açıq havada saxladılar. Fevralın 28-də onunla birlikdə daha 35 nəfəri də dəyişib buraxıldılar. Rizvan indiyə kimi qardaşı Siyavuşun və başqa qohumlarının taleyindən nigarandır.

ÖVLAD DAĞI YAMANDIR

Quliyev Qaryağdı Soltan oğlu, 47 yaşında. 7 övladı vardi. - Hadisə başlayanda o öz ailəsi və həyat yoldaşının bacısı uşaqları ilə birlikdə Kətik tərəfə - meşəyə qaçıdlar. Meşədə 500-ə kimi adam vardi. Dəhraz istiqamətinə çıxanda ermənilər hər yandan atəş açıdilar. Çoxlu ölü oldu. Sonra başqa istiqamətə üz tutdular. Qardaşı Tahir yolda soyuqdan dondu. Özü çətinliklə gəlib Abdal-Gülablıya çatdı. Sabahı günü gedib qardaşının meyidini gətirdi. Abdal-Gülablıda Qaryağdı kişi çox dəhşətli məlumatlar aldı. Öyrəndi ki, 12 yaşlı qızı Rəvana, 9 yaşlı Nurana, 7 yaşlı oğlu Şükür həlak olublar. Qaynı Sədaqətin 12, 4 və 7 yaşında qızları donub ölüblər. Qaryağdının həyat yoldaşı Quliyeva Sara və qohumu Kərimov Rəşid haldan düşdüklərinə görə meşədə qalıblar.

İRADƏ NƏLƏR SÖYLƏYİR?

Ələsgərova İradə Rəşid qızı. 27 yaşında. - Fevralın 25-i gecəsi ermənilərin əlinə düşməmək üçün anası Şərqiyyə, bacısı Həlimə dörd uşaqla evin zirzəmisində gizlənmişdilər. Amma evlərinin lap yaxınlığında erməni dilində danışq eşidirdilər. Qorxudan qaçıb qonşudakı zirzəmiyə doluşdular. Az keçməmiş oraya 2 əli avtomatlı erməni daxil oldu. Ermənilər onların bütün pullarını və qızıllarını tutub aldılar. Sonra onları mağazanın yanına apardılar. Mağazanın yanında əsir tutulmuş çoxlu adam vardi. Ermənilər onları götürüb Stepanakertə apardılar. 4 gün internat məktəbin binasında saxladıqdan sonra onları Əsgəran rayon Milis İdarəsinə gətirdilər. Martin 1-də onları dəyişib Ağdamə buraxdılar. İradə məhz Ağdamda başlarına gətirilən faciələrin, qırılan qohumlarının dərdini, həmyerlilərin ağrısının böyüklüyünü başa düşdü. Öyrəndi ki, qardaşı Murad iki uşağı ilə meşədə donub. Uşaqlarından birinin 4, digərinin 2 yaşı vardi. Hər üçünün meyidini gətirib Ağdamda basdırıldılar. Danışındılar ki, Muradın bütün qızıl dişlərini ermənilər yarib çıxarıbmış. İradənin bacısı əri Hüseynov Çingizdən isə bu günə kimi bir xəbər yoxdur. Bəziləri onun girovda qaldığını söyləyirlər.

ŞAHİNİN GÖRDÜKLƏRİ

Heydərov Şahin Zülfüqar oğlu. 36 yaşında. Əsli Xocalıdandır. Bərdədə yaşayır. - Hadisə baş verəndən iki gün sonra Ağdama gəlib meyidxanada qohumlarını axtardı. Meyidxanada xalasının - Səfərova Pərinin meyidini tapdı. Xalası başından qəlpə yarası almışdı, ayağının biri isə kəsilmişdi. Fevralın 29-da Şahin tanışları ilə "Qaraqaya" tərəfə meyid gətirməyə gedib. Naxçıvanik kəndindən çox da aralı olmayan bu yerdə o 80-ə yaxın meyid görmüşdü. Meyidlər qorxulu bir vəziyyətə salınmışdı: Hamisinin başı kəsilmişdi. Milis mayoru Əliv Hacıyevin də meyidini orda görmüşdü. Yaxın qohumlarından Səlimov Fəxrəddinin, Səlimov Mikayılin meyidini görmüşdü. Mikayılin bədənində şışlə yandırılmış 100 yanık yeri vardi. Onlar həmin gün Ağdama 80-ə yaxın meyid daşıdlılar. Meyidlərin çoxunda şışlə yandırılmış izlər vardi. Milli ordu formasında olan 3 meyidin isə başı bədəndən kəsilib atılmışdı. Onların şəxsiyyətini müəyyənləşdirmək qeyri-mümkin idi.

CAMALIN DEDİKLƏRİ

Heydərov Camal Əbdülhüseyin oğlu. 57 yaşında. - Xocalıda onun qardaşı Lətif yaşayırırdı. Lətifin 8 uşağından 3-ü həmin gün Xocalıda idi. Fevralın 28-də Camal bir çox tanışı ilə Şelli istiqamətindən meyidləri gətirməyə getdi. Amma ermənilər imkan vermədilər. Nəhayət, fevralın 29-da "Qaraqaya" deyilən yerdən meyidləri daşımaq

mümkün oldu. Təxminən ordakı fermanın iki kilometrliyində çoxlu meyid vardı. Bəzi qadınlar qucağında uşaq öldürülüdü. Meyidlərin bəziləri isə hiss olunurdu ki, yenicə qətlə yetiriliblər. Bir çox uşaqın sinəsini yarib, ürəyini parçalamışdır. Meyidlərin çoxu isə tikə-tikə doğranmışdı. Yaxın qohumu Zöhrənin də meyidini burda tapdı. Zöhrə milli ordu paltarında idi. Zöhrənin ayağının biri kəsilmişdi. Alnından gullə ilə vurmüşdular. Camal sonradan qardaşı Lətifin də acı taleyini öyrəndi. Lətfi ermənilər Xocalıda öldürmüdürlər.

BƏKİR DƏRDDƏN YANIR

Məmmədov Bəkir Şükür oğlu. 55 yaşında. Əsli Xocalıdandır. - Xocalı qırğınlığında Bəkirin də ömrünə iti baltalar vurulub. İtirdiyi yaxın adamlarının ölümü ona böyük dərd gətirib. Bəkirin qardaşı Vaqifi, arvadı Afiləni, 3 oğlunu - Azəri [19 yaşı], Ceyhunu [17 yaşı], Nizaməddini [15 yaşı] Əsgəranda ermənilər öldürüb. O biri qardaşı Oktay itkin düşüb. Qaynatası Məhəmməd, qaynanası Bağdad Xocalıda öldürülüb. Qayınları Səfər və Əşrəf girov düşüblər. Dayısı Əliyev Əyyub Əsgəranda "Uzundərə" deyilən yerdə öldürülüb. Bəkirin o biri qardaşı Şakirin qaynı Əbülfət və qaynatası Rəşid ermənilər tərəfindən öldürülüb. Qardaşı Vidadinin qaynatası da öldürülüb. Qardaşı Vaqifin qaynı Həsən, Həsənin həyat yoldaşı və beş uşağı itkin düşüb. Xalası oğlunun yaxın qohumu Firdovsini də ermənilər öldürüb.

Bu faktlar bir daha ermənin kafirliyini, zalimliq və qəddarlığını sübuta yetirir. Bu faktlar bir daha təsdiqləyir ki, erməni insan qanına susamış qəddar bir varlıqdır. İndi bu vəhşi xislətli erməniyə nə ad vermək olar? Kafir, yalnız kafir! Kafirdir erməni!

KAFİR ERMƏNİ!

Erməni kafirdir! Erməni insan qanına susamış bir varlıqdır. Erməni sənin düşmənin, düşmənidir ey türk övladı! O səni həmisi arxadan vuran, qılınclayandır, O səni hər zaman məhvə sürükləyəndir! Qanlı əməllərinə, qəddar xislətinə görə yer üzündən silinib atılmalıdır erməni! Dünyanın bütün haqsevər insanları bu murdar varlığı yer üzündən qovmalı, müqəddəs torpaqdan uzaqlaşdırmalıdır! Erməni kafirdir, kafir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzaci haqda: "Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə onlar cəhənnəməlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!" Ət-Təğabun ["Qarşılıqlı aldanma"] surəsi.

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

1. Əzimov Natiq Abbasqulu oğlu. - Kürək nahiyyəsinin güllə yarasından həlak olub.
2. Quliyev Əkbər Zəkara oğlu. Milli ordu əsgəridir. - Bədənin güllə yarasından həlak olub.
3. Səfərova Rəfiqə İman qızı. - Bədənin ağır zirehli maşınla əzilməsi.
4. Şadmanova Nazilə Şamil qızı. - Döş qəfəsinin güllə yaralarından həlak olmuşdur.
5. Abdulov Elmar Baba oğlu. - Bədənin arxa səthinin güllə yaraları, ayağın donması.
6. Nəbiyeva Maral. 8 yaşında. - Döş qəfəsinin və sağ bazuńun güllə yarası.
7. Həsənov Əli Mürsəl oğlu. 36 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.
8. Məmmədova Gülli. - Boyunun ön səthinin güllə yarası, sıfətin əzilmiş yarası, döş qəfəsinin küt zədələnməsi.
9. Əzimov Həsənbala Şahmurad oğlu. 57 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.
10. Hüseynov Mürşüd Səməd oğlu. 58 yaşında. Fəhlə. - Döş qəfəsinin güllə yarasından.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi Xocalı qırğını baş verdi. Yüzlərlə, minlərlə günahsız insanın qanı axıldı o gün.

Xocalı soyqırımı zamanı

tamamilə məhv olmuş ailələr

| | | | |
|---|--------------------------------|------|------|
| 1 | Məmmədov Vaqif Şükür oğlu | ata | 1940 |
| 2 | Məmmədova Afilə Ibrahim qızı | ana | 1949 |
| 3 | Məmmədov Azər Vaqif oğlu | oğul | 1972 |
| 4 | Məmmədov Ceyhun Vaqif oğlu | oğul | 1975 |
| 5 | Məmmədov Niyaməddin Vaqif oğlu | oğul | 1978 |
| 1 | Kərimov Samran Soltan oğlu | ata | 1924 |
| 2 | Kərimova Firəngül | ana | 1935 |
| 3 | Kərimov Firuz Samran oğlu | oğul | 1960 |
| 4 | Kərimov Soltan Samran oğlu | oğul | 1969 |
| 1 | Əliyev Firdovsi İsa oğlu | ata | 1956 |
| 2 | Əliyeva Heyran Mürşüd qızı | ana | 1962 |
| 3 | Əliyev Elçin Firdovsi oğlu | oğul | 1982 |
| 4 | Əliyev Elgiz Firdovsi oğlu | oğul | 1984 |
| 1 | Qənbərov Qarsalan Gəray oğlu | ata | 1939 |
| 2 | Qənbərova Validə Boran qızı | ana | 1941 |
| 3 | Qənbərov Nadir Qarsalan oğlu | oğul | 1971 |
| 1 | Qənbərov Səfər Qarsalan oğlu | ata | 1961 |
| 2 | Qənbərova Mətanət Hacı qızı | ana | 1967 |
| 3 | Qənbərov Emin Səfər oğlu | oğul | 1986 |
| 4 | Qənbərova Esmira Səfər qızı | qız | 1985 |

| | | | |
|---|-----------------------------------|-------|------|
| 1 | Hüseynov Mirsiyab Həzrətqulu oğlu | ər | 1922 |
| 2 | Hüseynova Minəş Cümşüd qızı | arvad | 1934 |
| 1 | Həsənova Günəş Əbdül qızı | ana | 1910 |
| 2 | Həsənova Qətibə Mirsiyab qızı | qız | 1951 |
| 1 | Hüseynov Hüseyin İsmayıł oğlu | ata | 1934 |
| 2 | Hüseynova Əziz Alış qızı | ana | 1956 |
| 3 | Hüseynov Xoşbəxt Hüseyin oğlu | oğul | 1963 |
| 4 | Hüseynov Tacir Hüseyin oğlu | oğul | 1972 |
| 5 | Hüseynova Nəsibə Hüseyin qızı | qız | 1982 |

Xocalı faciəsi zamanı şəhid olanların siyahısı

1. Abbasov Vahid Muxtar oğlu 1972
2. Abbasov Vəliyyəddin U mudvar oğlu 1963
3. Abbasov Eyvaz Kamran oğlu 1983
4. Abbasov Elxan Kamran oğlu 1970
5. Abbasov Knyaz Əliqulu oğlu 1963
6. Abbasov Mütəllib Əli oğlu 1972
7. Abbasov Savalan İsmayıł oğlu 1909
8. Abbasov Taleh U mudvar oğlu 1961
9. Abbasova Suqra Əliş qızı 1917
10. Abbasova Həməyıl Canış qızı 1940
11. Abbasova Əntiqə Heydər qızı 1935
12. Abdinov Samir Əmir oğlu 1973
13. Abdullayev İlham Bayram oğlu 1973
14. Abdullayev Yalçın Müzəffər oğlu 1970
15. Abdullayev Yusif Qoca oğlu 1932
16. Abdullayev Mahir Tanrıverdi oğlu 1971
17. Abdullayev Mahir Şahmar oğlu 1971
18. Abdullayev Nüsaməddin Yaqub oğlu 1961
19. Abdullayev Rafiq İnglis oğlu 1969
20. Abdullayev Sərvan Şahmar oğlu 1979
21. Abdullayev Ələddin Salman oğlu 1952
22. Abdülhayeva Maya Saleh qızı 1908
23. Abdülhayeva Maya Sərhad qızı 1986
24. Abışov Eyvaz Talib oğlu 1950
25. Abışov Elşad Qiyan oğlu 1967

| | | |
|-----|--------------------------------------|------|
| 26. | Abışov Etibar Mövsüm oğlu | 1965 |
| 27. | Abışov Mobil Mövsüm oğlu | 1968 |
| 28. | Abışov Səadət Niyaz oğlu | 1967 |
| 29. | Abışov Çingiz Nazim oğlu | 1985 |
| 30. | Abışov Habil Mövsüm oğlu | 1966 |
| 31. | Abışov Əli Əbdül oğlu | 1918 |
| 32. | Abışova Minarə Rəhim qızı | 1910 |
| 33. | Abışova Mədinə Bədirxan qızı | 1908 |
| 34. | Abışova Məryəm Məşədi qızı | 1932 |
| 35. | Abışova Məruzə Məhəmməd qızı | 1930 |
| 36. | Abışova Məhbubə Qurban qızı | 1960 |
| 37. | Abışova Çınarə Nazim qızı | 1982 |
| 38. | Abışova Gülgəz Gülalı qızı | 1964 |
| 39. | Azadov İlham Əyyub oğlu | 1962 |
| 40. | Allahverdiyev Bəhram Mumuş oğlu | 1975 |
| 41. | Allahverdiyev Bəhram Hidayət oğlu | 1976 |
| 42. | Allahverdiyev Vidadi Müsəl oğlu | 1977 |
| 43. | Allahverdiyev Zabil Əkbər oğlu | 1967 |
| 44. | Allahverdiyev Ziyadxan Salah oğlu | 1957 |
| 45. | Allahverdiyev İlham Baxşeyiş oğlu | 1963 |
| 46. | Allahverdiyev Mahir Novruz oğlu | 1974 |
| 47. | Allahverdiyev Mumuş Bəhram oğlu | 1923 |
| 48. | Allahverdiyev Novruz Salah oğlu | 1947 |
| 49. | Allahverdiyev Salah İmamqulu oğlu | 1918 |
| 50. | Allahverdiyev Hidayət Bəhram oğlu | 1936 |
| 51. | Allahverdiyeva Validə Astan qızı | 1963 |
| 52. | Allahverdiyeva İradə Astan qızı | 1965 |
| 53. | Allahverdiyeva Kifayət Hüsenalı qızı | 1942 |
| 54. | Allahverdiyeva Aysən Murad qızı | 1991 |
| 55. | Allahverdiyeva Teybə Nəbi qızı | 1933 |

| | | |
|-----|---------------------------------|------|
| 56. | Allahyarov Etibar Baloglan oğlu | 1968 |
| 57. | Allahyarova Qəmzə Qaraş qızı | 1940 |
| 58. | Allahyarova Şəfiqə Zeynal qızı | 1969 |
| 59. | Aliyev Möhü Məhəmməd oğlu | 1928 |
| 60. | Alışanov Əliqulu Tohid oğlu | 1972 |
| 61. | Alışov Kazım Şura oğlu | 1960 |
| 62. | Aslanov Qulu Bəhram oğlu | 1927 |
| 63. | Aslanov Qəzənfər Qurban oğlu | 1937 |
| 64. | Aslanov İqbəl Qulu oğlu | 1970 |
| 65. | Aslanov Xəqani Kazım oğlu | 1955 |
| 66. | Aslanova Elnarə Tofiq qızı | 1978 |
| 67. | Aslanova Gülsabah Qəyyum qızı | 1972 |
| 68. | Atakişiyev Eldəniz Qaçay oğlu | 1959 |
| 69. | Atakişiyev Fərhad Rəhman oğlu | 1970 |
| 70. | Ağayarov Nəbi İsak oğlu | 1981 |
| 71. | Ağayarov Roman İsak oğlu | 1986 |
| 72. | Ağayarova Züleyxa Yunis qızı | 1965 |
| 73. | Ağayarova Sevinc İsak qızı | 1985 |
| 74. | Ağayev Adil Akif oğlu | 1969 |
| 75. | Ağayev Allahverdi Səttar oğlu | 1982 |
| 76. | Ağayev Vidadi Şəmsəddin oğlu | 1960 |
| 77. | Ağayev Elçin Vaqif oğlu | 1965 |
| 78. | Ağayev Elşən Şükür oğlu | 1965 |
| 79. | Ağayev Zahid Səttar oğlu | 1963 |
| 80. | Ağayev Mübariz Ərşad oğlu | 1970 |
| 81. | Ağayev Rasim Mirsalah oğlu | 1967 |
| 82. | Ağayev Rövşən Məmməd oğlu | 1966 |
| 83. | Ağayev Saleh Quba oğlu | 1956 |
| 84. | Ağalarov Sadiq Şirxan oğlu | 1932 |
| 85. | Ağalarova Güllü Surxay qızı | 1934 |

| | | |
|------|--------------------------------|------|
| 86. | Babayev Bakir Bəbir oğlu | 1965 |
| 87. | Babayev Bəbir Əsgər oğlu | 1942 |
| 88. | Babayev Qədir Əsgər oğlu | 1935 |
| 89. | Babayev Ramiz Şəfa oğlu | 1970 |
| 90. | Babayev Telman Ali oğlu | 1949 |
| 91. | Babayeva Qəribə Muxtar qızı | 1938 |
| 92. | Babayeva Fənar Ferman qızı | 1943 |
| 93. | Bayramov Zahid Tapdıq oğlu | 1964 |
| 94. | Bayramov Məzahir Oruc oğlu | 1963 |
| 95. | Bayramov Rövşən Tapdıq oğlu | 1969 |
| 96. | Bayramov Tahir Rafiq oğlu | 1973 |
| 97. | Bayramov Habil Nağı oğlu | 1968 |
| 98. | Bayramov Cəllad Səməd oğlu | 1948 |
| 99. | Bağirov Bəhmən Yaqub oğlu | 1966 |
| 100. | Bağirov Elşən Həsən oğlu | 1965 |
| 101. | Bağirova Zəhra Sarı qızı | 1930 |
| 102. | Bağirova Nailə Həsən qızı | 1956 |
| 103. | Behbudov Abbas Behbud oğlu | 1973 |
| 104. | Behbudov Adil Behbud oğlu | 1956 |
| 105. | Behbudov Vaqif Yusif oğlu | 1963 |
| 106. | Behbudova Sürəyya İbrahim qızı | 1930 |
| 107. | Behbudova Gülbahar Yusif qızı | 1968 |
| 108. | Behbudova Gülnaz Yusif qızı | 1962 |
| 109. | Bidzinov Zeynali Məmməd oğlu | 1926 |
| 110. | Bidzinov Maqsud Ali oğlu | 1928 |
| 111. | Bilalov Namiq Məhəmməd oğlu | 1961 |
| 112. | Binnətov Rövşən Cəlil oğlu | 1975 |
| 113. | Binəliyev Cabbar Gülalı oğlu | 1969 |
| 114. | Binəliyev Əlili Gülalı oğlu | 1967 |
| 115. | Budko Dmitri Nikolayeviç | 1930 |

| | | |
|------|--------------------------------|------|
| 116. | Bəbirov Tofiq Niftalı oğlu | 1966 |
| 117. | Bədişov Əli Rəis oğlu | 1968 |
| 118. | Bəylərov Bəylər Novruz oğlu | 1954 |
| 119. | Bəxtiyarov Kamil Murtuza oğlu | 1973 |
| 120. | Bəşirov Fəxrəddin Çerkəz oğlu | 1966 |
| 121. | Bəşirov Ceyhun Bəşir oğlu | 1967 |
| 122. | Bəhmənov Akif Vaqif oğlu | 1974 |
| 123. | Bəhmənova Dilarə Məhərrəm qızı | 1950 |
| 124. | Vəliyev Ağasəf Zakir oğlu | 1986 |
| 125. | Vəliyev Firdovsi Fazıl oğlu | 1966 |
| 126. | Vəliyev Əli İman oğlu | 1962 |
| 127. | Vəliyeva Nazilə Kamil qızı | 1966 |
| 128. | Vəliyeva Güldanə Zakir qızı | 1989 |
| 129. | Qarayev Asif Qarakış oğlu | 1953 |
| 130. | Qarayev Saleh Asif oğlu | 1982 |
| 131. | Qarayev Usubəli Süleyman oğlu | 1961 |
| 132. | Qasımov Ağa Bayram oğlu | 1930 |
| 133. | Qasımov Yaşar Qaytaran oğlu | 1964 |
| 134. | Qasımov Ənvər Bahadur oğlu | 1925 |
| 135. | Qasımov Nərminə Nizami qızı | 1986 |
| 136. | Qasımovə Rəsmiyyə Ağa qızı | 1960 |
| 137. | Qocayev Güman Əvəz oğlu | 1941 |
| 138. | Quliyev Aqil Sahib oğlu | 1963 |
| 139. | Quliyev Vüqar Zahid oğlu | 1975 |
| 140. | Quliyev Qənimət Əli oğlu | 1936 |
| 141. | Quliyev Elçin Balaxan oğlu | 1965 |
| 142. | Quliyev Zakir Lətif oğlu | 1965 |
| 143. | Quliyev Zəkara Qəmiş oğlu | 1932 |
| 144. | Quliyev İslam İdris oğlu | 1957 |
| 145. | Quliyev İşmayıl Qənimət oğlu | 1969 |

| | | |
|------|-------------------------------|------|
| 146. | Quliyev Mikayıl Zahid oğlu | 1967 |
| 147. | Quliyev Mətləb Qənimət oğlu | 1963 |
| 148. | Quliyev Natiq Vəlyəddin oğlu | 1972 |
| 149. | Quliyev Samir Taleh oğlu | 1990 |
| 150. | Quliyev Taleh Zəkara oğlu | 1967 |
| 151. | Quliyev Tahir Soltan oğlu | 1956 |
| 152. | Quliyev Fərhad Səfər oğlu | 1970 |
| 153. | Quliyev Şahbaz Mürsəl oğlu | 1924 |
| 154. | Quliyev Şükür Bərxudar oğlu | 1949 |
| 155. | Quliyev Şükür Qaryağdı oğlu | 1985 |
| 156. | Quliyev Şəmsi Əjdər oğlu | 1970 |
| 157. | Quliyev Əkbər Zəkara oğlu | 1962 |
| 158. | Quliyeva Zöhrə Lətif qızı | 1968 |
| 159. | Quliyeva Məxmər Xanlar qızı | 1930 |
| 160. | Quliyeva Nurənə Qaryağdı qızı | 1983 |
| 161. | Quliyeva Rəvənə Qaryağdı qızı | 1979 |
| 162. | Quliyeva Sara Hüseyn qızı | 1955 |
| 163. | Quliyeva Sevinc Əkbər qızı | 1985 |
| 164. | Quliyeva Urba Hacı qızı | 1936 |
| 165. | Quliyeva Şura Şamil qızı | 1936 |
| 166. | Qənbərov Qarsalan Gəray oğlu | 1939 |
| 167. | Qənbərov Emin Səfər oğlu | 1986 |
| 168. | Qənbərov Nadir Qarsalan oğlu | 1971 |
| 169. | Qənbərov Səfər Qarsalan oğlu | 1961 |
| 170. | Qənbərova Validə Boran qızı | 1941 |
| 171. | Qənbərova Esmira Səfər qızı | 1985 |
| 172. | Qənbərova Mətanət Hacı qızı | 1967 |
| 173. | Qəhrəmanov Polad | |
| 174. | Dadaşov Mübariz Dadaş oğlu | 1968 |
| 175. | Dünyamaliyev Adil Xanəli oğlu | 1965 |

| | | |
|------|-------------------------------------|------|
| 176. | Dünyamaliyev Zəmin Əsgər oğlu | 1951 |
| 177. | Dünyamaliyev İsmayıł Dünyamalı oğlu | 1953 |
| 178. | Dünyamaliyev Sabir Xanəli oğlu | 1956 |
| 179. | Edilov Elşən Baxşəli oğlu | 1964 |
| 180. | Eyvazov Hidayət Əli oğlu | 1964 |
| 181. | Zamanov Novruz Qulu oğlu | 1936 |
| 182. | Zeynalov Eldar Aslan oğlu | 1963 |
| 183. | Zeynalov Məmməd Mikayıl oğlu | 1948 |
| 184. | Zeynalov Məcnun Zaman oğlu | 1969 |
| 185. | Zeynalov Nadir Aslan oğlu | 1968 |
| 186. | Zeynalov Osman Bahadur oğlu | 1959 |
| 187. | Zeynalov Tahir Bahadur oğlu | 1963 |
| 188. | Zeynalov Tofiq Aslan oğlu | 1959 |
| 189. | Zeynalova Aynurə Tofiq qızı | 1986 |
| 190. | İbadullayev Nadir Nəbi oğlu | 1967 |
| 191. | İbrahimli Xəqani | |
| 192. | İbrahimov Əlixan Xəlil oğlu | 1955 |
| 193. | İbrahimova Fatma Məşədi qızı | 1959 |
| 194. | İlyasov Məhəmməd İlyas oğlu | 1940 |
| 195. | İlyasov Əhməd Məhəmməd oğlu | 1968 |
| 196. | İmani Ağababa | 1910 |
| 197. | İmani Ağayar Salman oğlu | 1929 |
| 198. | İmani Malik Ağayar oğlu | 1950 |
| 199. | İsmayılov Bəhram Mətləb oğlu | 1967 |
| 200. | İsmayılov Vidiadi Lətif oğlu | 1951 |
| 201. | İsmayılov Elyas Bayram oğlu | 1938 |
| 202. | İsmayılov İbiş Kərim oğlu | 1938 |
| 203. | İsmayılov İngilab Ələkbər oğlu | 1962 |
| 204. | İsmayılov İsmayıł Lətif oğlu | 1957 |
| 205. | İsmayılova Mənzər Məşdi qızı | 1908 |

| | | |
|------|---------------------------------|------|
| 206. | İsmayılov Nadir Hüseyin oğlu | 1966 |
| 207. | İsmayılova Şövkət Oruc qızı | 1940 |
| 208. | İsmayılova Nərgiz Hüseyin qızı | 1978 |
| 209. | İsfəndiyarov Eldar Hümbət oğlu | 1972 |
| 210. | Yusifov Elzamin Yusif oğlu | 1972 |
| 211. | Yusifov Həmid Məhəddin oğlu | 1962 |
| 212. | Yusifova Nətavan Pənah qızı | 1988 |
| 213. | Kazimov Asif Kazım oğlu | 1967 |
| 214. | Kazimov Xəlil Mahmud oğlu | 1938 |
| 215. | Kupriyev Səyid Roman oğlu | 1986 |
| 216. | Kərimov İntiqam Şahmalı oğlu | 1960 |
| 217. | Kərimov Yalçın Asif oğlu | 1950 |
| 218. | Kərimov Rəşid Rəhim oğlu | 1922 |
| 219. | Kərimov Samran Soltan oğlu | 1924 |
| 220. | Kərimov Sultan Samran oğlu | 1969 |
| 221. | Kərimov Frunz Samran oğlu | 1960 |
| 222. | Kərimova Firəngiz Mütəllim qızı | 1934 |
| 223. | Kərimova Firəngül Qurban qızı | 1934 |
| 224. | Mahmudov Əhliman Behbud oğlu | 1941 |
| 225. | Mahmudova Roza Səfər qızı | 1930 |
| 226. | Mehdiyev İlham | 1967 |
| 227. | Mehdiyev Murad Şafa oğlu | 1964 |
| 228. | Mehdiyev Fikrət Burzu oğlu | 1968 |
| 229. | Mehdiyev Şafa Baba oğlu | 1941 |
| 230. | Mehdiyeva Aysel Murad qızı | 1987 |
| 231. | Mehdiyeva Gülmirə Murad qızı | 1989 |
| 232. | Mehraliyev Əli Mürsəl oğlu | 1964 |
| 233. | Mehraliyeva Gülüzar Gülalı qızı | 1970 |
| 234. | Mehraliyev Orxan Əli oğlu | 1971 |
| 235. | Mehraliyev Əli Şükür oğlu | 1964 |

| | | |
|------|----------------------------------|------|
| 236. | Mikayılov Aqil Vəlikisi oğlu | 1969 |
| 237. | Mirzəyev Kamal Abbas oğlu | 1962 |
| 238. | Muradov Elşən Kazım oğlu | 1971 |
| 239. | Muradov Zahid Lətif oğlu | 1965 |
| 240. | Muradov Paşa Əsgər oğlu | 1939 |
| 241. | Muradov Gündüz Kazım oğlu | 1961 |
| 242. | Muradova Ayşən Zöhrab qızı | 1991 |
| 243. | Muradova Nurudə Kazım qızı | 1931 |
| 244. | Musayev İlqar Vaqif oğlu | 1963 |
| 245. | Mustafayev Vidadi Şəfa oğlu | 1967 |
| 246. | Mustafayev Rza Bəşir oğlu | 1948 |
| 247. | Mustafayeva Yaxşı Mehdiqulu qızı | 1900 |
| 248. | Məmişov Taliş Hüseyin oğlu | 1921 |
| 249. | Məmişov Şahin Taliş oğlu | 1959 |
| 250. | Məmmədov Azər Vaqif oğlu | 1972 |
| 251. | Məmmədov Aydın Qurban oğlu | 1964 |
| 252. | Məmmədov Allahverdi | 1963 |
| 253. | Məmmədov Arif İbad oğlu | 1956 |
| 254. | Məmmədov Bəylər Xanlar oğlu | 1960 |
| 255. | Məmmədov Vəqif Şükür oğlu | 1940 |
| 256. | Məmmədov Vəqif Şəmil oğlu | 1951 |
| 257. | Məmmədov Vasif Salman oğlu | 1965 |
| 258. | Məmmədov Zakir Qasim oğlu | 1966 |
| 259. | Mammədov Zahir Ramiz oğlu | 1975 |
| 260. | Məmmədov Yaşa Yusif | 1956 |
| 261. | Məmmədov Kamil Əmir oğlu | 1958 |
| 262. | Məmmədov Məmməd Qədir oğlu | 1935 |
| 263. | Məmmədov Məmməd Rəhim oğlu | 1935 |
| 264. | Məmmədov Niyaməddin Vəqif oğlu | 1978 |
| 265. | Məmmədov Nurəddin Vəqif oğlu | 1958 |

| | | |
|------|---------------------------------|------|
| 266. | Məmmədov Oqtay Şükür oğlu | 1978 |
| 267. | Məmmədov Razmik Suren oğlu | 1957 |
| 268. | Məmmədov Ramil Cəlal oğlu | 1948 |
| 269. | Məmmədov Rasif Salman oğlu | 1967 |
| 270. | Məmmədov Saday Süleyrnan oğlu | 1936 |
| 271. | Məmmədov Sadiq Allahverdi oğlu | 1986 |
| 272. | Məmmədov Söhbət Məmməd oğlu | 1976 |
| 273. | Məmmədov Sərvər Yelmar oğlu | 1970 |
| 274. | Məmmədov Səfəralı Mehdi oğlu | 1918 |
| 275. | Məmmədov Taliş İmran oğlu | 1934 |
| 276. | Məmmədov Xosrov Bilal oğlu | 1942 |
| 277. | Məmmədov Şöhlət İbiş oğlu | 1960 |
| 278. | Məmmədov Ceyhun Vaqif oğlu | 1975 |
| 279. | Məmmədov Əkbər Rəhman oğlu | 1960 |
| 280. | Məmmədova Afilə İbrahim qızı | 1949 |
| 281. | Məmmədova Lətifə İbad qızı | 1958 |
| 282. | Məmmədova Məleykə Atəş qızı | 1933 |
| 283. | Məmmədova Sevil Hüseyin qızı | 1971 |
| 284. | Mərnəmədova Səltənət Zülal qızı | 1931 |
| 285. | Məmmədova Şövkət İbad qızı | 1964 |
| 286. | Məmmədova Güllü Abdal qızı | 1925 |
| 287. | Məhərrəmov Vaqif Cəmil oğlu | 1951 |
| 288. | Məhərrəmov Maqsud Heydər oğlu | 1957 |
| 289. | Məhərrəmov Tahir Ağarza oğlu | 1956 |
| 290. | Məhərrəmova Bəsirə Veli qızı | 1956 |
| 291. | Məhərrəmova Nazlı Veli qızı | 1953 |
| 292. | Nağıyev Yusif Şirin oğlu | 1928 |
| 293. | Nağıyeva Sara Ramiz qızı | 1969 |
| 294. | Nişanə Xocalı Murad qızı | 1990 |
| 295. | Novruzov Zakir Novruz oğlu | 1971 |

| | | |
|------|--------------------------------|------|
| 296. | Novruzov Novruz Məhərrəm oğlu | 1937 |
| 297. | Novruzov Əkbər Cənnət oğlu | 1956 |
| 298. | Novruzov Ələsgər Xanlar oğlu | 1949 |
| 299. | Novruzova Adilə Məhəmməd qızı | 1937 |
| 300. | Novruzova Günay İlqar qızı | 1990 |
| 301. | Novruzova Rahilə Novruz qızı | 1975 |
| 302. | Novruzova Rübabə Novruz qızı | 1977 |
| 303. | Novruzova Ülviyə Rəhbər qızı | 1977 |
| 304. | Nuriyev Aydın Nəriman oğlu | 1966 |
| 305. | Nuriyev Hafız Yusif oğlu | 1962 |
| 306. | Nurməmmədov Hüseyn Rza oğlu | 1927 |
| 307. | Nurməmmədova Pakizə İslam qızı | 1936 |
| 308. | Nəbiyev Məhiyəddin Həsən oğlu | 1952 |
| 309. | Nəbiyev Həsən Qaraş oğlu | 1930 |
| 310. | Nəbiyeva Səkinə Nabatalı qızı | 1930 |
| 311. | Nəzərli Hikmət Baba oğlu | 1966 |
| 312. | Nəsibov Ramiz Sarı oğlu | 1961 |
| 313. | Nəsirova Tatjana Dmitriyevna | 1952 |
| 314. | Nəcəfov Alov Nəsib oğlu | 1966 |
| 315. | Nəcəfov Şirəslan Məmiş oğlu | 1952 |
| 316. | Nəcəfov Əsgər Hidayət oğlu | 1940 |
| 317. | Orucov Elman Ənvər oğlu | 1956 |
| 318. | Orucov Miryusif Kərim oğlu | 1940 |
| 319. | Orucov Rafiq Miryusif oğlu | 1972 |
| 320. | Orucov Telman Ənvər oğlu | 1957 |
| 321. | Orucov Fazıl Ənvər oğlu | 1981 |
| 322. | Orucov Faiq Əli oğlu | 1954 |
| 323. | Orucov Cavan Canan oğlu | 1976 |
| 324. | Orucova İradə Əli qızı | 1964 |
| 325. | Orucova Məlahət Əli qızı | 1975 |

| | | |
|------|---------------------------------|------|
| 326. | Orucova Mələk Əli qızı | 1968 |
| 327. | Orucova Natəvan Nəbi qızı | 1989 |
| 328. | Orucova Tamara Yunis qızı | 1944 |
| 329. | Orucova Xəyalə Telman qızı | 1986 |
| 330. | Orucova Gözəl Heydər qızı | 1931 |
| 331. | Paşayev Aleksandr Tapdıq oğlu | 1932 |
| 332. | Paşayev Elşad Aleksandr oğlu | 1961 |
| 333. | Paşayev Ələddin Bəhlul oğlu | 1961 |
| 334. | Pəzliyev Qədim Pəzli oğlu | 1953 |
| 335. | Pənahov Mübariz Sabir oğlu | |
| 336. | Rzayev İldırım Barat oğlu | 1970 |
| 337. | Rzayev Tapdıq Köçəri oğlu | 1964 |
| 338. | Rzayev Canpolad Yaqub oğlu | 1969 |
| 339. | Rüstəmov Eldar Əmir oğlu | |
| 340. | Rüstəmov Fizuli Saleh oğlu | 1966 |
| 341. | Rüstəmov Həsən İsfəndiyar oğlu | 1932 |
| 342. | Rəşidov Adil Məmməd oğlu | 1941 |
| 343. | Rəşidov Nazim Adil oğlu | 1972 |
| 344. | Rəcəbov Cəbrayıł Mehdi oğlu | 1961 |
| 345. | Sadiqov Vaqif İmamverdi oğlu | 1952 |
| 346. | Sadiqov Əvəz Asif oğlu | 1929 |
| 347. | Sadiqova Qönçə Məmmədbağır qızı | 1937 |
| 348. | Sadiqova Çiçək Cəlil qızı | 1928 |
| 349. | Salahov Məhəmməd Əbdül oğlu | 1931 |
| 350. | Salahov Natiq Faydalı oğlu | 1961 |
| 351. | Salahov Şakir Şəmil oğlu | 1966 |
| 352. | Salahova Zəhra Əlabbas qızı | 1932 |
| 353. | Salahova Şəkər Saday qızı | 1963 |
| 354. | Salmanov Müşviq Vaqif oğlu | 1974 |
| 355. | Suleymanov Rəşid Surxay oğlu | 1951 |

| | | |
|------|---------------------------------|------|
| 356. | Süleymanova Nübar Lələkişi qızı | 1953 |
| 357. | Səlimov Araz Bahadur oğlu | 1960 |
| 358. | Səlimov Bahadur Mikayıl oğlu | 1928 |
| 359. | Səlimov Mikayıl Bahadur oğlu | 1970 |
| 360. | Səlimov Rəfayıl Elyas oğlu | 1970 |
| 361. | Səlimov Seydi Mikayıl oğlu | 1934 |
| 362. | Səlimov Tofiq Seydi | 1968 |
| 363. | Səlimov Fəxrəddin Bahadur oğlu | 1958 |
| 364. | Səlimov Xəzər Səyavuş oğlu | 1974 |
| 365. | Səlimova Adilə Allahverdi qızı | 1930 |
| 366. | Səlimova Tamilə Ağamalı qızı | 1936 |
| 367. | Səmədov Taryel Bəylər oğlu | 3964 |
| 368. | Səmədov Həmid Bəylər oğlu | 1958 |
| 369. | Səmədov Gündüz Hidayət oğlu | 1957 |
| 370. | Səfiyev Elxan Nəsib oğlu | 1961 |
| 371. | Səfiyev Sərvan Elxan oğlu | 1991 |
| 372. | Səfiyeva Gözəl Veli qızı | 1923 |
| 373. | Səforov Mübariz Əsəd oğlu | |
| 374. | Səforov Orduxan Aydın oğlu | 1961 |
| 375. | Səforov Osman Aydın oğlu | 1964 |
| 376. | Səforov Şahverdi Bəhlul oğlu | 1956 |
| 377. | Səforova Pəri Muxtar qızı | 1930 |
| 378. | Talıbov Rəhim Xudaverdi oğlu | 1908 |
| 379. | Usubov Elşad Kamran oğlu | 1974 |
| 380. | Usubov Zakir Kamran oğlu | 1965 |
| 381. | Usubov Səyavuş Ramiz oğlu | 1971 |
| 382. | Usubov Əlyar Kamran oğlu | 1967 |
| 383. | Usubova Şərqiyə Usub qızı | 1948 |
| 384. | Fərzəliyev Qədim Fərzəli oğlu | 1933 |
| 385. | Fərzəliyev Canan Binnət oğlu | 1962 |

| | | |
|------|-------------------------------------|------|
| 386. | Fərmanov Mübariz İsrəfil oğlu | |
| 387. | Xudayarova Sürəyya Aliş qızı | 1916 |
| 388. | Xudiyev Zahid Bəhlul oğlu | 1965 |
| 389. | Xəlilov Araz Xəlil oğlu | 1984 |
| 390. | Xəlilov Arzu Xəlil oğlu | 1977 |
| 391. | Xəlilov Qaçay Rəhim oğlu | 1943 |
| 392. | Xəlilov Tahir Qaçay oğlu | 1962 |
| 393. | Xəlilova Zərifə Zəkara qızı | 1964 |
| 394. | Xəlilova Lalə Tahir qızı | 1988 |
| 395. | Çobanov Tapdıq Xədicə oğlu | 1949 |
| 396. | Çobanova Nəzakət Tapdıq qızı | 1984 |
| 397. | Şahverdiyev Vüqar Mamed oğlu | 1973 |
| 398. | Şahveronov Məhərrəm Codar oğlu | 1930 |
| 399. | Şahmuradov Mübariz Alihüseyin oğlu | 1952 |
| 400. | Şahmuradov Namiq Əmirxan oğlu | 1965 |
| 401. | Şahmuradov Natiq Əmirxan oğlu | 1965 |
| 402. | Şahmuradov Nemət Musa oğlu | 1962 |
| 403. | Şirinov Elşən Eldar oğlu | 1965 |
| 404. | Şirinov Elşənin 6 aylıq oğlu | 1991 |
| 405. | Şükürov Akif Rəsul oğlu | 1965 |
| 406. | Şükürov Vaqif Rəsul oğlu | 1968 |
| 407. | Şükürov Vəkil İspəndiyar oğlu | 1947 |
| 408. | Şükürov Tofiq Zakir oğlu | 1964 |
| 409. | Şükürova Əntiqə İspəndiyar qızı | 1934 |
| 410. | Haqverdiyev David Məşədi oğlu | 1951 |
| 411. | Haqverdiyev Maarif Yaqub oğlu | 1969 |
| 412. | Haqverdiyev Şahin Məşdi oğlu | 1962 |
| 413. | Haqverdiyeva Həvvə Zeynalabdin qızı | 1927 |
| 414. | Hacıyev Alim Əjdər oğlu | |
| 415. | Hacıyev Süleyman Lətif oğlu | 1949 |

| | | |
|------|-----------------------------------|------|
| 416. | Hacıyev Tahir Hacı oğlu | 1957 |
| 417. | Hacıyev Əlif Lətif oğlu | 1953 |
| 418. | Hümbətov Bəhlul Müseyib oğlu | 1937 |
| 419. | Hümbətov Mugan Cəlil oğlu | 1973 |
| 420. | Hümbətov Taliş İsgəndər oğlu | 1931 |
| 421. | Hümbətov Hətəm Qurban oğlu | 1960 |
| 422. | Hümbətova Anahid Eldar qızı | 1979 |
| 423. | Hümbətova Sevil Cəlil qızı | 1967 |
| 424. | Hümbətova Simuzər Cəlil qızı | 1976 |
| 425. | Hümbətova Südabə Rəsidi qızı | 1969 |
| 426. | Hümbətova Firuzə Musa qızı | 1934 |
| 427. | Hüseynov Allahverdi Qulu oğlu | 1904 |
| 428. | Hüseynov Bakir Mirsiyab oğlu | 1956 |
| 429. | Hüseynov Vüqar Hilai oğlu | 1971 |
| 430. | Hüseynov Ernin Aleksandr oğlu | 1975 |
| 431. | Hüseynov Zöhrəb Hüseyn oğlu | 1971 |
| 432. | Hüseynov Yaşar | |
| 433. | Hüseynov Mirsiyab Həzrətqulu oğlu | 1922 |
| 434. | Hüseynov Mürşüd Səməd oğlu | 1934 |
| 435. | Hüseynov Məshər Elxan oğlu | 1991 |
| 436. | Hüseynov Rəşid Hüseyn oğlu | 1962 |
| 437. | Hüseynov Rəcəb Elxan oğlu | 1984 |
| 438. | Hüseynov Tacir Hüseyn oğlu | 1973 |
| 439. | Hüseynov Tofiq Mirsiyab oğlu | 1954 |
| 440. | Hüseynov Çingiz Usub oğlu | 1955 |
| 441. | Hüseynov Sakir Mustafa oğlu | 1956 |
| 442. | Hüseynov Hüseyin İsmayıllı oğlu | 1934 |
| 443. | Hüseynov Hüseyin Fərəc oğlu | 1936 |
| 444. | Hüseynov Əziz Aliş oğlu | 1956 |
| 445. | Hüseynova Qızbəs Mərdan qızı | 1934 |

| | | |
|------|------------------------------------|------|
| 446. | Hüseynova Zinyət Yunis qızı | 1940 |
| 447. | Hüseynova Maral Kamil qızı | 1985 |
| 448. | Hüseynova Mehriban Allahverdi qızı | 1965 |
| 449. | Hüseynova Minəş Cümşüd qızı | 1934 |
| 450. | Hüseynova Məxmər Qurban qızı | 1949 |
| 451. | Hüseynova Növrəstə Fərmayıł qızı | 1922 |
| 452. | Hüseynova Nərgiz Cəbrayıl qızı | 1963 |
| 453. | Hüseynova Nəsibə Hüseyin qızı | 1982 |
| 454. | Hüseynova Nəsibə Hüseyin qızı | 1969 |
| 455. | Hüseynova Rəsmiyyə Aleksandr qızı | 1968 |
| 456. | Hüseynova Sara Səfər qızı | 1964 |
| 457. | Hüseynova Süsən Hüseyin qızı | 1971 |
| 458. | Hüseynova Səadət Qədim qızı | 1974 |
| 459. | Hüseynova Xoşbəxt Hüseyin qızı | 1963 |
| 460. | Hüseynova Şabnəm Elxan qızı | 1986 |
| 461. | Hüseynova Ətrabə Cəbrayıl qızı | 1932 |
| 462. | Hüseynov Hüseyin Şükür oğlu | 1956 |
| 463. | Həmdiyeva Mehriban Rəcəb qızı | 1954 |
| 464. | Həmzəyev Abdulla Köşəli oğlu | 1965 |
| 465. | Həmzəyev Bəşir Rüstəm oğlu | 1974 |
| 466. | Həmidova Kifayət Çıraq qızı | 1956 |
| 467. | Hənifəyev Bəhman Salman oğlu | 1957 |
| 468. | Həsənov Vahid Möhsun oğlu | 1958 |
| 469. | Həsənov Elşad Qaçay oğlu | 1949 |
| 470. | Həsənov Elgün Nazim oğlu | 988 |
| 471. | Həsənov İmran Ələkbər oğlu | 1940 |
| 472. | Həsənov Mehdi Rarnil oğlu | 1973 |
| 473. | Həsənov Pərviz Varaşıl oğlu | 1976 |
| 474. | Həsənov Ramiz Allahverdi oğlu | 1971 |
| 475. | Həsənov Ramil İbrahim oğlu | 1947 |

| | | |
|------|------------------------------------|------|
| 476. | Həsənov Rövşən Qaçay oğlu | 1958 |
| 477. | Həsənov Tabil Qasım oğlu | 1960 |
| 478. | Həsənov Tacir Eldar oğlu | 1990 |
| 479. | Həsənov Telman Yelmar oğlu | 1939 |
| 480. | Həsənov Tofiq Bəylər oğlu | 1970 |
| 481. | Hasənov Şöhrət Usub oğlu | 1944 |
| 482. | Həsənov Həsən İbrahim oğlu | 1933 |
| 483. | Həsənov Əli Mürsəl oğlu | 1936 |
| 484. | Həsənova Aygün Nazim qızı | 1991 |
| 485. | Həsənova Qətibə Mirsiyab qızı | 1951 |
| 486. | Həsənova Lətafət Həsən qızı | 1976 |
| 487. | Həsənova Məxmər Ələkbər qızı | 1942 |
| 488. | Həsənova Sevil Əyyub qızı | 1961 |
| 489. | Həsənova Tofiqə Həsən qızı | 1955 |
| 490. | Həsənova Fitat Əhəd qızı | 1940 |
| 491. | Həsənova Xəyalə Eldar qızı | 1987 |
| 492. | Həsənova Şövkət Şikar qızı | 1951 |
| 493. | Həsənova Gülçöhrə Yaqub qızı | 1968 |
| 494. | Həsənova Gunəş Əbdül qızı | 1910 |
| 495. | Həsənova Goyçək Heydər qızı | 1933 |
| 496. | Həşimov Səlim Kərim oğlu | 1963 |
| 497. | Həşimova Şövkət Şükür qızı | 1943 |
| 498. | Cabbarov Azad Pirqulu oğlu | 1968 |
| 499. | Cabbarov Xıdır Sədrəddin oğlu | 1969 |
| 500. | Cavadov Vaqif Əliş oğlu | 1966 |
| 501. | Cavadov Əli Müsüll oğlu | 1953 |
| 502. | Cavadov Əhməd Əmir oğlu | 1973 |
| 503. | Camalov Natiq Yunis oğlu | 1957 |
| 504. | Cəbrayılov Mikayıł Ə. oğlu | |
| 505. | Cəbrayılov Cəbrayıl Nusirəvan oğlu | 1959 |

| | | |
|------|-----------------------------------|------|
| 506. | Cəbrayılova Səmayə Sarı qızı | 1950 |
| 507. | Cəfərov Adil Əli oğlu | 1961 |
| 508. | Cəfərov Müseyib Səfiyar oğlu | 1895 |
| 509. | Cəfərov Məhəmmədəli Vəlikişi oğlu | 1895 |
| 510. | Cəfərov Nüsrət Fazıl oğlu | 1975 |
| 511. | Cəfərov Samir Tacir oğlu | 1987 |
| 512. | Cəfərov Soltan Boran oğlu | 1961 |
| 513. | Cəfərov Səfər İsgəndər oğlu | 1969 |
| 514. | Cəfərov Firəddin Lənkəran oğlu | 1971 |
| 515. | Cəfərov Fuad Fərman oğlu | 1966 |
| 516. | Cəfərova Bağdad Həsən qızı | 1910 |
| 517. | Cəfərova Rəfiqə İman qızı | 1937 |
| 518. | Cəfərova Xəzəngül Əli qızı | 1951 |
| 519. | Göyüşov Qurban Ramazan oğlu | 1974 |
| 520. | Göyüşov Tanrıverdi Ənvər oğlu | 1965 |
| 521. | Əbdülov Zahid Yelmar oğlu | 1973 |
| 522. | Əbdülov Yelmar İsgəndər oğlu | 1949 |
| 523. | Əbdülov Məzahir Yaqub oğlu | 1969 |
| 524. | Əbdülov Savalan Qaraş oğlu | 1937 |
| 525. | Əbdürəhmanov Famil Sabir oğlu | 1967 |
| 526. | Əbilov Məzahir Yaqub oğlu | 1969 |
| 527. | Əzizov Mehman Qüdrət oğlu | 1959 |
| 528. | Əzizov Fikrət Abbas oğlu | 1965 |
| 529. | Əzizov Hüseyn Nəriman oğlu | 1956 |
| 530. | Əzizov Əzim Məşadi oğlu | 1911 |
| 531. | Əzizova Zərifə Ələkbər qızı | 1953 |
| 532. | Əzimov Akif Seydulla oğlu | 1961 |
| 533. | Əzimov Natiq Abbasqulu oğlu | 1986 |
| 534. | Əzimov Həsənbala Şahmar oğlu | 1935 |
| 535. | Əzimova Dilarə Seydulla qızı | 1956 |

| | | |
|------|------------------------------|------|
| 536. | Əzimova Pərvanə Hüseyin qızı | 1947 |
| 537. | Əliyev Ayaz Elman oğlu | 1970 |
| 538. | Əliyev Arif Xanlar oğlu | 1970 |
| 539. | Əliyev Ağəli Naib oğlu | 1932 |
| 540. | Əliyev Bakir Şiraslan oğlu | 1973 |
| 541. | Əliyev Vasif Əliabbas oğlu | 1969 |
| 542. | Əliyev Vüqar Mirələm oğlu | 1973 |
| 543. | Əliyev Eldar Kəriş oğlu | 1963 |
| 544. | Əliyev Elçin Firdovsi oğlu | 1982 |
| 545. | Əliyev Elşən Səhlədar oğlu | 1973 |
| 546. | Əliyev Elgiz Firdovsi oğlu | 1984 |
| 547. | Əliyev Zəfər Düşgər oğlu | 1969 |
| 548. | Əliyev İlham Bahadur oğlu | 1966 |
| 549. | Əliyev Islam Əbdüləli oğlu | 1933 |
| 550. | Əliyev Kamil Hidayət oğlu | 1967 |
| 551. | Əliyev Mikayıl Atababa oğlu | 1957 |
| 552. | Əliyev Məmməd Heydər oğlu | 1970 |
| 553. | Əliyev Nadir Qaçay oğlu | 1967 |
| 554. | Əliyev Nasir Şahmar oğlu | 1971 |
| 555. | Əliyev Natiq Teymur oğlu | 1973 |
| 556. | Əliyev Rəhman Zakir oğlu | 1970 |
| 557. | Əliyev Sadıq İsa oğlu | 1967 |
| 558. | Əliyev Səbuhi Cahangir oğlu | 1978 |
| 559. | Əliyev Səlim Cahangir oğlu | 1985 |
| 560. | Əliyev Təvəkkül Baxış oğlu | 1955 |
| 561. | Əliyev Fikrət Abdulla oğlu | 1953 |
| 562. | Əliyev Firdovsi İsa oğlu | 1956 |
| 563. | Əliyev Ülfət İman oğlu | 1974 |
| 564. | Əliyev Habil Misir oğlu | 1975 |
| 565. | Əliyev Habil Əkbər oğlu | 1970 |

| | | |
|------|---------------------------------|------|
| 566. | Əliyev Hümbət Fərrux oğlu | 1957 |
| 567. | Əliyev Əbüifət Əli oğlu | 1963 |
| 568. | Əliyev Əyyub Sarı oğlu | 1928 |
| 569. | Əliyev Əli Hümbət oğlu | 1954 |
| 570. | Əliyev Ələkbər Əlehsan oğlu | 1930 |
| 571. | Əliyev Ənvər Zeynal Oğlu | 1959 |
| 572. | Əliyeva Arzu | |
| 573. | Əliyeva Dilarə Oruc qızı | 1939 |
| 574. | Əliyeva Yeganə Məhərrəm qızı | 1960 |
| 575. | Əliyeva Svetlana Cavanşir qızı | 1957 |
| 576. | Əliyeva Sürəyya Bayram qızı | 1934 |
| 577. | Əliyeva Sürəyya Behbud qızı | 1933 |
| 578. | Əliyeva Səhər Çərkəz qızı | 1932 |
| 579. | Əliyeva Xavər Yusifqızı | 1928 |
| 580. | Əliyeva Çiçək Ələsgər qızı | 1931 |
| 581. | Əliyeva Heyran Mürşüd qızı | 1962 |
| 582. | Əliməmmədov Namiq Şahmalı oğlu | 1962 |
| 583. | Əliməmmədov Faiq Şahmalı oğlu | 1969 |
| 584. | Ələkbərov Səxavət Təvəkkül oğ | 1981 |
| 585. | Ələkbərov Təvəkkül Ələkbər oğlu | 1956 |
| 586. | Ələkbərov Əsgər Qurban oğlu | 1930 |
| 587. | Ələkbərova Zeynəb Cümşüd qızı | 1923 |
| 588. | Ələsgərov Vahid Rəşid oğlu | 1962 |
| 589. | Ələsgərov Məzahir Məhərrəm oğlu | 1969 |
| 590. | Əmirova Yeganə Təvəkkül qızı | 1986 |
| 591. | Əmirova Raya Qabil qızı | 1959 |
| 592. | Əsgərov Eldar Nizami oğlu | 1986 |
| 593. | Əsgərov Nizami | 1960 |
| 594. | Əsgərov Xəzani Kərəm oğlu | 1962 |
| 595. | Əsədov Yalçın Asif oğlu | 1957 |

| | | |
|------|------------------------------|------|
| 596. | Əhmədzadə Şahin Əyyub oğlu | 1957 |
| 597. | Əhmədov Vaqif İslam oğlu | 1957 |
| 598. | Əhmədov Eldar Nayib oğlu | 1945 |
| 599. | Əhmədov İbrahim Səfər oğlu | 1958 |
| 600. | Əhmədov Yelmar Nayib oğlu | 1963 |
| 601. | Əhmədov Natiq İlyas oğlu | 1968 |
| 602. | Əhmədov Natiq Kəriş oğlu | 1967 |
| 603. | Əhmədov Rəfail Nayib oğlu | 1948 |
| 604. | Əhmədov Həsən Hümbət oğlu | 1948 |
| 605. | Əhmədova Durna Salman qızı | 1922 |
| 606. | Əhmədova Zibeydə Bədəl qızı | 1928 |
| 607. | Əhmədov Sərvinaz Muxtar qızı | 1900 |

Qeyd: 6 nəfərin isə şəxsiyyəti müəyyən edilməyib. Həmin şəxslər müxtəlif rayonlardan gəlib Xocalıda çalışan azərbaycanlılar idi.

QƏBRİNİZ NURLA DOLSUN, XOCALILAR!

Qəbriniz nurla dolsun, xocalılar! Bu dünyyanın bir xoş gününü görmədən dünyadan köçdünüz. Yeriniz behiştlik olsun! Allah sizin qalan övladlarınızı öz kölgəsi altına alıb kafirlərin, şeytanların qəddarlığından qorusun! Sizin faciənizə, ağrınızı həsr etdiyim bu kitabı müqəddəs "Quranla" başladım. O böyük Allahın bu çətin işdə köməyinə sığındım. Bu ağır işdə məni darda qoymadığını görə o uca tanrıya mərhəmət və şəfa diləyirəm! Və onun hökmü, gücü ilə yazdığını bu kitabı müqəddəs "Quran"ın sonuncu ayəsi ilə də bitirirəm:

"Bismillahir rəhmanir rəhim!"

1. [Ya peyğəmbər!] De ki: Pənah aparıram insanların Rəbbinə;
2. İnsanların ixtiyar sahibinə;
3. İnsanların tanrısına;
4. Vəsvəsə verən [Allahın adı çəkiləndə isə qorxusundan] qaçıb gizlənən şeytanın şərindən;
5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır;
6. O şeytan ki, cinlərdən də olur, insanlardan da!"

AYRILAQ, XOCALILAR!

*N*eçə gündür ki, qaranlıq otaqda bədbəxt insan taleləri ilə üz-üzə dayanmışam. Neçə müddətdir ki, Xocalı faciəsinin qara ağrısında əzablar çəkirəm. Ətrafım, hər yanım təklik, tənhalıq havasına bürünüb. İnsanların qəm dəftərini açıb vərəqlədikcə içərimə ağır dərd selləri axıb dolur. Göz yaşlarınıñ acılığından qəlbim parçalanır. Neçə müddətdir qaranlıq otağında sizin bədbəxt taleləri köçürürəm ağ kağıza. Amma daha dözə bilmirəm. Bu işgəncəli ağrılardan ayrılib işıqlı havaya çıxməq istəyirəm. İstəyirəm ki, azaciq da olsa günəşin isti şəfəqlərini udum. Bəlkə günəş şəfəqləri dərdimə məlhəm olsun.

Qapını açıb astaca çölə çıxıram. Elə pilləkəndəcə səni görürəm. Soyuq daşın üstündə oturub ağlayırsan. Ağlama balaca, ağlama! Sən o qanlı faciədə sağ qalan yeganə Xocalı uşaqlarındansan. Sən təsadüfən sağ qalmışan. Səni öldürülən atanın, ananın, istəkli qardaşının, bacının ruhu, bir də ucalardan uca bildiyimiz Tanrı qoruyub saxlayıb! Bilirsənmi niyə? Çünkü sən yaşamalı, nəslini, kökünü yer üzündən silinib getməyə qoymamalısan. Sən o evin çırğını yenidən gedib yandırmalısan. Yurdun ocağını söndürməməlisən. Hansı çətinliklər içində qalsan da, içəridən sinnmamalı, böyüməli, böyüməlisən! Böyüməlisən,

balaca! Sən qisasını erməni deyilən o murdar varlıqdan almalı, onu yer üzündən silib atmalısan! Doğmalarının qanını yerdə qoymamalı, qisasını almalısan! Bu sənin borcundur, müqəddəs borcun, balaca! Sən o qanlı faciənin şahidi kimi gördüklərini yer üzünən bütün xeyirxah insanların danişmali, onları erməni vəhşiliyinə inandırmalısan! Sən yaşamalısan, balaca, yaşamalısan!

Sən böyüyəndə igid həmyerlilərinin - Əlifin, Tofiqin, onlarca başqalarının igidliyi haqqında eşidəcək, içərini qürur, iftixar hissi ilə dolduracaqsan! Biləcəksən ki, onlar sənin yolunda, müqəddəs ana torpağın uğrunda canlarını qurban verdilər. Onların adını əbədiləşdirməli, sevgili Vətənimizin, doğma Xocalının hər yerində ucadan söyləməlisən. Sən hələ çox işlər görməlisən, balaca!

Hə, daha bəsdir, ağlama! Göz yaşlarını sil, gəl birlikdə çıxaq o günəşli havaya. Günəşin parlaq şəfəqləri altında dayanaq. Mənim də halım pisdir, balaca, çox pisdir. İnan ki, neçə müddətdir tənha və qaranlıqda oturub yazdığını bu ağrlardan ürəyim tamam üzülüb. Sıxılıram, balaca, sıxılıram sənin kimi. Amma ağrıların əlində əsir olmamalıyıq. Başımıza açılan bu faciəyə dözməliyik. Gəl, indi günəşli havaya çıxaq, balaca! O günəş adı günəşlərdən deyil! O günəş azadlıq və istiqlal günəşidir! Neçə illərdir ki, o günəşin nurlu üzünü qara buludlar örtüb, görünməz edib. Neçə illərdir ki, o qara buludları günəşin üzündən qovuruq. Bu qanlı savaşda minlərlə adamımız şəhid olub. Canını Vətən yolunda tapşırıb. Elə əslində sənin atan da, anan da, bütün həlak olan həmyerlilərin - xocalılar da o istiqlal gü-

nəşinin parlamağı yolunda həlak oldular. Onları Vətənimiz, xalqımız heç zaman unutmayacaq! Vətən dediyimiz o sevgili torpaq onların məzarından başlayır.

Gəl, indi yurdumuzun başı üzərində parlayan günəşə doğru gedək! Və içərimizi ağrılar doğraya-doğraya ucadan, lap ucadan bu sözləri deyək:

- Parla ey istiqlal günəş! Parla! Parla ki, sənin yolunda şəhid düşənlərin ruhu şad olsun!

5 - 20 iyul,

1992.

ХОДЖАЛЫ

Ходжалы является одним из древних поселений человека на территории Азербайджанской Республики, его городским и районным центром. Город Ходжалы расположен, в основном, на гористой местности, на Карабахской цепи гор Малого Кавказа вдоль трассы Баку-Шуша.

Ходжалинский район основан 26 ноября 1991 года. Площадь составляла 0,97 тыс.кв. км, население 24417 человек (вместе с армянами). Район состоял из 1 города, 2 поселков и 52 сел. Центром является город Ходжалы. Территория района была оккупирована Армянской Республикой в 1991-1992 гг.

Город Ходжалы, население которого насчитывает более 7000 человек, является историческим местом проживания азербайджанских тюрков. Богатый историческими памятниками, Ходжалы является одним из центров Ходжалинско-Гядабекской археологической культуры XIV-VII веков до нашей эры. Здесь найдены исторические памятники позднего бронзового и железного века – курганы, некрополи и каменные гробницы. Здесь также были расположены архитектурные памятники – усыпальницы и мавзолеи. Во время археологических раскопок были найдены разного рода

украшения из камня, бронзы и предметы бытового обихода, сделанные из глины. Среди собранных археологических образцов имеется агатовый жемчуг, внутри которого выгравировано имя ассирийского царя Ададнериария (807-788 гг. до н.э.).

В ночь с 25 на 26 февраля 1992 года армянские вооруженные формирования при поддержке военного состава 366-го мотострелкового полка Российской Федерации, дислоцированного в городе Ханкенди (Степанакерт), совершили атаку на город Ходжалы на бронетехнике. Начиная с вечера 25 февраля, город подвергся артиллерийскому обстрелу из орудий и тяжелой бронетехники. Сравнявши город с землей, армянские вооруженные формирования и военнослужащие мотострелкового полка с невиданной жестокостью справились с мирным населением.

Во время трагедии было убито более 613 человек жителей Ходжалы, включая 106 женщин, 63 ребенка и 70 лиц пожилого возраста.

- полностью были уничтожены 8 семей;
- у 27 семей выжил только один член семьи;
- 56 человек были убиты с особой жестокостью;
- 25 детей потеряли обоих родителей;
- 130 детей потеряли одного из родителей;
- 230 семей остались без главы семьи;
- изувечено 487 человек;
- 76 из которых – несовершеннолетние;

- 1275 человек было взято в плен;
- 1165 человек освобождено из плена;
- 150 человек пропали без вести.

Жители Ходжалы, ставшие вынужденными переселенцами и временно нашедшие приют в 48 районах Азербайджана, ждут справедливого решения Нагорно-Карабахского конфликта Армении с Азербайджаном, восстановления территориальной целостности Республики. Они обращаются к мировой общественности, странам мира и международным организациям с призывами защиты правды и справедливости, содействия заслуженному наказанию организаторов и исполнителей Ходжалинского геноцида, самой страшной трагедии XX века.

Более миллиона человек стали беженцами и вынужденными переселенцами в результате захватнической политики Армении. Они проживают в тяжелых условиях – в палаточных городках, сборных домах, грузовых вагонах и местах, негодных для проживания.

Постановления Совета безопасности ООН, связанные с оккупацией Арменией территории Азербайджанской Республики, за №822, 853, 874, 884 до сих пор остаются невыполнеными. Армянская Республика игнорирует решения и постановления международных организаций.

Все мы являемся жителями одной планеты, и мы должны вместе и решительно защищать наш общий дом от тех, кто угрожает ей кровопролитием и смертью. Ве-

рим, что во имя счастливого будущего народов, вступивших в XXI век, во имя торжества высоких человеческих ценностей миролюбивая мировая общественность, страны мира и международные организации выступят в поддержку восстановления справедливости.

KHOJALI

Khojali is one of the most ancient settlements of the Republic of Azerbaijan and centre of city and region. Khojali city –locates on the Baku-Shusha highway, Garabagh range of Lesser Caucasus Mountains, mainly in the upland territory.

Khojali region is established on November 26, 1991. Its area is 0.97 thousand km² and population is 24417(together with armenians). There is one city, two settlements and fifty two villages. And its capital is Khojali city. The territory of region is occupied by Republic of Armenia in 1991-1992.

Khojali city, having population of more than 7000, was settlement of Azerbaijani Turkish. Khojali, rich in historical monuments, was one of the centers of Khojali –Gadabay archeological culture has been traced to XIV-VII century. Historical monuments such as burial mound, necropolis, stone box gravesbelonging to the Last Bronze age and Iron age are found there. As well as architectural monuments –sepulcher and mausoleum locates there. During the archeological excavations different type stone, bronze, decorative things and home things made from clay were discovered. Within the collected archeological

samples there were agate buds where the name of Adadnerari, tsar of Assyria (807-788th years BC.)

At night from 25 to 26 February, 1992 Armenian military unions attacked to Khojali by means of military staff in armored technique of 366thmotorized infantry of Russian Federation located in Khankandi (Stepanakert). From February 25, night the city was fired by cannons and heavy armored techniques severely. Armenian armed forces destroyed the city and soldiers of motorized infantry punished the peaceful people sternly.

At the same night Khojali residents more than 613 were killed:

- 106 of them were women, 63 were children and 70 were old men.
- 8 families were killed completely.
- only one member of 27 families had been alive;
- 56 people were poignantly killed;
- 25 children were lost both of the parents;
- 130 children were lost one of the parents;
- 230 families were lost the head of the family;
- 487 people were disabled;
- 76 people of them were underage people;
- 1275 people had been captivated;
- 1165 people were liberated of hostage;
- 150 people had been missing;

The residents of Khojali who became forced refugee and took temporary refuge in 48 regions of Azerbaijan look forward the fair solution of Armenia-Azerbaijan

Nagorno-Karabagh conflict and renewal of the territorial integrity of our Republic. They call the world public, world states and international organizations to raise their voice for the renewal of justice and equity, punish the organizers and founders decently.

About one million people who underwent the expansionist policy of the Republic of Armenia became refugees and IDPs. They lived in tent settlements, pre-fabricated houses, goods wagons and other places where residence was not a favour.

The resolutions No 822, 853, 874 and 884 of UNO Safety Board which adopted related to the occupation of Azerbaijan Republic by the army of Armenia are not implemented yet. Armenian Republic does not ignore the decisions and resolutions of the international organizations.

We are residents of one planet and we must struggle together and decidedly against the persons who menaced our common house with death and blood. We believe that, peaceful world public, world states and international organizations will support the renewal of justice for happy life of the people who took a step to XXI century and for triumph of high humane values.


















Müəllif kitabın yenidən nəşri zamanı müəyyən faktların
əldə edilməsindəki köməyə və texniki işə verilən dəstəyə görə
Xocalı rayon İcra Hakimiyyətinin nümayəndələrinə -
Məhəmməd Şükürova, Sovet Allahverdiyevə, Xəlil Vəliyevə,
Xocavənd İcra nümayəndəsi Bəhruz Məmmədova, Milli Elmlər
Akademiyası Tarix İnstitutunun Qarabağ Tarixi Şöbəsinin
müdiri tarix elmləri doktoru Qasim Hacıyevə, dəyərli ziyanlı
Kənan Aslanlıya, yiğicilar Nəzakət Muradova və Xuraman
Bağırovaya təşəkkürünü bildirir.

NƏSİMƏN YAQUBLU

XOCALI SOYQIRIMI



Mündəricat

| | |
|---------------------------------------|-----|
| Xocalı haqqında | 3 |
| Allah ölənlərə rəhmət etsin | 9 |
| Hadisə olmaya bilərdimi | 16 |
| Şəhid xocalılar,şahid xocahılar | 39 |
| Girovda kimlər olub | 58 |
| Ana balasını boğur | 72 |
| Aerozol içən qadın | 76 |
| Atamı diri-diriyə yandırdılar | 80 |
| Ata övladını görmədi | 85 |
| Atasız, anasız Ədalət | 88 |
| Bütün ailəm qırılıb | 99 |
| Girovdakıları dözləyənlər | 131 |
| Şəhid olanların siyahısı | 153 |
| ✓ Ayrılaq, xocalılar | 175 |
| Xocalı Soyqırımı fotolarda | 185 |

Mədələr kənəm yenidən nəşri zamanı məlumatçı fəddarları
zəfərə gələndəki fəməxər və texniki fəx vərləri dəstəyə yoxa
Ağrılı qəzeti ləra «Elm və Təhsil» nəşriyyatının
ŞƏHİD MƏMMƏDLİ
Məhəmməd Əliyevə, Nizamət Əliyevə, Xanlıq Əliyevə,
Xəzənəfər ləra nümayəndəsi Bəxtiyyət Əliyevə, Mülək Əlimlər
İNŞİYƏT VƏ İADƏT
Akademik Turix İnstitutunun Qarabağ-Tərizi Şəhəciniş
mədəci tərix cəmləri dəliklərinin hazırlanmasında iştirak etmişlər.
«Elm və Təhsil» nəşriyyatının direktoru:
Rəsul Əslənləyə, yığıncı professor Nadir MƏMMƏDLİ

Bəzərovaya təşəkkürləri
Kompyuter dizayneri: Zahid Məmmədov
Texniki redaktor: Rövşənə Nizamiqızı

Yığılmağa verilmiş 25.01.2012.
Çapa imzalanmış 15.02.2012.
Şərti çap vərəqi 11,7. Sifariş № 22.
Kağız formatı 60x84 1/16. Tiraj 500.

Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya
müsəssisəsində səhifələnib çap olunmuşdur.
E-mail: elm_ve_tehsil@box.az
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

